

Əbiyev Telman



İDMAN METROLOGİYASI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Gənclər Və İdman Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası

YEXS 12
YQSP 117

İDMAN METROLOGİYASI (DƏRSLİK)

Dərslik Təhsil Nazirliyinin
20.06.2008-ci il tarixli
792 sayılı əmrinə əsasən
təsdiq edilmişdir



Müəllif: **Əbiyev Telman Qulam oğlu,**

AzDBTİA-nın «Ali riyaziyyat və hesablama texnikası» kafedrasının müdürü, fizika-riyaziyyat elmləri namizədi, dosent

Rəy verənlər: **T.A.Quliyev,**

AzDBTİA-nın «Ali riyaziyyat və hesablama texnikası» kafedrasının baş müəllimi,
biologiya elmləri namizədi

R.Q.Məmmədov,

Azərbaycan Dövlət Neft Akademiyası
«İnformatika-ölçmə və hesablama texnikası»
kafedrasının professoru, texnika elmləri
doktoru

Elmi redaktor: **A.Q.Abıyev,**

Əməkdar elm xadimi, professor

Təqdim olunan dərslikdə nəticələrini idmançıların hazırlıq səviyyəsini hərtərəfli xarakterizə etməyə imkan verən xüsusi ölçmə və qiymətləndirmə üsullarının geniş təhlili verilmişdir. Dərslik ADBTİA-da tədris olunan «İdman metrologiyası» fənninin eyni adlı programına uyğun olaraq tərtib edilmiş və «Bədən tərbiyəsi və idman» ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr, idman mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Əbiyev Telman Qulam oğlu. «İdman metrologiyası» Ba-
ki, «Nərgiz» nəşriyyatı, 2008, – 208 səh.

Ə $\frac{742000000}{079}$ 481 – 2008

© «Nərgiz», 2008

GİRİŞ

"İdman metrologiyası" – bədən tərbiyəsi və idmanın daxili ölçmələr haqqında elmdir. Hal-hazırda dünyadan bir sıra ölkələrində idman metrologiyasının ayrı-ayrı bölmələri bir fənn kimi tədris olunur.

İdman yüksərinin göstəriciləri, idmançının fiziki həzirlıq səviyyəsinin göstəriciləri və taktiki-texniki göstəricilər – bədən tərbiyəsi və idmanda əsas ölçmə obyektlərini təşkil edir.

Nəzəri olaraq müxtəlif göstəriciləri istənilən sayda ölçmək olar. Praktiki baxımdan isə bunu etmək qeyri-mümkündür, beləki:

- 1) buna çoxlu vaxt sərf ediləcək;
- 2) baha başa gələn texniki avadanlıq və qulluqçu heyət tələb olunacaq;
- 3) göstəricilərin böyük hissəsi kifayət qədər etibarlı və informativ (dəyərli) olmaya bilər.

Belə bir vəziyyətdə maksimum faydalı informasiya əldə etməyə imkan verən minimal sayda göstəricilər seçilməlidir. İdmançıların hazırlığının idarə olunma prosesində bu məlumatlardan səmərəli istifadə olunmalıdır. Bu məqsədə nail olmaq üçün dərslikdə aşağıdakı mövzular işıqlandırılmışdır:

- idman məşqi idarəetmə prosesi kimi;
- bədən tərbiyəsi və idmanda ölçmə nəzəriyyəsinin əsasları;
- qiymətləndirmə nəzəriyyəsinin əsasları;
- idman normaları;
- keyfiyyət göstəricilərinin ədədi qiymətləndirilməsi üsulları;
- mərhələli, cari və operativ nəzarət;

- idmanda seçmənin metroloji əsasları.

Dərslik idman metrologiyası fənninin tədris programına uyğun yazılmışdır və ADBTİA-nın tələbələri üçün nəzərdə tutulmuşdur. Ondan digər ali məktəblərin müvafiq fakültələrinin tələbələri, idman mütəxəssisləri və məşqçilər də istifadə edə bilərlər.

Dərsliyin sonunda idman fiziologiyası ilə bağlı bəzi məsələlərin qısa izahı verilir.

Dərslik ilk dəfə yazılığına görə onda müəyyən qüsurlar da ola bilər. Dərsliyin gələcək nəşrlərində faydalı oxucu təklifləri nəzərə alınacaqdır. Ona görə də müəllif arzu və təkliflərini bildirəcək oxuculara qabaqcadan təşəkkür edir.

I FƏSİL

İDMAN METROLOGİYASINA GİRİŞ

§ 1.1. İdman metrologiyasının predmeti

"Metrologiya" sözü qədim yunan dilindən tərcümədə "ölçmələr haqqında elm" (metron- ölçü, loqos- söz, elm) mənasını verir. İdman metrologiyası – bədən təbiiyəsi və idmandakı ölçmələr haqqında elmdir. Məlumdur ki, ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək ümumi metrologiyanın əsas vəzifəsidir. İdman metrologiyasını ümumi metrologiyanın tərkib hissəsi hesab etmək olar. Bununla bərabər bir tədris fənni kimi idman metrologiyası ümumi metrologiyanın hüdudlarından kənara çıxır. Bu da bir sıra amillərlə bağlıdır.

Məsələ ondan ibarətdir ki, metrologiya mütəxəssisləri əsas diqqəti fiziki kəmiyyətlərin ölçü mədəniyyətinə yönəldirlər. Uzunluq, kütlə, zaman, temperatur, elektrik cərəyanının gücü, işığın gücü və maddənin miqdarı – belə kəmiyyətlərə aiddir.

Bədən təbiiyəsi və idmanda da bəzi kəmiyyətlərin (zaman, kütlə, uzunluq, qüvvə) ölçülməsinə ehtiyac yaranır. Amma idman mütəxəssislərini daha çox pedaqoji, psixoloji, sosial və bioloji göstəricilər maraqlandırır. Öz məzmununa görə bu göstəriciləri fiziki adlandırmaq olmaz. Praktiki olaraq ümumi metrologiya qeyri-fiziki göstəricilərin ölçü metodikası ilə məşğul olmur. Məhz buna görə də nəticələri idmançıların hazırlıq səviyyəsini hərtərəfli xarakterizə edən xüsusi ölçü üsullarının hazırlanmasına ehtiyac yarandı.

Digər elm sahələrinin bəzi fəsilləri (riyazi statistika, instrumental üsullar, ekspert qiymətləndirməsi və s.) bədən təbiiyəsi institutlarının tədris planına daxil edilmişdir.

Bu bölmələrdə öyrənilən məsələlər idman metrologiyasının problemlərinə çox yaxındır. Bütövlükdə

1) idmançıların vəziyyətinə, məşq yüklerinə, hərəkətlərin yerinə yetirilmə texnikasına və idman nəticələrinə nəzarət;

2) hər bir nəzarət mərhələsində göstəricilərin müqayisə olunması, onların qiymətləndirilməsi və təhlili – idman metrologiyasının məzmununu təşkil edir.

Beləliklə, bədən tərbiyəsi və idmanda kompleks nəzarət və onun nəticələrinin idmançıların hazırlığının planlaşdırılmasında istifadə olunması – idman metrologiyasının predmetini təşkil edir.

§ 1.2. İdman məşqi idarəetmə prosesi kimi


1.2.1. İdarəetmə haqqında anlayış

Hər hansı bir sistemin arzuolunan vəziyyətə gətirilməsi elmdə – **idarəetmə** adlanır. Bu tərifi daha ətraflı nəzərdən keçirək.

Vəhdət təşkil edən müxtəlif elementlərin (insanın ürək-damar sistemi, idmançının orqanizmi, "şagird-məşqçi" sistemi, idman bölməsi, idman klubu, idman cəmiyyəti) məcmusuna **sistem** deyilir. Eynitipli sistemlər (məsələn, müxtəlif idmançıların ürək-damar sistemi) bir-birindən qiymətlərinə görə eynitipli xassələrə malik olurlar. Sistemin hər hansı bir xassəsini xarakterizə edən kəmiyyətə **dəyişən** (xarakteristika, parametr, göstərici) deyilir. Hər bir real sistem bir neçə dəyişənlə ifadə olunur. Nəzərdən keçirilən məsələ üçün əhəmiyyətli olan dəyişənlər **informativ dəyişənlər** adlanır.

Verilmiş anda sistemin vəziyyəti onun informativ dəyişənlərinin qiymətləri ilə təyin olunur.

Sistemin vəziyyəti qrafiki olaraq koordinat sistemin-də nöqtə ilə ifadə oluna bilər. Məsələn uzununa tullanan idmançılarda maksimal sıçrayış sürəti və hoppınmaq qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Absis oxu üzərində yerindən sıçrama sürətini, ordinat oxu üzərində isə yerindən tullanmada göstərilən nəticələri qeyd edək. Onda idmançının vəziyyətinin əyani təsvirini əldə edərik. (Şəkil 1).



R - məşqlərsiz idmançının vəziyyətinin dəyişməsi;

N - idmançının başlangıç vəziyyəti;

D - idmançının məşqdən sonrakı vəziyyəti.


Qrafikdə sistemin vəziyyətini eks etdirən nöqtə **reprezentativ** nöqtə adlanır. Əgər bu idmançının hər hansı üçüncü göstəricisini ölçsəydiq, onda fəza (üçölçülü) koordinat sistemi qurmali olardıq. Sistemin dəyişənlərinin eks olunduğu fəza – **vəziyyətlər fəzası** adlanır. Dəyişənlərin sayı 3-dən çox olduqda belə bu termin öz mənasını saxlayır.

Zaman keçdikcə sistemin vəziyyəti dəyişir. Yeni reprezentativ nöqtənin fəzadakı mövqeyi də dəyişir. Məsələn, əgər idmançı hər hansı səbəbdən məşqləri dayanırsada, onda onun vəziyyəti R nöqtəsi ilə ifadə olunacaq.

Sistemin vəziyyətinin arzu olunan şəkildə dəyişməsi üçün ona müəyyən təsir göstərilməlidir. Məhz bu təsir **idarəetmə** adlanır.

İdarəolunan sistem ən azı 2 hissədən ibarət olur:

- 1) idarəedən obyekt;
- 2) idarə olunan obyekt



Məsələn insanda idarəolunma mərkəzi sinir sistemi vasitəsiylə həyata keçirilir. İstenilən orqan isə idarəolunan obyekt rolunu yerinə yetirir. İdarəedən və idarə olunan obyektlər arasında **rabitələr** mövcuddur. İdarəedən obyektdən gələn rabitəyə **düz** rabitə, idarəolunan obyektdən gələn rabitəyə isə **əks** rabitə deyilir.

Məsələn idman kollektivlərinin idarə olunma sisteminde rəhbərliyin verdiyi sərəncamlar düz rabitə (əlaqə) rolunu oynayır. Ayrı-ayrı bölmələrdəki vəziyyət barədə rəhbərliyə daxil olan məlumatlar isə əks əlaqədir.

Əks əlaqələr olmadan mürəkkəb sistemlərin uğurla idarə olunmasını təmin etmək mümkün deyil. Bu rabbitələr idarəolunan obyektlərin həqiqi vəziyyətini düzgün qiymətləndirməyə imkan verir.

Sistemin dəyişənlərinin mövcud qiymətləri ilə planlaşdırılan qiymətlər arasındaki fərqə **uyğunsuzluq** deyilir. Məsələn tutaq ki, məşqçi idmançının sentyabr ayında 120 kq-lıq şanqla oturub-durmasını planlaşdırıb. İdmançı isə yalnız 100 kq-lıq şanqla bu hərəkəti edə bilir. Beləliklə bu halda uyğunsuzluq 20 kq təşkil edir. Uyğunsuzluq za-

manı idarəetməyə müəyyən dəyişikliklər əlavə olunur və buna **korreksiya** (düzəliş) deyilir.

İdarəolunan obyektin vəziyyəti barədə informasiyanın toplanması, onun həqiqi və planlaşdırılan vəziyyətlərinin müqayisə edilməsi **nəzarət** adlanır. İdarəolunma sistemindeki eks əlaqələr idarəolunan obyekt üzərindəki nəzarəti təmin edir.

1.2.2. **İdman məşqində idarəetmə**

Bədən tərbiyəsi kimi idman məşqi – idarəetmə prosesi kimi nəzərdən keçirilə bilər. Bu məsələni təhlil edərkən yalnız bədən tərbiyəsi problemləri ilə kifayətlənək. İnsan hər an müəyyən fiziki vəziyyətdə olur. Fiziki vəziyyət ən azı aşağıdakılardan müəyyən olunur:

- sağlamlıq, yəni həyatfəaliyyəti göstəricilərinin normaya uyğun gəlməsi;
- orqanizmin xoşagəlməz xarici təsirlərə müqavimət göstərmə dərəcəsi;
- bədən quruluşu;
- fizioloji funksiyaların vəziyyəti (myəyyən hərəkətləri yerinə yetirmək imkanı, fiziki keyfiyyətlərin səviyyəsi).

Həyat şəraitinin təsiri altında insanda formalaşan fiziki vəziyyət arzuolunandan çox fərqlənir. Hər bir insanın fiziki vəziyyətini idarə edərək, onu lazımlı olan istiqamətdə dəyişmək olar. Xüsusi vəsitələrdən istifadə edən fiziki (bədən) tərbiyə məhz bu məqsədə xidmət edir. Məsələn idman bölməsinə yeni gələn insanın fiziki vəziyyəti o qədər də yüksək olmayan göstəricilərlə (güç, çeviklik) xarakterizə olunur. Amma məşq prosesini uyğun qaydada qurub bu göstəriciləri yüksəldə bilirik. Yəni insanın fiziki vəziyyəti idarə oluna biləndir. Məşq prosesində belə bir idarəetmənin əsas məqsədi – fiziki vəziyyətin dayanıqlı

surətdə yaxşılaşdırılmasıdır. Bu da idman nəticələrinin yüksəldilməsində özünü göstərir.

İdman məşqində idarəetmənin əsas çətinliyi ondan ibarətdir ki, biz bilavasitə idman nəticələrinin dəyişilməsini idarə edə bilmirik. Məşqçi faktiki olaraq idmançının hərəkətlərini (davranışını) idarə edir: idmançıya müəyyən tapşırıqlar programı verir və bu programın düzgün yerinə yetirilməsinə nail olur.

Fiziki tapşırıqlar yerinə yetirilən zaman və başa çatdıqdan sonra orqanızında baş verən dəyişikliklər **təcili məşq effekti (TME)** adlanır. Yorğunluq baş verdiyindən bu effekt iş görmə qabiliyyətinin və idman nəticələrinin azalması ilə bağlıdır. Müəyyən sayda məşqlər kompleksindən sonra orqanızında baş verən dəyişikliklər məcmusuna **kumulyativ məşq effekti (KMF)** deyilir. Əgər məşq prosesi düzgün qurularsa, onda bu effekt – idman nəticələrinin yüksəlməsi ilə ifadə olunur.


Beləliklə idman məşq prosesində aşağıdakı səbəb və nəticə ardıcılığı mövcuddur:




Bu zəncirin ilk bəndinə (davaranişa) təsir göstərərək, arzuolunan kumulyativ effektə nail olmağa çalışırıq. Məsələn məşqçi idmançında dözümlülük qabiliyyətini inkişaf etdirmək məqsədiylə, ona müəyyən sürətlə 6 dəfə 300 metr məsafəni qət etmək tapşırığı verir. Yəni məşqçi idmançının davranışını idarə edir. Bu məşq yükü yerinə yetirildikdən sonra idmançının orqanızında müəyyən fi-

zioloji dəyişikliklər (TME) baş verəcək. Məşqələlər sistematik davam etdirilərsə, təcili effektlərin toplanması kumulyativ effektin yaranmasına – yəni idmançının dözlünlüyünün yüksəlməsinə səbəb olacaq.

Əslində idmançının hərəkətlərini məşqçi yox, onun özü idarə edir. Məşqçi idmançıya göstərişlər verir. Idmançı isə bu göstərişləri yerinə yetirə də bilər, yetirməyə də bilər. Tutaq ki, idmançı məşqçinin bütün göstərişlərini yerinə yetirməyə çalışır. Onda idarəetmə sxeminin başlangıç hissəsi belə olacaq:



Idman məşqində idarəetmənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, biz özü-özünü idarə edən sistemə (insan orqanizminə) təsir göstərməyə çalışırıq. İnsan orqanizminin reaksiyası onun öz məxsusi və bizə məlum olmayan qanunları ilə təyin olunur.



Zəncirində səbəb rabitələrinin olması şübhəsizdir. Bu zəncirin hər bir halqasına biz yalnız bilavasitə təsir göstərə bilirik. Məsələ burasındadır ki, eyni bir məşq yükü müxtəlif məşq effektləri ilə nəticələnə bilər. Ona görə də eks rabitələrlə (nəzarət) bağlı məsələlər öyrənilməlidir.

1.2.3. İdman məşqində nəzarət

Məşqçiyə yönəlmış eks rabitələrlə kifayətlənsək, onda rabitələrin pedaqoji nəzarətin 4 müxtəlif istiqamətlərinə uyğun 4 tipini qeyd edə bilərik:

1. İdmançıdan alınan məlumatlar;


2. İdmançının davranışı barədə məlumatlar (hansı məşq tapşırıqları yerinə yetirilmişdir, bu tapşırıqlar necə yerinə yetirilmişdir, texnikada yol verilən səhvələr və s.);

3. Təcili məşq effekti barədə məlumat;

4. Kumulyativ məşq effekti barədə məlumat.

Onda idarəetmə sxemi aşağıdakı şəkil alır:

məşqçi → idmançı → davranış → TME → KME



İdmançıların hazırlığının idarə olunma prosesi isə 5 mərhələdən ibarət olur:

1. İdmançı, onun yaşadığı və məşq etdiyi mühit haqqında məlumatların toplanması;

2. Əldə edilmiş məlumatların təhlili;

3. Hazırlıq strategiyasının qəbul edilməsi və hazırlıq programının tərtib olunması;

4. Hazırkıq programının həyata keçirilməsi;
5. Programın yerinə yetirilməsinə nəzarət.

Vacib düzəlişlərin edilməsi və yeni planların tərtib olunması.

İdman məşqinin həqiqətən idarə olunan proses olması üçün məşqçi nəticələrin obyektiv ölçmələrini nəzərə alaraq düzgün qərarlar verməlidir. Yalnız idmançının vəziyyətini nəzərə alan və məşqçinin intuitsiyasına əsaslanan məşq müasir idmanda yaxşı nəticələr verə bilməz.

Nəzarət ölçmədən başlayır və yalnız bununla tükənmir. Burada ölçülməsi vacib olan informativ (dəyərli) göstəricilərin seçilməsi böyük əhəmiyyət kəsb edir. Müşahidə nəticələrinin riyazi baxından dəqiqlik emal olunmasını bacarmaq və nəzarət üsullarına bələd olmaq lazımdır.

II FƏSİL

BƏDƏN TƏRBİYƏSİ VƏ İMDANDA ÖLÇMƏ NƏZƏRİYYƏSİNİN ƏSASLARI

§2.1. Fiziki kəmiyyətlərin ölçülməsi

Öyrənilən əlamətlərlə ədədlər arasındaki uyğunluğun təmin olunmasına ölçmə deyilir. Fiziki kəmiyyət anlayışı fiziki obyektlərin ölçülə bilən xüsusiyyətlərinə, ya-xud onların xarakteristikalarına tətbiq olunur. Hər hansı bir fiziki kəmiyyətin ölçülməsi bir əməliyyatdır. Nəticədə bu kəmiyyətin etalon qəbul edilmiş kəmiyyətdən neçə dəfə az (çox) olması müəyyənləşdirilir. Fiziki kəmiyyətlərinin ölçülməsi üçün fiziki obyektlərin kütləsi, temperaturu, uzunluğu, həcmi və s. kimi xarakteristikalardan və parametrlərdən istifadə olunur.

Fiziki kəmiyyəti aşağıdakı düsturla təyin etmək olar:

$$Q = q [Q], \quad (2.1)$$

burada Q – ölçülen fiziki kəmiyyət;

$[Q]$ – ölçü vahidi;

q – fiziki kəmiyyətin ədədi qiymətidir.

Fiziki kəmiyyətin qiyməti ölçmənin nəticəsi əsasında təyin olunur. Fiziki kəmiyyətin ölçülməsi – onun təcrübə yolla xüsusi texniki vasitələrin köməyi ilə tapılmasıdır. Hər bir ölçmənin özünəməxsus xətası vardır. Ölçmə nəticələrinin emalı statistik metodlarla həyata keçirilir.

Ölçmə üsullarından ən sadəsi birbaşa qiymətləndirmə üsuludur. Bu zaman fiziki kəmiyyətin qiyməti ölçü cihazının göstəriciləri əsasında təyin olunur. Ölçü ilə müqayisə üsulu – bu halda fiziki kəmiyyət müəyyən təyin olunmuş ölçü ilə müqayisə olunur.

Ümumiyyətlə fiziki kəmiyyətlərin ölçülməsi **birbaşa** və **dolayı** üsullarla həyata keçirilir. Birbaşa ölçmədə fi-

ziki kəmiyyət təcrübi yolla (məsafənin uzunluğu, qaçışa sərf edilən vaxt) təyin olunur. Dolayı ölçmə metodu zamanı fiziki kəmiyyət təcrübi yolla alınan kəmiyyətlərin bir-birindən məlum asılılığı əsasında hesablanılır (məsələn, məsafənin uzunluğundan və qaçış vaxtından asılı olaraq idmançının orta sürətinin hesablanması).

Beləliklə, fiziki kəmiyyətin ədədi qiyməti olan q – ölçmə prosesi zamanı təyin olunur.

Fiziki kəmiyyətin ölçü vahidi olan $[Q]$ kəmiyyətin ölçüsünü ifadə edir.

Ölçü – hər hansı bir fiziki kəmiyyətin ölçü vahidinin əsas ölçü vahidinə nəzərən necə dəyişdiyini ifadə edən fiziki kəmiyyətlərin nisbətidir.

Əsas ölçü vahidləri Beynəlxalq vahidlər sistemi əsasında təyin olunur. Bu sistem 1960-sı ildə çəkilər və ölçülər üzrə keçirilən XI Baş konfransda qəbul edilmişdir. Bu sistem 7 əsas, 2 əlavə və çoxlu sayıda törəmə vahidlərən ibarətdir (cədvəl 1).

1899-cu ildə kütlənin vahidi olaraq 1 kq (kiloqram) qəbul edilmişdir. Kiloqram – beynəlxalq kiloqramını prototip kütləsinə bərabər olan kütlədir. Kütləsi 1 kq olan etalon, platin və iridium ərintisindən hazırlanmış doğuranı diametrinə bərabər olan silindrik cisimdən ibarətdir. Adı hesablamalarda kifayət qədər dəqiqliklə hesab etmək olar ki, 15°C -də 1 litr kimyəvi təmiz su 1 kq kütləyə malikdir.

Elm və texnikanın inkişaf etməsilə ölçülərin çox böyük dəqiqliyi tələb olunur. Ona görə də əsas vahidlərin təyin edilməsi dövrü olaraq dəqiqləşdirilir. Hal-hazırda aşağıdakı təriflər qanunləşdirilmişdir.

Metr – müstəvi elektromaqnit dalğasının $1/299792452$ saniyə ərzində getdiyi yola bərabərdir.

Saniyə – sezium-133 atomunun əsas halının 2 ifrat ince səviyyəsi arasındaki keçidə uyğun gələn şualanmanın 9192631770 perioduna bərabərdir.

Maddə miqdarı mollarla ifadə olunur. Kütləsi 0,012 kq karbon 12 – atomların sayı qədər quruluş elementlərindən (molekullar, atomlar, ionlar) təşkil olunmuş maddə miqdarına **bir mol** deyilir. Mol anlayışının tərifinə əsasən istənilən maddənin 1 molunda eyni sayda molekul və yaxud atom var.

Kelvin suyun üçlük nöqtəsinin termodinamik temperaturunun $1/273,15$ hissəsinə bərabərdir. Su, buz və su buxarını tarazlığda olduqları temperatur suyun üçlük nöqtəsi adlanır. Kelvin şkalasında istənilən temperatur müsbətdir. O, T ilə işarə edilir və termodinamik (mütləq) temperatur adlanır. Selsi və Kelvin şkalalarının müqayisəsindən çıxır ki,

$$T = t + 273$$

$$0^\circ\text{C} = 273 \text{ K}$$

$$100^\circ\text{C} = 373 \text{ K}$$

Beynəlxalq Sistemdə yük vahidi olaraq, 1 A sabit cərəyan axan naqilin en kəsiyində 1 san ərzində daşınan yükün miqdarı götürülür.

Naqilin en kəsiyindən Δt zaman fasılısında keçən Δq yükünün bu zaman fasılısinə nisbətinə bərabər olan skalyar kəmiyyətə **cərəyan şiddəti** deyilir.

BS-də işıq şiddəti vahidi olaraq **kandela** (kd) qəbul olunur. Kandela xüsusü etalon işıq mənbəyinin köməyilə canlandırılır. Kandela 101325 paskal təzyiqdə platinin bərkimə temperaturunda, səthinin sahəsi $1/600000 \text{ m}^2$ olan tam şualandırıcı səthə perpendikulyar istiqamətdə buraxdığı işıq şiddətinə bərabərdir. İşıq səli vahid zamanada hər hansı bir səthdən daşınan işıq enerjisini xarakterizə edir. Mənbəyin yaratdığı işıq selinin bu selin paylandığı fəza bucağına nisbətinə həmin mənbəyin işıq şiddəti deyilir.

Cədvəl 1

Kəmiyyət	İşarələr		
	Adı	Azərbaycan dilində	Beynəlxalq
Əsas ölçü vahidləri			
Uzunluq, l	metr	m	m
Kütlə, m	kiloqram	kq	kg
Zaman, t	saniyə	s	s
Elektrik cərayanın gücü, İ	amper	A	A
Termodynamik temperatur, T, θ	kelvin	K	K
İşığın gücü, İ (G)	kandela	kd	cd
Maddənin miqdarı, n	mol	mol	mol
Əlavə ölçü vahidləri			
Müstəvi bucağı, $\alpha, \beta, \gamma, \varphi$	radian	rad	rad
Fəza bucağı, Ω	steradian	sr	sr

Beynəlxalq sistemə daxil olmayan **sistemxarici** ölçü vahidləri də mövcuddur (dəqiqə, saat, kalori, at qüvvəsi və s.). Əsas, əlavə və sistemxarici ölçü vahidlərindən başqa **dəfəli** və **hissəli** ölçü vahidlərindən istifadə olunur.

Dəfəli (vuruqlu) ölçü vahidi – sistemli və ya sistemxarici ölçü vahidindən tam ədəd dəfə böyük olan (kilometr, meqavat, ton) ölçü vahididir. Hissəli ölçü vahidi isə sistemli və ya sistemxarici ölçü vahidindən tam ədəd dəfə kiçik (millimetr, mikrosaniyə) olan ölçü vahididir. Vuruq-

lu və hissəli ölçü vahidlərini tərtib etmək üçün xüsusi əlavələrdən istifadə olunur (cədvəl 2).

Adətən, fiziki kəmiyyətlər **nisbi** və **mütləq** kəmiyyətlərlə ifadə olunur.

Mütləq kəmiyyətlər – müəyyən ölçü vahidləri ilə ifadə olunan adlı ədədlərdir (çəki, həcm, uzunluq, kütlə, sürət...).

Nisbi kəmiyyətlər – ədədlərin müqayisəsinin nəticəsini göstərir və faizlə, hissələrlə ifadə olunur (məsələn, hər hansı bir ədədin 1%-i həmin ədədin yüzdəbir hissəsidir). Nisbi kəmiyyətin təyin olunduğu ədəd **müqayisə bazası** adlanır. Məsələn fərz edək ki, idmançının real və maksimal gücü müqayisə olunur. Onun real gücü maksimal gücünün 75%-ni təşkil. Bu halda maksimal güc müqayisə bazası kimi qəbul olunur.

Cədvəl 2

Vuruq	Qoşma	Qoşmanın işarəsi	
		Azərbaycan	Beynəlxalq
$1000000000000000000 = 10^{18}$	eksa	E	E
$1000000000000000 = 10^{15}$	peta	P	P
$100000000000 = 10^{12}$	tera	T	T
$1000000000 = 10^9$	qiqa	Q	G
$1000000 = 10^6$	meqa	M	M
$1000 = 10^3$	kilo	k	k
$100 = 10^2$	qekto	q	h
$10 = 10^1$	deka	da	da
$0,1 = 10^{-1}$	desi	d	d
$0,01 = 10^{-2}$	santi	s	c
$0,001 = 10^{-3}$	milli	m	m
$0,000001 = 10^{-6}$	mikro	mk	μ
$0,000000001 = 10^{-9}$	nano	n	n
$0,00000000001 = 10^{-12}$	piko	p	p
$0,000000000000001 = 10^{-15}$	femto	f	f
$0,0000000000000001 = 10^{-18}$	atto	a	a

§ 2.2. İdman metrologiyasında ölçmələrin və göstəricilərin vahidləri

Bədən tərbiyəsi və idmanda ölçmələrin dəqiqliyinə və vəhdətinə nail olmaq üçün vacib olan elmi təşkilatı əsasların, texniki vasitələrin, qayda və normaların tətbiqinə **metroloji təminat** deyilir. Bu təminatın elmi əsasını metrologiya təşkil edir.

Müxtəlif ölçüləri bir-biriylə müqayisə etmək üçün onları eyni vahidlə ifadə etməliyik. Vahidlər əsas və törəmə vahidlərə bölünür. Əsas vahidlər digər vahidlərdən asılı olmadan müəyyən edilir. Onları ya etalonun köməyi ilə və yaxud xüsusi qurğunun köməyilə təyin edirlər. Törəmə vahidləri (sürət, təcil, qüvvə) verilmiş fiziki kəmiyyətlə digər kəmiyyətlər arasındaki asılılığı ifadə edən düsturlar vasitəsiylə müəyyən edilir. Əsas və törəmə vahidlərinin toplusu vahidlər sistemini əmələ gətirir. Hal-hazırda Beynəlxalq vahidlər sistemindən (qısaca- SI-Systeme İnternational) məcburi sistem kimi istifadə edilir.

İdman metrologiyasında əsas ölçü vahidləri:

üzunluq – metr (m), santimetr (sm), millimetr (mm);
kütlə – kilogram (kg), qram (q), milliqram (mq);
zaman, dövr – saniyə (san), dəqiqə (dəq), saat (s);
elektrik cərəyanının gücü – amper (A);
temperatur – Kelvin (K), dərəcə selsi ($^{\circ}$ C).

İdman metrologiyasında törəmə ölçü vahidləri:

qüvvə – nyuton ($1N = 1 \text{ kg} \cdot \text{m/san}^2$);

sürət – metr-saniyə (m/san);

həcm – litr (l);

dönmə bucağı – bucaq dərəcəsi (\dots°), radian (rad);

saniyədə hərəkətlərin tezliyi (temp) – san^{-1} ;

təcil – metr-saniyə kvadratı (m/san^2);

ətalət momenti – kilogram-metrin kvadratı ($\text{kg} \cdot \text{m}^2$);

qüvvə momenti – nyuton-metr ($N \cdot m$);
 qüvvə impulsu – nyuton-saniyə ($N \cdot san$);
 güc – vat (vt).

İdman metrologiyasında əsas və törəmə göstəricilər:

Potensial və kinetik enerji – Coul (C);

$$1 \text{ C} = 1 \text{ N} \cdot \text{m} = 0,239 \text{ kal};$$

Istilik miqdar – Kalori (kal);

$$1 \text{ kal} = 4,19 \text{ C};$$

$$1 \text{ vat} = 1 \frac{\text{C}}{\text{san}};$$

Oksiqen məsrəfinin sürəti – ml/dəq;

Cox zaman idman hərəkətlərinin intensivliyini qiymətləndirən zaman qeyd edirlər ki, oksiqen məsrəfinin səviyyəsi 4 litr/dəq təşkil etmişdir. Yadda saxlamaq lazımdır ki, 1 litr oksiqen qəbul edilərkən 5,05 (kkal) həcmində enerji ayrılır və 21,237 (kC)-a bərabər iş görülür. Deməli, tapşırığı yerinə yetirərkən 20,2 (kkal/dəq) həcmində enerji sərf olunur, bu isə 84,95 (KC) işə bərabərdir. Doğurdan da, $4 \times 5,05 \text{ (kkal)} = 20,2 \text{ kkal} = 20,2 \times 4,184 \text{ (kc)} = 84,95 \text{ (kc)}$.

Metabolik ekvivalent – Met (bədənin 1 kq çəkisinə 1 dəq ərzində istifadə olunan oksiqenin miqdarı)

$$1 \text{ Met} = 0,0175 \frac{\text{kkal}}{\text{kq}} = 0,0732 \left(\frac{\text{KC}}{\text{kq}} \right)$$

Ürək əzələlərinin yiğılma tezliyi (ÜƏYT) – döyüntü/dəqiqliq;

(ürək təqəllüsünün sıxlığı – ÜTS)

Ağ ciyərlərin ventilyasiyası - $\frac{\text{litr}}{\text{dəq}}$; (AV)

Qanda laktat nisbəti – mq%, $\frac{mmol}{kg}$, $\frac{mmol}{l}$;

Anaerob güc – $\frac{kkal}{dəq}$;

Maksimal oksigen məsrəfi – $\frac{litr}{dəq}$; (MOM),

Oksiqenin maksimal sərfi (OMS)

İşin gücü – kkal/dəq;

Qanda qlükozanın konsentrasiyası – mq%;

Maksimal aerob güc – % MOM;

Maksimal oksigen borcu – ml/kg;

Ağ ciyərlərin həyat tutumu – litr; (AHT)

Arteriyalardakı qanda parusal O₂ gərginliyi – mm.c.s.

Anaerob mübadilənin başlangıç anı – % MOM-dən;

Ürəyin maksimal qan vurması – l/dəq;

Ürəyin ümumi həcmi – sm³;

Ürəyin nisbi həcmi – sm³/kg;

Oksiqen məsrəfinin sürəti – l/dəq;

Fosfagen sistemin gücü – vat/san;

Anaerob sistemin tutumu – kal/kg.

§ 2.3. Ölçü şkalaları

2.3.1. Adlar şkalası (nominal şkala)

Adlar şkalası – mövcud olan şkalalardan ən sadəsidir. Bu şkalada rəqəmlər, hərflər və digər şərti işarələr öyrənilən obyektlərin bir-birindən fərqləndirilməsinə xidmət edir. Məsələn futbol komandası oyuncularının nömrəsi, idmançının ampluası, komandaların adları və s. Bu şkalada "az-çox" münasibəti yoxdur. Adlar şkalası təşkil edən ədədlərin yerini dəyişmək olar. Nominal şkaladan istifadə edərkən yalnız müəyyən riyazi əməliyyatlar

yerinə yetirilə bilər. Məsələn şkalasını təşkil edən ədədləri toplamaq olmaz, lakin bu və ya dəgər ədədin neçə dəfə təkrar olunduğunu hesablamaq olar. Konkret obyektlərə ədədlərin mənimsədilməsinin mənası nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, ölçmə nəticələrini emal edən riyazi statistika üsullarında ədədlərdən istifadə olunur.

2.3.2. Növbə şkalası

Elə idman növləri mövcuddur ki, burada idmançının nəticəsi yalnız onun tutduğu yerlə müəyyən olunur. Bu şkaladan idman təkmübarizliyi növlərində istifadə edilir.

Bu yarışlardan sonra hansı idmançının güclü və ya zəif olması müəyyənləşir. Lakin bu halda bir idmançının o birindən hansı dərəcədə güclü olduğunu söyləmək mümkün olmur. Ədədi baxımdan ölçüləməsi mümkün olmayan keyfiyyətlərin (artistlik, iradə, dözümlülük) qiymətləndirilməsi zamanı bu şkaladan istifadə olunur. Məsələn, 100m məsafəyə qaçışda idmançının sürət-güt keyfiyyətlərinin səviyyəsi təyin olunur. Aydındır ki, qaçışın qalibində bu keyfiyyətlər II yeri tutan idmançıya nisbətən daha yüksəkdir.

Növbə şkalasında tutulan yerlərə **ranq** deyilir, şkalanın özü isə **ranq şkalası** adlanır. Belə şkalanı təşkil edən ədədlər ranqlar üzrə nizamlanır, amma ranqlararası intervalları dəqiq ölçmək mümkün deyil. Adlar şkalasından fərqli olaraq burada "az-çox", "yaxşı-pis" münasibətlərinə baxmaq olur. Bu şala – artan və ya azalan qaydada düzülmüş natural ədədlər sırasıdır. Yuxarıda qeyd olunduğu kimi növbə şkalası – kəmiyyətlə ölçüləməsi mümkün olmayan keyfiyyətləri qiymətləndirmək üçün istifadə olunur. Məsələn tələbənin biliyini qiymətləndirmək üçün istifadə olunan 5 ballıq şala. Nominal şkalanın ranqlarına bir çox riyazi əməliyyatlar tətbiq oluna bilir (toplama, çıxma). Fərz edək ki, II və IV yerləri tutan idmançılar

arasında ranq fərqi 2-dır. Bu fakt II idmançının IV-dən 2 dəfə güclü olmasını söyləməyə əsas vermir.

2.3.3. İntervallar şkalası

İntervallar şkalası – müəyyən intervallara bölünmüş obyektlərin siyahısıdır. Bu şkala elə şkaladır ki, burada rəqəmlər təkcə ranqa görə deyil, həm də intervallara görə müəyyən qayda ilə paylanmışdır. Nisbətlər şkalasından fərqli olaraq burada sıfır nöqtəsi ixtiyari seçilir. Zaman təqvimi intervallar şkalasına ən sadə misal ola bilər. İntervallir şkalasında ölçü vahidi qoyulur (dərəcə, saniyə və s.). Ölçülən obyekta qiyməti ölçü vahidlərinin miqdarına bərabər olan adəd mənimsədir. Məsələn, tutaq ki, hərəkəti yerinə yetirərkən A idmançısında bədən temperaturu $39,0^{\circ}\text{C}$, B-də isə $39,5^{\circ}\text{C}$ olmuşdur. İntervallar şkalası üzrə ölçmə nəticələrini bütün riyazi statistik metodlarla araşdırmaq mümkündür. Bu şkala "nə qədər çoxdur" sualına cavab verir. Ölçülən kəmiyyətin bir qiymətinin digər qiymətindən "neçə dəfə çox (az)" olması barədə mühakimə yürütməyə imkan vermir.

$$\text{Məsələn, } t_1 = 17^{\circ}\text{C} = 290 \text{ K,}$$

$$t_2 = 34^{\circ}\text{C} = 307 \text{ K}$$

Selsi şkalasına əsasən $t_2 - t_1$ -dən 2 dəfə çoxdur. Kelvin şkalasına əsasən isə 1,09 dəfə çoxdur bu fakt həm də havanın 2 dəfə istiləşməsini söyləməyə əsas vermir.

İntervallar şkalasında ölçmə obyektləri müəyyən intervallara uyğun olaraq təsnif olunur. Məsələn I qrup boyu 155-dən 165 sm-ə qədər olan idmançılardan təşkil olunur. II qrupa boyu 165-180 sm intervalında olan idmançılar daxil edilir.

2.3.4. Nisbətlər şkalası

Bu şkalada sıfır nöqtəsi ixtiyari qaydada seçilmir, ona görə də hər hansı bir vaxtda ölçülən kəmiyyət sıfira bərabər ola bilər. Bununla əlaqədar ölçmə nəticələrini qiymətləndirən zaman "neçə dəfə böyük (kiçik)"- dir

sualına cavab vere bilirik. Ölçmə nəticələrinin təhlili üçün riyazi statistikanın bütün metodlarından istifadə edilə bilər. Bu şkalada hər hansı bir ölçü vahidi etalon qəbul edilir. Ölçülən kəmiyyətdəki vahidlərin miqdarı etalondan bir neçə dəfə çox olur.

İdmandə məsafə, sürət, qüvvə, təcili, zaman və s. nisbətlər şkalası üzrə ölçülür. İntervallar şkalası üzrə hesablanmış kəmiyyətlərin fərqi də bu şkala üzrə təyin olunur. Məsələn təqvim vaxtı intervallar şkalasından tapılır, amma zaman intervali üçün nisbətlər şkalası tətbiq olunur.

Energetik sahənin potensialı intervallar şkalası üzrə ölçülür. Belə ki, sıfır potensialı anlayışı şərtidir. İdmançının elektrokardioqrafik tədqiqi zamanı qeydə alınan potensialları fərqini təyin etmək üçün isə nisbətlər şkalasından istifadə olunur.

Cədvəl 3-də ölçü şkalalarının əsas xarakteristikaları göstərilmişdir:

Şkala	Əsas əməliyyatlar	Riyazi-statistik üsullar	Nümunələr
Adlar	Bərabərliyin qurulması	Hadisələrin sayı; Moda; Təsadüfi hadisələrin korrelyasiyası.	İdmançının nömrəsi, amplua, püşkatma nəticələri
Növbə	"Böyük" və ya "Kiçik" münasibətlərin qurulması	Median; Ranqlı korrelyasiya; Ranqlı kriteri; Hipotezlərin yoxlanması	Ekspertlər qrupu tərəfindən idmançıların ranqlaşdırılmasının nəticələri
İntervallar	İntervalların bərabərliyinin qurulması	Orta qiymət; Orta kvadratik meyl; Korrelyasiya	Təqvim vaxtı; dördüncü bucağı; bədənin temperaturu
Nisbətlər	Nisbətlərin bərabərliyinin qurulması	Variasiya əmsali; həndəsi orta	Uzunluq, qüvvə, kütlə, sürət, təcili

§ 2.4. Ölçmələrin dəqiqliyi

2.4.1. Əsas anlayışlar

İdman praktikasında ölçmənin 2 növü geniş yayılmışdır: Kəmiyyətin axtarılan qiyməti bilavasitə təcrübə göstəricilərdən təyin edilərsə belə ölçmə **birbaşa** ölçmə adlanır. Məsələn, qaçış surətinin qeydiyyatı. Əgər ölçmə kəmiyyətlər arasında mövcud olan hər hansı bir asılılıqla əsaslanarsa, onda bu **dolayı** ölçmə adlanır. Məsələn, futbolçu topla hərəkət edərkən onun surəti (V) və enerji məsrəfləri (E) arasında

$$y = 1,683 + 1,322x$$

şəklində asılılıq mövcuddur. Burada

y – enerji məsrəfi (kkal);

x – topla hərəkət sürəti (m/san);

V = 6 m/san, onda E = 9,6 kkal/dəq

Maksimal oksigen məsrəfini (MOM) birbaşa ölçmək çox çətindir. Amma qaçışa sərf edilən vaxtı təyin etmək asandır. Ona görə də qaçış vaxtı ölçülür, MOM-nı isə hesablayırlar.

Heç bir ölçmə tam dəqiğ aparıla bilməz. Ölçü cihazlarından və ölçmə metodlarının dəqiqliyindən asılı olaraq hər bir ölçmədə müəyyən xətalara yol verilir. Məsələn adı xətkeşlə 0,01 mm dəqiqliklə uzunluğu ölçmək olmaz.

Ümumiyyətlə xətalardan 3 sinifə bölündür:

I Ədədi ifadə olunma formasına görə

1. Mütləq xəta;
2. Nisbi xəta;
3. Gətirilə bilən nisbi xəta.

II Meydana gəlmə qanuna uyğunluğuna görə

1. Təsadufi xəta;
2. Sistematik xəta;
3. Kobud xəta.

III Meydانا gəlmə ehtimalına əsasən

1. Həddi xəta;
2. Orta kvadratik xəta;
3. Mümkün xəta;
4. Orta xəta;
5. Orta-hesabi xəta.

2.4.2. Ölçmənin mütləq və nisbi xətaları

İstənilən kəmiyyətin ölçülən qiyməti onun həqiqi qiymətindən fərqlənir. Cihazın göstərişi ilə ölçülən kəmiyyətin həqiqi qiyməti (A_0) arasındakı fərqə mütləq xəta deyilir:

$$\Delta A = A - A_0$$

Kompleks nəzarət zamanı müxtəlif ölçü vahidli kəmiyyətlər ölçülür. Bunları müqayisə etmək üçün nisbi xəta anlayışından istifadə edilir. Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinə **həqiqi nisbi xəta** deyilir:

$$\Delta A_{\text{həq}} = \frac{\Delta A}{A_0} \cdot 100\%$$

Mütləq xətanın ölçülən kəmiyyətin maksimal qiymətinə olan nisbətinə **gətirilən nisbi xəta** deyilir:

$$\Delta A_g = \frac{\Delta A}{A_{\max}} \cdot 100\%$$

Cihazın xətası qiymətləndirilən zaman şkalanın həddi qiyməti ölçülən kəmiyyətin maksimal qiyməti qəbul olunur. ΔA_g – nin ən böyük buraxıla bilən qiyməti – normal iş şəraitində **ölçü cihazının dəqiqlik sinifini** təyin edir. Bu zaman yalnız əsas xəta nəzərə alınır. Məsələn, dəqiqlik sinifi vahidə bərabər olan, ürək əzələlərinin yığılma tezliyini (200 döyüntü/dəq sərhəddində) ölçən

puls – taxometri nəzərdən keçirək. Normal şəraitdə bu cihaz ölçməyə

$$200 \frac{doyun}{dəq} \cdot 0,01 = 2 \frac{doyun}{dəq} - yə$$

bərabər xəta verəcək.

Misal: Vizual müşahidə zamanı idmançının qaçış tempi təxminən 205 addım/dəq olmuşdur. Radiotelemetrik sistem vasitəsi ilə qaçış tempinin həqiqi qiyməti 200 addım/dəq təşkil edilmişdir.

$$A = 205, \quad A_0 = 200$$

$$\Delta A = A - A_0 = 5 \text{ addım/dəq};$$

$$\Delta A_{\text{həq}} = \frac{\Delta A}{A_0} \cdot 100\% = 2,5 \%$$

İndi fərz edək ki, vaxtı 0,1 saniyə (mütləq xəta) dəqiqliklə ölçürük. Əgər 10000 metr məsafəyə qaçışdan söhbət gedirsə, onda bu dəqiqliyi qəbul etmək olar. Amma bu dəqiqlik idmançının reaksiya vaxtını ölçmək olmaz. Beləki bu halda mütləq xəta təxminən ölçülən kəmiyyətin qiymətinə bərabər olur. Sadə reaksiya müddəti 0,12 – 0,2 san təşkil edir. Ona görə də xətanın qiyməti ilə ölçülən kəmiyyəti müqaisə edib, nisbi xətanı təyin etmək lazımdır.

2.4.3. Əsas və əlavə xətalar

Normal şəraitdə ölçmə metodunun və ya ölçmə cihazının yol verdiyi xətaya **əsas** xəta deyilir. Qeyri-normal şəraitdə istifadə olunan ölçü cihazında buraxılan xətaya **əlavə** xəta deyilir. Məsələn aydındır ki, otaq temperaturunda işləmək üçün nəzərdə tutulan cihaz qızmar günəş altında və ya şaxtada tamam başqa nəticə göstərəcək. Elektrik şəbəkəsində cərəyan normadan aşağı (yuxarı) olduğda da bu cihazın göstərişlərindəki xətaya səbəb ola bilir. Ölçü cihazlarının etalətliyi ilə şərtlənən dinamiki

xətalar da əlavə xətalara aiddir. Ölçülən kəmiyyətin qiymətləri böyük sürətlə (ani) dəyişdikdə dinamiki xətalara yol verilir.

2.4.4. Sistematik və təsadufi xətalar

Eyni üsulla və eyni ölçü cihazlarının köməyi ilə aparılan təkrar ölçmələr nəticəsində qiyməti dəyişməyən xətalara **sistematik xətalalar** deyilir. Ölçmənin sistematik xətaları 4 qrupa bölünür:

1. Meydانا gəlmə səbəbi məlum olan və qiyməti kifayat qədər dəqiq hesablanan xətalalar.

Ölçmə nəticələrinə müvafiq düzəlişlər etməklə bu xətaları aradan qaldırmaq olar.

2. Məlum təbiətli və naməlum qiymətli xətalalar

Təkminləşməmiş ölçü cihazları və ölçü üsulları bu növ xətalaların yaranmasına səbəb olur. Sistematik xətalalar ölçü cihazlarının dəqiqlik sınıfından çox asılıdır. Məsələn, tutaq ki, idmançının güc keyfiyyətlərini ölçən dinamometrin dəqiqlik dərəcəsi 2.0 təşkil edir. Onda cihazın şkalasının hüdudları daxilində göstərişlərin dəqiqliyi 2% olacaq. Təkrar ölçmələr zamanı xətalalar 0,3%, 2% və ya 0,7% və s ola bilər. Bu halda hər bir ölçmə üçün xətanın dəqiq qiymətini təyin etmək mümkün olmur.

3. Naməlumtəbiətli və naməlum qiymətli xətalalar.

Adətən bu xətalalar mürəkkəb ölçmələrdə özünü göstərir. Bu zaman mümkün xətalaların bütün mənbələrini nəzərə ala bilmirik.

4. Ölçmə obyektiinin xüsusiyyətləri ilə şərtlənən sistematik xətalalar.

Məlumdur ki, idmançının hərəkətləri, davranışı, onun sosial, psixoloji və biomexaniki göstəriciləri əsas ölçmə obyektləridir. Bu göstəricilərin əksəriyyəti də müəyyən dəyişkənliliklə xarakterizə olunur.

Sistematik xətalaların aradan qaldırılması üçün etalon qəbul edilmiş cihazların göstərişləri ölçü cihazının göstə-

rişləri ilə müqayisə olunur. Bundan əlavə ölçü külliyyatı üçün (məsələn dinamometrlər məcmusu üçün) xətalar və düzəlişlər təyin olunur. Hər 2 halda ölçü sisteminin girişinə idmançı əvəzinə məlum kəmiyyətin etalon siqnalının mənbəyi qoşulur. Məsələn güc ölçən qurğunu tənzimləyən zaman tenzopplatformaya ardıcıl olaraq 10, 20, 30 və s ağırlığında yük'lər yerləşdirilir.

Müxtəlif faktorların təsiri altında əmələ gələn, qabaqcadan söylənilməsi və nəzərə alınması mümkün olmayan xətalar **təsadufi** xətalar adlanır. Prinsipcə təsadufi xətalari aradan qaldırmaq mümkün deyil. Yalnız riyazi statistika metodlarından istifadə edərək bu xətaları qiyamətləndirmək olar. Ölçmə nəticələrinin təhlili zamanı təsadufi xətalar mütləq nəzərə alınmalıdır.

Sistematik xətalaların təsadufi xətalara çevrilməsinə **randomlaşma** deyilir. Bu üsul naməlum sistematik xətalaların aradan qaldırılmasına xidmət edir.

Tədqiq olunan kəmiyyətin ölçüləməsi bir neçə dəfə aparılır. Ölçmələr elə teşkil olunur ki, nəticələrə təsir edən daimi faktor (amil) hər variant üçün müxtəlif dərəcədə özünü göstərsin. Məsələn, fiziki işgörmə qabiliyyətini tədqiq edərkən yük'lərin verilmə qaydasını dəyişərək, ölçmənin bir neçə dəfə təkrar edilməsi məsləhət olunur. Ölçmələr başa çatdıqdan sonra nəticələr **riyazi-statistik** üsullar əsasında təhlil edilir.

Ölçmə şəraiti, ölçü vasitələrinin xüsusiyyətləri, ölçü üsulları və tədqiqatçının səviyyəsi ilə şərtlənən xətalardan çox böyük olan xətalar **kobud** xətalalar adlanır. Bu xətalalar statistik üsullarla aşkar edilir və təhlil olunurlar.

Misal

4 idmançı 10 cəhdlə hədəfə atəş açır. Cədvəl 4-də hədəfə dəyən gülələrin üfüqi koordinatları (sm) göstərilmişdir. Sistemitik xəta aşağıdakı düsturla hesablanır:

$$CE = X_* + \frac{1}{n} \sum_{i=1}^n x_i ,$$

burada n – cəhdlərin sayı,

X_* – ölçülən göstəricinin arzuolunan qiyməti;

x_i – ölçülən göstəricinin qiymətləri.

III idmançı üçün $CE = -10$. Bu o deməkdir ki, idmançı nişanalma nöqtəsinin hədəfin mərkzindən sola doğru sürüsdürülməsinə daha meyillidir. I, II, IV idmançı larda $CE > 0$. Yeni nişanalma nöqtəsi sağa doğru yönəldilir. IV idmançıda atəşəçmə texnikası daha optimaldır. Təsadüfi xəta VE – ayrı-ayrı cəhdlərdəki göstəricilərin dəyişkənliliyini eks etdirir:

$$VE = \sqrt{\frac{\sum_{i=1}^n [x_i - (X_* + CE)]^2}{n-1}}$$

VE – atəşəçmə texnikasının əsas göstəricisidir. Cədvəldən göründüyü kimi idmançı daha mükəmməl texnikaya malikdir. Məşq prosesini lazımı səviyyədə təşkil edib, sistematik xətanın (CE) azalmasına nail olmaq olar. Təsadüfi xətanın (VE) azalmasına isə illər tələb olunur.

Praktiki işlərdə dəqiqliyi xarakterizə edən və hər 2 göstəricini özündə birləşdirən kəmiyyətlərdən də istifadə edilir. Mütəhərrik hərəkətlərin dəqiqliyinin kompleks göstəricisi kimi aşağıdakı kəmiyyətlərdən istifadə olunur:

$$AE = \frac{1}{n} \sum_{i=1}^n (x_i - X_*) ,$$

$$E = \sqrt{VE^2 + AE^2} .$$

Cədvəl 4

Cəhdin nömrəsi	İdmançı			
	1	2	3	4
1	10	-12	-3	15
2	14	-18	16	14
3	7	6	-2	-1
4	12	38	-29	13
5	12	-2	8	12
6	7	30	0	-1
7	13	17	-14	8
8	8	20	-25	-3
9	8	-11	-25	17
10	9	38	-26	-16
Xəta göstə ricilə ri	CE	10	-10	5,8
	VE	2,6	16	10,6
	E	10,3	24,2	18,8
	AE	10	19,8	10

2.4.5. Birbaşa ölçmə nəticələrinin riyazi emalı

Təsadüfi və sistematik xətaları xarakterizə etmək üçün **həddi** xəta anlayışından istifadə edilir. Adı yuxarıda sadalanan xətalar bu xətadan kiçik olur.

Mümkün (ehtimalli) xəta – elə bir xətadır ki, ölçmələrdəki fərqlərin bundan böyük və ya kiçik olması hadisələri eyniimkanlı (eyni ehtimalli) hadisələrdir.

Orta kvadratik xəta aşağıdakı düsturla hesablanır:

$$\sigma_{\Delta} = \sqrt{\frac{\sum_{i=1}^n \Delta_i^2}{n - 1}}$$

Xətaların normal qanunla paylandığını qəbul etsək, onda mümkün xəta:

$$\bar{\Delta} = \frac{2}{3} \sigma_{\Delta}$$

$$P(\Delta_i < \bar{\Delta}) = P(\Delta_i > \bar{\Delta}).$$

Orta xəta: $\bar{\Delta} = \frac{\sum_{i=1}^n |\Delta_i|}{n}$

Orta hesabi xəta: $\bar{\Delta} = \frac{\sum_{i=1}^n \Delta_i}{n}$

Birbaşa çoxsaylı ölçmələr zamanı ölçülən kəmiyyətin qiyməti:

$$\bar{A} = \frac{\sum_{i=1}^n x_i}{n}$$

n – sayda ölçmə üçün ölçülən kəmiyyətin **seçmə dispersiyası**:

$$\sigma^2 = \frac{\sum_{i=1}^n (x_i - \bar{A})^2}{n-1}$$

Xətanı qiymətləndirmək üçün **seçmə standart meyi**li hesablamaq daha əlverişlidir:

$$\sigma = \sqrt{\frac{\sum_{i=1}^n (x_i - \bar{A})^2}{n-1}}$$

Orta qiymətin ortakvadratik xətası – aşağıdakı düsturla hesablanır:

$$S(\bar{A}) = \frac{\sigma}{\sqrt{n}} = \sqrt{\frac{1}{n(n-1)} \sum_{i=1}^n (x_i - \bar{A})^2}$$

"Üç siqma" qaydasına əsasən ayrıca ölçmənin maksimal mümkün xətası:

$$\sigma_{\max} = 3\sigma$$

Birbaşa ölçmənin dəqiqliyi:

$$\varepsilon = |A - \bar{A}| = t_{q,n} \frac{\sigma}{\sqrt{n}} = t_{q,n} S(\tilde{A}).$$

Burada

A – ölçülən kəmiyyətin həqiqi qiyməti;

\bar{A} – ölçülən kəmiyyətin seçmə orta qiyməti;

$t_{q,n}$ – Student əmsalı [12].

Yekun nəticə etibarlı intervalın sərhədləri əsasında təsvir olunur:

$$\bar{A} - \varepsilon < A < \bar{A} + \varepsilon$$
$$\bar{A} - t_{q,n} \cdot S(\tilde{A}) < A < \bar{A} + t_{q,n} \cdot S(\tilde{A})$$

Müxtəlif ölçmə nəticələri seriyasını müqayisə etmək üçün isə nisbi xəta hesablanır:

$$\delta = \frac{E}{A} \cdot 100\%$$

Misal

Uzununa tullanma nəticəsi 7 müşahidəçi tərəfindən qeydə alınmışdır:

647sm, 648sm, 647sm, 649sm, 647sm, 649sm, 642sm.

Bu ölçmə seriyasının təhlilini yerinə yetirək.

$$1. \bar{A} = \frac{644 + \dots + 642}{7} = 647$$

2. Ayrı ölçmənin ortakvadratik xətası

$$\sigma = \sqrt{\frac{(647 - 647)^2 + \dots + (642 - 647)^2}{7-1}} = 2,38$$

$$3. \sigma_{\max} = 3\sigma = 3 \cdot 2,38 = 7,14$$

Bizim misalda \bar{A} -dən 7,14 (sm) qədər fərqlənən ölçmə nəticəsi yoxdur. Ona görə də bütün nəticələr sonrakı hesablamalarda istifadə olunacaq.

4. Orta qiymətin ortakvadratik xətası

$$S(\bar{A}) = \frac{\sigma}{\sqrt{n}} = \frac{2.38}{\sqrt{7}} = 0,89$$

5. Ölçmənin dəqiqliyin təyin edək

$$q = 0,99; \quad n = 7; \quad t_{q,n} = 3,707$$

$$\varepsilon = t_{q,n} \cdot S(\bar{A}) = 3,707 \cdot 0,89 = 3,3$$

6. Ölçmə nəticələri seriyasının nisbi xətası:

$$\delta = \frac{E}{A} \cdot 100\% = \frac{3,3}{647} \cdot 100\% = 0,51\%$$

Beləliklə, yalnız təsadüfi xətanı nəzərə almaq şərtiylə ölçmə nəticəsini

$$\bar{A} = (647 \pm 3) \text{ sm}$$

şəklində yazmaq olar. Uzununa tullanma nəticəsinin həqiqi qiyməti 0,99 ehtimalla (644,650) intervalının hüdudları daxilində yerləşəcək.

§ 2.5 Ölçmə vasitələri

İdmançının işi fəzada və zamanda əzələ qüvvəsi tətbiq olunmaqla həyata keçirilir. İdmançının əzələ gərginliyini, qüvvəsini, fəza göstəricilərini, hərəkət müddətini və sürətini ölçmək, təhlil etmək BTİ tədqiqatçısının əsas vəzifəsidir. Bundan əlavə əsas ölçmələrdən törəyən göstəricilər və bütün mümkün hesablamalar mühüm əhəmiyyət kəsb edir.

BTİ – təcrübəsində bu göstəricilər ümumi qəbul edilmiş ölçmə vasitələrinin köməyi ilə təyin olunur.

Fəza göstəriciləri – məsafənin uzunluğunu, alətin hündürlüyünü, qurğunun dərinliyini və s. təyin edən göstəricilərdir. Bu göstəricilər xətkəş, ruletka və s. ölçü vasitələrinin köməyi ilə millimetr, santimetr, metr və kilometrlə ölçülür.

Bucaq ölçmələrinin göstəriciləri də fəza göstəriciləri sinifinə daxildir. bucaqları ölçmək üçün istifadə olunan cihaz **qoniometr** adlanır. Qoniometrin 2 növü məlumdur: mexiniki və elektrik.

Mexaniki qoniometr – böyük ölçülü transportirdir. O məsələn bud və baldır arasındaki dirsək (oynaq) bucağının qiymətini təyin etmək üçün istifadə edilir. Bu məqsədlə transportırın sıfır göstəricisi olan bir tərəfi budun, digər tərəfi isə baldırın üzərinə qoyulur. Budla baldır arasında olan bucağı qeyd edib, transportırın şkalasında onun qiymətini göstərmək olar.

Elektrik qoniometrin əsasını dairəvi formalı reostat təşkil edir. Reostatin sıfır yan həssəsi bucağın tərpənməz tərəfinə (məsələn, buda), reostatin sürüngəci isə bucağın mütəhərrik tərəfinə (məsələn, baldıra) bərkidilir. İdmançının bud və baldırı arasındaki istənilən bucağa sürüngəcindən müəyyən vəziyyəti və reostatin müqaviməti uyğun gəlir. Beləliklə, reostatin birləşdiyi cihazda müqavimətin göstəricisi tədqiq olunan bucağa mütənasib olaraq dəyişir. Ölçmə cihazı (ampermətr, voltmətr) tədqiq olunan bucağın qiymətinin göstəricisini həmin anda hesablamaya imkan verir.


İdmançının güc göstəriciləri çox müxtəlidir. Əsas gücü, qolun və ayağın gücünü, əlin gücünü, müəyyən əzələlər qrupunun gücünü və s. ölçmək olar.

Güç göstəricilərini ölçən cihaz **dinamometr** adlanır. Güç göstəricilərinin ölçülmə prosesi (dinamometriya) – qüvvənin statik və dinamiki təzahürlerini qeydə almaq üçün yerinə yetirilir.

İdmançının əzələlərinin gərilmə qüvvəsini təyin edərkən sadə ölçü cihazından – **yaylı dinamometrdən** istifadə olunur. Bu cihazın əsasını tərpənməz istiqamətlən-

diricilər boyu yerini dəyişən xüsusi yay təşkil edir. Yay sıxılan zaman onun uzunluğu tətbiq edilən qüvvəyə müttənasib olaraq azalır. Yayın uzunluğunun azalmasını qıymətləndirərək idmançının əzələ qüvvəsini təyin etmək olar.

Dinamiki şəkildə təzahür edən qüvvəni ölçərkən – **elektrik dinamometrdən** istifadə olunur. Bu cihazın əsasını isə **tenzoverici (tenzomüqavimət)** təşkil edir. Tenzoverici kiçik elektrik cihazı olub, 3 əsas elementdən təşkil olunur: qüvvənin təsiri altında müqaviməti dəyişən yay, ölçü cihazı (ampermətr), qida mənbəyi. Yay nazik məftildən hazırlanır. Tenzoverici tenzoplatformaya, avarçəkənin avarına, gimnastika alətlərinə yapışdırılır.



Şəkil 2

Tenzoötürücünün iş prinsipi naqilin elektrik müqavimətinin onun həndəsi ölçüsündən asılılığına əsaslanır. Tenzovericiyə güc təsir edərkən – naqillər deformasiyaya uğrayır və uzanır. Naqillin uzunluğu artlığıma görə müqaviməti də artır. Şəbəkədə müqavimətlə bağlı dəyişikliklər ölçü cihazları (ampermətr, voltmetr) tərəfindən qeydə alınır.

Beləliklə, idmançının tətbiq etdiyi qüvvəyə müvafiq olaraq şəbəkədə müqavimətin dəyişməsinin göstəriciləri dəyişir. Kiçik ölçüyə malik olan tenzoverici şəbəkədəki qida mənbəyindən asılı deyil və batareyalarla da işləyə bilir. Bu isə istənilən şəraitdə idmançının gücünü rahat ölçməyə imkan verir.

İdmançı böyük ərazi tutduqda və kifayət qədər qüvvə və tətbiq etdiyi (məsələn, stanqi qaldırıran ağırlatıcı) halarda elektrik dinamometrin bir növü olan **Tenzoplatformadan istifadə edilir. **Tenzoplatforma** – künclərində tenzovericilər yerləşən düzbucaqlı sahədir. Tenzovericilərin eyni anda və nizamlı işləməsi üçün xüsusi tarazlaşdırıcı elektrik cihazları quraşdaralır.**

Beynəlxalq vahidlər sistemində qüvvə vahidi olaraq kütləsi 1 kq olan çismə 1 m/san^2 təcili verən qüvvə – Nyuton (N) qəbul olunub.

$$1 \text{ N} = 1 \text{kq} \cdot \frac{\text{m}}{\text{san}^2}$$

Bununla yanaşı yaylı dinamometrlər əsasən köhnə SQSE – vahidlər sisteminə uyğun olaraq tənzimlənir. Burada qüvvənin vahidi – KQ (kiloqram-qüvvə) qəbul edilib:

$$1 \text{ KQ} = 9,80665 \text{ N}$$

Zaman göstəriciləri **xronometr** adlanır. Saat mexanizmi prinsipi ilə işləyən saniyəölçən ən sadə xronometrdir.

İdmançının hərəkət sürətini ölçən cihaz – **spidoqraf** adlanır.

B.M. Abalakov – spidoqrafının iş prinsipini nəzərdən keçirək. İdmançının qurşağına ip (sap) dolanmış sarğac (çarx) bərkidilir. İpin ucu startda qeyd olunur. Qaçış zamanı ip sarğacdan asılmağa başlayır. Sarğacın fırlanması

isə idmançının qacış sürətini xarakterizə edir. Sarğacın dövrlər sayını, bir dövrə uyğun olan qacış müddətini və məsafəni ölçərək – idmançının sürətini təyin edirlər.

İdmançının hərəkət sürətini daha dəqiq ölçmək üçün **Dopler effektinə** əsaslanan spidoqrafdan istifadə edilir. Onun iş prinsipi belədir: Qacış zamanı idmançıya ultrasəs dalğası istiqamətləndirilir. Bu dalğaların parametrləri ölçülür. Dalğaların tezliklərində yaranan fərq qacış sürətini ifadə edilir:

$$V = C \cdot \frac{f_0 - f_u}{f_u}$$

Burada C – ultrasəs və ya elektromaqnit şualarının yayılma sürəti;

f_0 – idmançının bədəninə çataraq qayıdan rəqsin tezliyi;

f_u – şualandırıcıının özünün rəqs tezlikləridir.

Təcili ölçən cihaz – **akselerometr** adlanır. Cihaz 2 hissədən (silindirdən) ibarətdir: xarici böyük və daxili kiçik. Xarici silindirə maye doldurulur. Daxili silindirin hər iki başlığı elektrik zəncirinə qoşulur. Kiçik silindir hidromühütdə müəyyən ətalətlə hərəkət edir. Bu yerdəyişmə təcili düz mütənasibdir. Akselerometrin şkalası sərbəst düşmə təciliinə bərabər olan qradasiyalara bölünür.

Ümumiyyətlə təcil vericiləri idmançıda çox geniş yayılmışdır. Bü cihazlar **tenzo** və **pyezo** effektə əsaslanır. Hər 2 halda – hərəkətdə olan kütənin yeyinləşdiyi və ya ləngidiyi halda meydana çıxan ətalət qüvvəsi ölçülür. Tenzomüqavimət, pyezokristal və ya pyezokeramik lövhələr möhkəm və ya elastik elementlərə (hissələrə)apişdirilir. Təcil onların deformasiyasına, pyezoötürücünün və ya tenzoötürücünün müqavimətlərində elektrik potensialının dəyişilməsinə səbəb olur. Aydındır ki, bir möhkəm

element (hissə) yalnız bir müstəvi üzrə olan təcili hiss etməyə qadirdir. Üç müstəvi üzrə təcilin tam vektorunu qeydə almaqdan ötrü bir konstruksiyaya eyni cür ötürüçü - nü bərkidərək, bir-birinə perpendikulyar istiqamətdə yönəldirlər.

Əzələlərin gərginliyini ölçən cihaz – **mioqraf** adlanır. Bu cihaz elektrodlardan, elektrik naqillərindən, qida mənbəyindən, gücləndiricidən və şkaladan ibarətdir. İnsanın bədənində kiçik elektrik potensialları mövcuddur. Əgər onlara zəif qida mənbəyi, elektrik potensialları gücləndirici və cərəyan göstəricisi olan (ampermetr və ya voltmetr) elektrik dövrəsini birləşdirsək, o zaman cihazın şkalasında tədqiqatın nəticəsini görərik. Əzələlərin gərgin və ya sükunət vəziyyətində olmasından asılı olaraq göstəricilər müxtəlif olacaq. bunun əsasında müəyyən xarakterli idman fəaliyyəti zamanı əzələlərin işgörmə qabiliyyətini qiymətləndirmək mümkündür. Bu məqsədlə ləvhə formasında olan elektrodlar (xüsusi vericilər) hazırlanır və dövrəyə quraşdırılır. Beləliklə, əzələlərin gərginliyini ölçməyə imkan yaranır.

Bədən tərbiyəsi və idman praktikasında **foto** və **kinoçəkilişlər** böyük rol oynayır. Fəzada yerini dəyişən idmançı daimi hərəkətdə olur. Onun əzələlərinin müxtəlif qrupları qeyri-müntəzəm işləyir və müxtəlif zaman göstəricilərinə malik olur. Bu işi incəliyinə qədər tədqiq etmək üçün yalnız hər hansı bir göstəricini ölçməyə imkan verən vasitələr mövcuddur. Bəzən bu vasitələr çox böyük olub, idmançının işini çətinləşdirir. Bununla bağlı foto və kinoçəkilişlər tədqiqat və təcrübələr üçün ideal şərait yaradır. Kulminasiya anında idmançının hərəkəti fotosəkildə qeydə alınır. Belə fotosəkildə bir qayda olaraq, şaquli, üfüqi və mərkəzi xətlər çəkilir. İdmançının parametrlərini

bilərək, onun bədənində ayrı-ayrı nöqtələr arasındaki məsafəni təyin etmək və transportirlə bucaqları ölçmək olar. Fotoçəkiliş üsulu idmançının texnikasını yaxşı öyrənməyə imkan verir.

Fotoçəkilişlərə nisbətən videoçəkiliş daha böyük imkanlara malikdir. Beləki, idmançının bədəninin ayrı-ayrı vəziyyətləri kadrbakadır qeydə alınır. Bu da öz növbəsində hərəkət texnikasını təfsilatı ilə öyrənməyə imkan verir. Kinolentlərin kağızda çap olunan kadrları **kinoqramlar** adlanır.

Hərəkətin kinematik xarakteristikaları və bədənin hərəkət elementlərinin trayektoriyaları kinoqramlar əsasında tədqiq olunur.

Tünd rəngli geyimdə tünd rəngli divarın fonunda idmançının bədən nöqtələrinin trayektoriyalarının kinoçəkilişi **sikloqram** adlanır. İdmançının bədəninin tədqiq olunan nöqtələrinə (başına, dizlərinə, çiyinlərinə və s) elektrik lampaları bərkidilir. Onlar sikloqramda yalnız nöqtələrin trayektoriyası şəklində eks olunur.

Cihazlarla və ölçmə vasitələri ilə işin 2 mühüm xüsusiyyətini qeyd edək. Birinci xüsusiyyət ondan ibarətdir ki, yuxarıda adları çəkilən cihazlar və qurğular yeganə deyil. Bu əsasən tibbi tədqiqatlara aiddir. Burada ürək əzələlerinin yiğılma tezliyini, qanın tərkibini, nəfəs və ifrazat orqanları sisteminin işini tədqiq edən cihazlardan istifadə edilir. Hərəkətin kinematik xarakteristikalarını etibarlı qiymətləndirməyə imkan verən müxtəlif üsullardan istifadə olunur.

İkinci xüsusiyyət fiziki kəmiyyətlərin ölçülməsinin və hesablamaların aparılmasının dəqiqliyinə aiddir.

Texniki ölçmələr detalın (hissənin) səthinin təmizliliyindən və ölçmə cihazlarının dəqiqliyindən asılıdır. Tex-

niki ölçmələrdən fərqli olaraq idman fəaliyyəti aşağıdakı anları nəzərdə tutur:

- BTİ-da əsas tədqiqat obyekti idmançıdır;
- Fərddən fərdə antrometrik göstəricilər dəyişir;
- Funksional sistemlərin parametrləri;
- Uyğunlaşmanın nəticələri və s.

Hətta bir gün ərzində tədqiqat obyektinin göstəriciləri daimi deyil. Ona görə də idmançının xüsusiyyətləri, imkanları, meylləri tədqiqatçıları daha çox maraqlandırır. Tədqiqatların dəqiqliyi ölçmə vasitələrinin göstərislərinin dəqiqliyindən asılıdır. Bu məsələyə daha çox diqqət yetirmək lazımdır.

Müxtəlif cihaz və qurğuları işə cəlb etməklə tədqiqatçı daim **şkalalarla** işləməli olur.

Şkala – hesablama sisteminin elementidir. Onun vasitəsi ilə tədqiq edilən obyekt müəyyən obyektlər qrupuna aid edilir. Şkala anlayışı 2 mənada işlədir. Şkala hər şeydən əvvəl obyektlərin təsnifatını həyata keçirən müəyyən sistemdir. Nizamlayan sistemlərin sayından asılı olaraq şkalalar müxtəlif olur: adlar şkalası, növbə şkalası, intervallar şkalası, nisbətlər şkalası və s. (§2.3)

Cihazın hesablama qurğusunun göstəriciləri şkala üzərində qeydə alınır. Bu mənada şkala müəyyən şərti işaretlər yığımından ibarətdir. Hər hansı bir işaret üzərində dayanan cihaz göstəricisi ölçülən parametrlərin bu və ya digər dəyişmələrini qeydə alır. Qonşu işaretlər arasındaki məsafə **şkala bölgüsü** adlanır. **Şkalanın qiyməti** – ölçülən kəmiyyətin, 2 qonşu bölgü arasındaki məsafəyə uyğun olan qiymətidir.

Məsələn akselerometrin şkalasının qiymətinin təyini aşağıdakı qaydada həyata keçirilir. Cisinin sərbəst düşməsini immitasiya edərək, akselerometri aşağı atırlar. Bu za-

İman onun göstəricisi şkala bölgüsünün 1,96 qiymətində dayanır. Bu o deməkdir ki, sərbəst düşən cismin 9,8m/san²-na bərabər olan təcili cihazın şkalasının 1,96 bölgusunə uyğundur.

Bələliklə, 9,8 m/san² şkalanın 1,96 bölgüsünə bərabərdir. Amma şkalanın bir bölgüsü x-ə bərabərdir. Aşağıdakı tənliyi tərtib edək:

$$\begin{aligned} 1,96 &= 9,8 \text{ m/san}^2, \\ 1 &= x \text{ m/san}^2 \end{aligned}$$

$$\text{Buradan, } x = \frac{1 \cdot 9,8}{1,96} = 0,2 \frac{\text{m}}{\text{san}^2}$$

Deməli akselerometrin şkalasının bölgü qiyməti 0,2 m/san²-na bərabərdir.

§ 2.6. İdman metrologiyasında ölçmə obyektləri

Bədən tərbiyəsi və idmanda ölçmə obyektləri 3 əsas qrupa bölünür:

- İdman yüklerinin göstəriciləri;
- Fiziki hazırlıq səviyyəsinin göstəriciləri;
- Texniki-taktiki göstəricilər.

İdman yüklerinin göstəriciləri:

İdman yükü – idmançının fiziki və texniki-taktiki hazırlıq səviyyəsini yüksəltmək məqsədiylə onun orqanızminə təsir vasitəsidir. İdmançının orqanızminə təsir edən hər bir şey qiymətləndirilməli və ya ölçülməlidir. Yükler 2 cür olur: xarici və daxili.

Xarici yükler – həcm və intensivliyə görə seçilirlər.

Yükün həcmi – orqanızmə təsir edən amillərin ümumi miqdardır. Gedilən yolun uzunluğu, məşqlərə sərf edilən vaxt, ayrı-ayrı element və tapşırıqların yerinə

yetirilmə sayı, idmançının iştirak etdiyi yarışların sayı və s. yükün həcmini ifadə edir.

Vahid zamanda idmançının orqanizminə düşən yükün həcmi onun **intensivliyini** xarakterizə edir. Hərəkətlərin tempi və ya tezliyi, sürət, təcil, məşqələlərin sıxlığı, ay ərzindəki yarışların sayı və s. yüksəklərin intensivliyinə aiddir.

Daxili yüksəklər – orqanizmin bütün sistemlərinin fəaliyyət göstəriciləri ilə ifadə olunur. Zaman keçdiyəcə yükün təsiri altında orqanizmdə baş verən bütün dəyişikliklər bu göstəricilərdə əks olunur:

- ürək əzələlərinin yiğılma tezliyi (ÜƏYT);
- maksimal oksigen məsrəfi (MOM);
- ağ ciyərlərin həyat tutumu;
- anaerob mübadilənin başlanğıc anı;
- oksigen ehtiyacı (tələbi);
- oksigen borcu;
- laktatin faiz miqdarı;
- enerji məsrəfləri;
- energetik güc.

İdmançının yüksəklərə davam gətirmək qabiliyyəti onun morfolofsional və antrometrik xarakteristikalarından da çox asılıdır.

Fiziki hazırlıq səviyyəsinin göstəriciləri: Cəldlik, çeviklik, döyümlülük, güc, yeyinlik. Fiziki keyfiyyətlərin kompleks (integral) göstəriciləri testləndirilmənin köməyi ilə qiymətləndirilir. Aparıcı parametrlər ölçülür.

Yeyinlik – minimum vaxt ərzində idmançının müəyyən hərəkəti yerinə yetirmək bacarığıdır. Bu bacarığı aşağıdakı göstəricilərlə qiymətləndirmək olar.

Hərəkətin yeyinliyinin əsas göstəricilərindən biri orqanizmin xarici qıcıqlandırıcıya (ışiq, səs) **reaksiya vermə zamanıdır**.

Mürəkkəb texnikanın və ya eyni-tipli hərəkətlərin üstünlük təşkil etdiyi idman növlərində **tək hərəkətlərin yerinə yetirilmə zamanının təyin edilməsi** olduqca vacibdir.

Mürəkkəb reaksiya halında **seçim reaksiyasının müddəti** qiymətləndirilir. Bu halda qıcıqlandırıcıya cavabın tipi müxtəlif ola bilər və idmançı məhz hansı cavabın olacağını müəyyənləşdirməlidir (məsələn, sağa-sola, güclü-zəif).

Hərəkət edən obyektdə reaksiya müddətinin məhiyyəti ondan ibarətdir ki, reaksiya vaxtının müəyyən hissəsi hərəkətin qabaqlanmasına sərf edilməlidir.

Qüvvə (güt) – idmançının əzələ qüvvəsi hesabına xarici müqavimətə üstün gəlmək qabiliyyətidir. Hər bir idmançı **maksimal (həddi)** və **orta güc** göstəricilərinə malikdir.

Qüvvə impulsu (İ) təqribi olaraq aşağıdakı düsturla hesablanılır:

$$I = F \cdot t$$

Burada F – idmançının qüvvəsi;

t – qüvvənin təsir müddətidir.

Zərbə endirərkən güc imkanlarını xarakterizə edən impuls-qüvvənin minimal təsir müddəti ilə seçilir.

Qüvvə qradiyenti (S):

$$S = \frac{F}{t}$$

t – qüvvənin özünü bürüzə vermə müddətidir.

Qradiyent qüvvənin təzahür anında idmançı qüvvəsinin "dağıdıcı" təsirini ifadə edir.

Dözümlülük – idmançının intensivliyi azaltmadan uzun müddət hərəkətləri yerinə yetirmək qabiliyyətidir. Dözümlülüyün qiymətləndirilməsi adətən testləndirmə yolu ilə həyata keçirilir.

Çeviklik – idmançının maksimal amplitudla hərəkətləri yerinə yetirmək bacarığıdır. Adətən əyilmə bucağı qoniometr, əyilmənin qiyməti isə santimetrlə ölçülür.

Cəldlik – idmançının əlaqəli mürəkkəb hərəkətləri məhdud zaman ərzində yerinə yetirmək bacarığıdır. Cəldlik bir qayda olaraq, məlum hərəkətlərin köməyi ilə testləndirmə vasitəsi ilə qiymətləndirilir.

Texniki-taktiki göstəricilər.

İdmançının **hərəkətlərinin texnikası** həcmi və hərəkəfliliyi ilə xarakterizə olunur. **Texnikanın həcmi** – idmançının yerinə yetirə biləcəyi bütün xüsusi hərəkətlərin cəmiidir. **Texnikanın hərtərəfliyi** – xüsusi hərəkətlərinin yerinə yetirilməsinin müxtəlif variantlarının sayıdır. Müəyyən hərəkətlərin təkrar ifası zamanı texnika dəyişməz qalsı, bu halda **hərəkətlərin dayanıqlığı, stabilliyi** anlayışları daxil edilir.

Hərəkətlərin taktikası – mübarizənin aparılma üsullarının yiğimindən ibarətdir. Yarışın aparılmasının **çoxvarianthlığı** və **optimal variantın seçilməsi** taktikanın əsasını təşkil edir.

III FƏSİL **TESTLƏR NƏZƏRİYYƏSİNİN ƏSASLARI**


§ 3.1. Əsas anlayışlar və testlərə olan metroloji tələbatlar.

İdmançının bacarıq və qabiliyyətini təyin etmək məqsədiylə aparılan ölçmə və siqnallara **test** deyilir.

İnsanın qabiliyyətini, onun yaradıcı potensialını, psixoloji xüsusiyyətlərini, mənəvi keyfiyyətlərini, fiziki həzırlıq səviyyəsini və digər keyfiyyətlərini bilavasitə ölçmək mümkün deyil. Məhz bu cür xüsusiyyətləri qiymətləndirmək üçün testlərdən istifadə olunur. Hər aparılan ölçməyə test demək olmaz. Yalnız aşağıdakı metroloji tələblərə cavab verən ölçmələr test adlanır bilər:

- 1) istənilən testin tətbiq olunma məqsədi müəyyən-ləşdirilməlidir;
- 2) test nəticələrinin ölçülməsinin standartlaşdırılmış metodikası və testləndirmə prosedurasi işlənilib hazırlanmalıdır;
- 3) testlərin etibarlılığı və informativliyi (məlumatlığı) təyin edilməlidir;
- 4) test nəticələrinin qiymətləndirmə sistemi işlənilib hazırlanmalıdır;
- 5) nəzarətin növü (operativ, cari və ya mərhələli) qeyd olunmalıdır.

Aşağıda testləndirmənin yerinə yetirilməsinin ümumi sxemi göstərilmişdir:



Sınaqların aparılması prosesi – **testləndirmə** adlanır. Ölçmə nəticəsində alınan ədədi qiymətlərə isə **testləndirmə nəticələri** deyilir. Məsələn, 100m məsafəyə qaçış bu bir testdir. Qaçışın keçirilmə proseduru və xronometraj – testləndirmədir. Qaçışa sərf edilən vaxt isə – test nəticəsidir.

Informativ test elə bir testə deyilir ki, onun nəticələri əsasında nəzarət prosesində ölçülen xüsusiyyət (keyfiyyət, qabiliyyət) barədə dəqiqlik mühakimə yürütmək olar. Eyni şəraitdə eyni idmançıların təkrar testləndirmə nəticələrinin üst-üstə düşmə dərəcəsinə **testin etibarlığı** deyilir. Etibarlılıq və informativlik tələblərinə cavab verən testlər isə **autentik** testlər adlanır.

Əsasında mütəhərrik hərəkətlər dayanan testlər – **mütəhərrik** testlər adlanır. Məsafəni qət etmə zamanı, təkrarların sayı, fizioloji və biomexaniki göstəricilər beş testlərin nəticələridir.

3.1.1. Mütəhərrik testlər

Məqsədindən asılı olaraq mütəhərrik testlər 3 qrupa bölünür.


I qrup. Bu qrupa müvazinət şəraitində ölçülen göstəricilər daxildir:

- fiziki inkişaf göstəriciləri (bədənin uzunluğu və çəkisi, əzələ toxumalarının həcmi və s.);

- orqanizmin əsas sistemlərinin fəaliyyətini xarakterizə edən göstəricilər (ürək yığılmalarının tezliyi, qanın tərkibi və s.).

Psixoloji testlər də bu qrupa daxildir. İdmançının fiziki vəziyyətini qiymətləndirmək baxımından bu testlərin köməyi ilə əldə edilən informasiya çox əhəmiyyətlidir. Şəkil 3-dəki qrafikdə yüklerin gücündən asılı olaraq oksigen məsrəfinin dəyişməsi göstərilmişdir. 40 vat gücündə təzyiq altında oksigen məsrəfi bazal (ilkin) səviyyəni 200% aşır.

II qrup. Bu qrupa standart testlər aiddir. Bütün idmançılara eyni tapşırıqların yerinə yetirilməsi təklif olunur. Belə testlərin nəticəsi yükün verilmə üsulundan aslıdır. Məsələn, əgər yükün mexaniki qiyməti verilibsə, onda tibbi-bioloji göstəricilər ölçülür. Və ya əksinə – tibbi-bioloji göstəricilərin müəyyən səviyyəsində yüklerin fiziki qiymətləri ölçülür. Məsələn I halda qaçış sürəti verilir. Ürək yığılmalarının tezliyi və qandakı süd turşusunun konsentrasiyası ölçülür. II halda – ürək yığılmalını tezliyinin müəyyən səviyyəsində (160-170 zərbə/dəq) idmançı müəyyən tapşırığı yerinə yetirməlidir. Nəticədə idmançının tapşırığı yerinə yetirmə müddəti təyin olunur.



Şəkil 3

Standart testlərin nəticələri proqnozlaşdırılarda istifadə olunur. Testin müxtəlif göstəriciləri arasındaki asılılıq əsasında tənlik qurulur. Məsələn tredbanda qaçış zamanı idmançının sərf etdiyi enerji və oksigen məsrəfi arasındaki asılılıq xətti $y = kx + b$ tənliyi ilə ifadə olunur. (204, 250) m/dəq intervalında olan sürətlər üçün bu tənlik

$$y = 7,86 + 0,147 \cdot x$$

şəklində olur. Burada, x – qaçış sürətidir,
 y – oksigen məsrəfi.
 $x = 250 \text{ m/dəq}$, $y = 44,61 \text{ ml/kq.dəq}$

Belə tənliklər tərs məsələlərin həllində də istifadə olunur. Tutaq ki, oksigen məsrəfinin müəyyən səviyyəsində (60 ml/kq.dəq) qaçış sürətini hesablamaq lazımdır. Regressiya tənliyi

$$y = 83,74 + 2,798x + 0,014288x^2$$

şəklində alınmışdır.

x – O_2 məsrəfi; y – qaçış sürəti.

$x = 60 \text{ ml/kq.dəq}$ olduğundan,

$$y = 83,74 + 2,798 \cdot 60 + 0,014288 \cdot 60^2 = 303,06 \text{ m/dəq.}$$

III qrup. Bu qrupa daxil olan testləri yerinə yetirəkən maksimal mütəhərrik nəticə göstərilməlidir. Müxtəlif funksional sistemlərin qiymətləri ölçülür. Yüksək həddi nəticələrin əldə edilməsi üçün idmançının psixoloji əhval-ruhiyyəsi belə testlərin əsas xüsusiyyətlərindəndir. Beləliklə bu testlərin yerinə yetirilməsi zamanı qeydə alınan hər şey ən azı 2 amildən asılıdır:

1. Ölçülən keyfiyyətin inkişaf səviyyəsi;
2. Əsaslandırma (motivləşdirmə).

Ola bilər ki, yüksək dözümlülük səviyyəsinə malik olan idmançı testdə bunu nümayiş etdirə bilməsin. Yəni idmançı öz iradə imkanlarının tükenmədiyi bir halda testdə işini dayandırıa bilər.

Nəticələri yalnız 1 faktordan asılı olan testlər **homogen**, iki və ya daha artıq faktordan asılı olan testlər isə **hetrogen** testlər adlanır. İdmançının hazırlıq səviyyəsini qiymətləndirmək üçün adətən testlər **kompleksindən** istifadə olunur.

3.1.2. Testləndirmənin məqsədinin təyini

Testləndirmənin məqsədinin düzgün təyini testlərin düzgün seçiminə şərait yaradır. Məlumdur ki, nəzarətin 3 əsas istiqaməti mövcuddur və hər bir istiqamətdə 10-larla test variantı mümkündür. Məsələn, fərz edək ki, boksçu-

ların fiziki hazırlığının səviyyə və strukturunu təyin etmək lazımdır. Yəni müxtəlif fiziki keyfiyyətlər arasındaki qarşılıqlı əlaqəni və nisbəti aydınlaşdırmaq istəyirik. Bu məqsədlə idmançının yarışda qələbə çalmasının asılı olduğu göstəriciləri özündə əhatə edən testlər kompleksindən istifadə olunmalıdır.

§ 3.2. Ölçmə prosedurunun standartlaşdırılması

İdmançıların hazırlıq səviyyəsinin müxtəlif göstəriciləri sistematik qaydada ölçülülməlidir. Bu məşq prosesinin müxtəlif mərhələlərində göstəricilərin qiymətlərini müqayisə etməyə imkan yaratır. Testlərdəki artım dinamikasından asılı olaraq məşq yüksəkləri normalaşdırılır.

Normalaşdırmanın effektliyi nəzarət nəticələrinin dəqiqliyindən asılıdır. Dəqiqlik isə öz növbəsində testlərin yerinə yetirilməsi prosesinin standartlaşdırılmasından asılı olur.

Belə bir nümunəyə baxaq. Hazırlıq mərhələsinin başlangıcında orta və uzun məsafəyə qaçan idmançılar üzərində tədqiqat aparılmışdır. Əvvəl veloerqometrik test əsasında fiziki işgörmə qabiliyyəti təyin edilmişdir. Sınaqlar pilləvari artan gücə malik yüklənmə şəraitdə aparılmışdır. Bu zaman maksimal oksigen məsrəfi (MOM) (65 ± 5) ml/kq.dəq təşkil etmişdir.

Hazırlıq mərhələsinin sonunda da testləndirmə aparılmış və bu göstəricinin qiyməti (70 ± 4) ml/kq.dəq olmuşdur.

5 ml/kq.dəq miqdarında yaranan fərq məşqlərin effektliyindən xəbər verir. Amma hazırlıq mərhələsinin sonunda məşqlər tredbanda aparılmışdır. Belə bir sual ortaya çıxır: testləndirmə üsullarındaki müxtəliflik bu fərqə səbəb ola biləmi? Məsələ burasındadır ki, qaçış zamanı şəquli iş daha çox əhəmiyyət kəsb edir. İdmançının küt-

ləsi nə qədər böyükdürsə bu iş də bir o qədər çox olur. MOM-nin yüksəlməsinə səbəb də budur.

Müxtəlif səbəblərdən test nəticələrində yaranan fərqi aradan qaldırmaq üçün testləndirmənin metodikası standartlaşdırılmalıdır. Bu məqsədlə aşağıdakı tələblər yerinə yetirilməlidir:

1. Testqabağı günün rejimi bir sxem üzrə qurulmalıdır. Bu idmançıların hamısının eyni vəziyyətdə olmasını təmin edəcək;
2. Testqabağı yüngül məşqlər standart olmalıdır (yerinə yetirilmə müddətinə və ardıcılığına görə, tapşırıqların seçiminə görə);
3. Testləndirməni onu bacaran adamlar həyata keçirməlidir;
4. Testləndirmədən testləndirməyə testin yerinə yetirilmə sxemi sabit qalmalıdır;
5. Təkrar testlər arasındaki intervallar yorğunluğu aradan qaldırmağa xidmət etməlidir;
6. Testləndirmənin gedişində yarış abi-havası yaradılmalıdır ki, idmançı maksimal nəticə göstərməyə can atsın.

Aşağıdakı misalda "Gimnastika bruslarında dartinma" testinin metroloji korrekt təsviri verilmişdir:

1. Testin tətbiq olunma məqsədi: əl və kürəklərin güc (güvvə) dözümlülüyünün təyini;
2. İdmançıların yaşı: 16 – 18;
3. Cinsi: Hərəkətləri gənc oğlanlar yerinə yetirir;
4. Qurğu və materiallar: paralel bruslar; sınaq olunanın ayağı yerə dəyməməlidir.
5. Testin yerinə yetirilmə qaydası: hərəkət icra olunarkən bədən şaquli vəziyyətdə qalmalıdır. Maksimal sayda təkrara yol verilir.

6. Əgər təkrar ölçmə növbəti gün aparılıbsa, testin etibarlıq əmsalı $r_u = 0,9$. Əgər hər 2 cəhd dalbadal olarsa, onda etibarlıq əmsalı aşağı düşür $r_u = 0,56$.

7. Test nəticələrinin qiymətlərinin uzlaşması: 0,99.

8. Testin informativliyi (məlumatlığı): məntiqi eks-pertizaya əsasən yüksək qəbul edilmişdir.

9. Nəticələrin qiymətləndirilməsi aşağıdakı şkalə üzrə aparılmışdır:

Təkrarların sayı	Qiymət
25 və çox	5 (əla)
18-24	4 (yaxşı)
9-17	3 (kafi)
4-8	2 (pis)
0-3	1 (çox pis)

§ 3.3. Testlərin etibarlığı

3.3.1. Etibarlıq nəzəriyyəsinin əsas anlayışları

Eyni şəraitdə eyni idmançıların təkrar testləndirmə nəticələrinin üst-üstə düşmə dərəcəsinə **testin etibarlığı** deyilir.

Qeyd olunduğu kimi təkrar ölçmələrdə nəticələrin üst-üstə düşməsi praktiki olaraq qeyri-mümkündür və buna görə də ölçmələrin əsas tənliyi

$$x_t = x_{\infty} + x_e, \quad (3.1)$$

şəklindədir. Burada x_t – ölçmə prosesi nəticəsində testin qeyd olunmuş qiyməti;

x_{∞} – sonsuz sayıda sınaq nəticəsində eldə edilmiş hə-qiqi nəticə;

x_e – idmançının vəziyyətində baş verən idarə olunmayan dəyişikliklərlə bağlı və təsadufi ölçmə xətalarıdır.

x_a abstrakt kəmiyyətdir və onu həqiqətən təyin etmək mümkün deyil.

İdmançının bacarıq və vəziyyətinin qiymətləndirilməsinin etibarlılığı bu elə testin etibarlı olması deməkdir. x_t və x_m bir-birinə nə qədər yaxın olsa, qiymətləndirmə də bir o qədər etibarlı olacaq. x_e – orqanızının funksional sistemlərindəki daxili qeyri-stabilliyi eks etdirir.

Bir illik göstəricilərin variativliyi dəyişə bilər (şəkil 4). 100 metr məsafəyə qaçışda start sürətinin maksimal həddə çatdırılması məqsədi ilə aparılan test 5 dəfə təkrar olunur. Hazırkı mərhələsi ilə müqayisədə yarışlarda maksimal sürətə nail olma vaxtı stabiləşmişdir (azalmışdır). Yəni bu test etibarlılığı ilə xarakterizə olunur.

a – V_{max} -a nail olma vaxtları arasındaki fərqini ifadə edir;


δ – V_{max} -un səviyyə fərqləridir.

İdman praktikasında biz variativliyin ən azı 3 həl ilə rastlaşıraq.

Variant A:

1) sinifdaxili – təkrar ölçülər seriyasında fərdi nəticələrin variativliyi;

2) siniflərarası – ayrı-ayrı idmançıların nəticələrinin variativliyi.



Şəkil 4

Variant B.

1) sinifdaxili;

2) siniflərarası – məşq tsiklinin müxtəlif mərhələlərində qeyd olunmuş fərdi göstəricilər seriyasının variativliyi.

Variant V.

1) sinifdaxili – bir gün ərzində idmançılar üzərində aparılan ölçmələrdəki fərq;

2) siniflərarası – məşq tsiklinin müxtəlif mərhələlərində idmançı üzərində aparılan ölçmə seriyaları arasındakı fərq.

Nəticələrin variativliyinə gətirib çıxaran 4 əsas səbəbi nəzərdən keçirək:

1. Üzərində sınaq aparılan idmançının vəziyyətinin dəyişməsi (yorulma, motivləşdirmənin dəyişməsi, diqqətin konsentrasiyası və s.)

2. Cihazlarda və xarici mühitdə baş verən idarə olunmayan dəyişikliklər.

3. Test aparan şəxsin vəziyyətinin dəyişməsi və ya bir hakimin digəri ilə əvəz olunması.

4. Testin qeyri-mükəmməl olması.

Testin etibarlılığı barədə mühakimə yürütməyə imkan verən üsulların mahiyyətini dərk etmək üçün belə bir sadə misal nəzərdən keçirək. İki idmançı 2 cəhdə yerindən uzununa tullanarkən, aşağıdakı nəticələri göstərmişdir:

I idmançı 210, 230sm;

II idmançı 310, 330sm.

Bu halda birqiyəmətli nəticəyə gəlmək olar: II idmançı I idmançıdan güclüdür. Onların nəticələri arasındakı fərq ($320 - 220 = 100\text{sm}$) təsadufi meyldən (± 10) çox böyükdür. Burada ± 10 qrupdaxili variasiyadır, 100 isə qruplararası variasiyadır. Qrupdaxili və qruplararası variasiyalar arasındaki fərq çox kiçik olduqda idmançının səviyyəsi barədə dəqiq fikir yürütmək mümkün olmur. İndi tutaq ki, idmançının nəticələri dəyişməz qalır, II idmançı isə 212 və 232sm nəticə göstərir. Yəni I idmançının orta nəticəsi 220sm, II idmançının orta nəticəsi isə 222sm-dir.

Ola bilər ki, I idmançı I cəhddə 230sm, II idmançı isə yalnız 212sm tullansın. Onda belə bir təsürat yaranacaq ki, I idmançı II-dən daha güclüdür. Bu misaldan görünür ki, sinifdaxili variasiya öz özlüyündə böyük əhəmiyyətə malik deyil. Beləliklə sinifdaxili və siniflərarası variasiyalar arasındaki fərq daha böyük əhəmiyyət kəsb edir.

Eyni bir sinifdaxili variasiya müxtəlif etibarlıq dərəcəsini ifadə edə bilər.

Əgər xətalar təsadüfidirsə (onların cəmi sıfıra bərabərdir və müxtəlif cəhdlərdə bir-birindən asılı deyil) onda riyazi statistikadan bildiyimiz kimi:


$$\sigma_t^2 = \sigma_{\infty}^2 + \sigma_e^2 \quad (3.2)$$

σ_t^2 - təcrübədə qeyd olunmuş nəticələrin dispersiyasıdır;

σ_{∞}^2 - həqiqi nəticələrin dispersiyası olub, xətalardan azad siniflərarası dispersiyani ifadə edir;

σ_e^2 - xətaların dispersiyası olub, sinifdaxili dəyişmələri əks etdirir. Onun təsiri testin nəticələrinin paylanması dəyişdirir.

Şəkil 5-də – testin həqiqi qeyd olunmuş qiymətləri ilə nəzəri həqiqi nəticələrin paylanması təsvir edilmişdir.



Şəkil 5

Həqiqi dispersiyanın, təcrübədə qeyd olunmuş nəticələrin dispersiyasına olan nisbətinə **etibarlıq əmsalı** deyilir:

$$r_n = \frac{\sigma_{\infty}^2}{\sigma_t^2} = \frac{\sigma_t^2 - \sigma_e^2}{\sigma_t^2} = 1 - \frac{\sigma_e^2}{\sigma_t^2}, \quad (3.3)$$

Başqa sözlə desek r_n – təcrübədə qeyd olunmuş variasiyada həqiqi variasiyaların payıdır.

Testin qeyd olunmuş qiymətləri ilə həqiqi qiymətlər arasındaki statistik əlaqəni ifadə edən nəzəri korrelyasiya əmsalına **etibarlıq indeksı** deyilir:

$$r_{t,\infty} = \sqrt{r_n}, \quad (3.4)$$

Etibarlığın standart xətası:

$$\sigma_{r_{t,\infty}} = \sigma_t \sqrt{1 - r_n}, \quad (3.5)$$


Bu xəta testin qeyd olunmuş qiymətlərinin (x_t) regressiya xəttindən orta kvadratik meylini ifadə edir. Regressiya xətti ölçülən və həqiqi nəticələr arasındaki nəzəri asılılığın ölçüsünü (dərəcəsini) əks etdirir. Etibarlığın standart xətası ayrı-ayrı idmançıların nəticələrinin onların məxsusi orta qiymətlərindən orta kvadratik meylidir. Məsələn, əgər $\sigma_{r_{t,\infty}} = \pm 3$ sm olarsa, bu o deməkdir ki, təkrar ölçmələrin fərdi nəticələrinin 68%-nin qiymətləri orta nəticədən ± 3 sm fərqlənəcək (şəkil 6).

3.3.2. Təcrubi göstəricilərə görə etibarlığın qiymətləndirilməsi

Testin həqiqi nəticəsi haqqında anlayış abstrakt xarakter daşıyır. Təcrübələr vasitesi ilə X_{∞} təyin edilə bilməz. Ona görə də dolayı üsullardan istifadə edilir.

Bəzən məşqçi idmançıların hazırlıq səviyyəsini yoxlamaq üçün özü tərəfindən yaradılmış testlərdən istifadə edir.

Kompleks nəzarətin təşəkkül tapmadığı idman-yarış növlərində bu praktikaya çox təsadüf olunur. Testləndirmədə idmançının I və II cəhdə göstərdiyi nəticələrin vizual müqaisəsi yoxlananın ən sadə üsuludur. Qrupdakı idmançıların sayı 20-dən az olduqda yoxlanması çox vaxt aparır. Təkrar gəlmələrin nəticələri üst-üstə düşərsə, deməli istifadə olunan test yüksək etibarlılığı malikdir.



Şəkil 6.

Vizual müqaisə zamanı testin keyfiyyət qiymətləndirilməsini əldə edirik: test "etibarlıdır" və ya "etibarsızdır". Adətən nəzarət prosesində bir-neçə testdən istifadə olunur. Hər bir testin həqiqətə uyğunluğu onun etibarlıq səviyyəsindən asılı olur.

Testin kəmiyyət (miqdar) ölçüsü onun etibarlıq əmsalı şəklində təyin olunur. Bu məqsədlə dispersiya analizindən istifadə edilir. Dispersiya analizi həm etibarlıq əmsalını hesablamağa, həm də müxtəlif faktorların test nəti-

cələrindəki variasiyalara göstərdiyi təsiri müəyyən etməyə imkan verir. Məsələn hər hansı bir testdə idmançıların nəticələrini qeyd edək. Bu testi müxtəlif günlərdə bir neçə dəfə təkrar edək. Təcrübə aparənləri periodik olaraq dəyişsək, onda aşağıdakı variasiyaları alarıq:

- 1) idmançıdan idmançıya;
- 2) gündən günə;
- 3) sınaq aparandan sınaq aparana;
- 4) cəhdən cəhdə.

Misal

6 gənc basketbolçu 3 dəfə 10 cərimə atışını yerinə yetirir. Bu testin məqsədi tapşırığın dəqiqliyini təyin etməkdir. Biz həm də aşağıdakı suallara cavab verməyə çalışaq: Bu test basketbolçuların dəqiqliyini qiymətləndirməyə kifayət edirmi? Bu testi etibarlı hesab etmək olar mı?

Cədvəl 5-də testin nəticələri göstərilmişdir. Təcrübi göstəricilərin emalı üçün dispersiya analizinin məlum alqoritmindən istifadə edilir. [12].

Cədvəl 5

İdmançı №	Cəhd			$\sum x_{ij}$	$\bar{x} \pm \sigma$
	I	II	III		
1	7	9	8	24	$8 \pm 0,81$
2	10	8	8	26	$8,66 \pm 0,94$
3	7	8	9	24	$8 \pm 0,82$
4	7	5	7	19	$6,33 \pm 0,94$
5	8	8	7	23	$7,67 \pm 0,47$
6	6	6	8	20	$6,67 \pm 0,94$
Σ	45	44	47	136	$7,56 \pm 1,16$

1. Sətir və sütünlar üzrə göstəricilərin cəmini, hər bir idmançının orta nəticəsini və ümumi orta qiyməti hesablayırıq.

2. Müşahidələrin ümumi sayı: $n \cdot m = 18$

n – idmançıların sayı;

m – cəhdlerin sayı.

3. Topların ümumi sayı: $G = 136$

4. Korrektə edən faktor hesablanır:

$$C = \frac{G^2}{n \cdot m} = \frac{136^2}{18} = 1027,55$$

5. Orta qiymətdən olan meyllerin kvadratları cəmini hesablayırıq (ümumi variasiya):

$$\sum x_{ij}^2 - C = 7^2 + 10^2 + \dots + 8^2 - 1027,55 = 18,45$$

6. İdmançılar üçün kvadratlar cəmini hesablayaq

$$\sum \frac{n_i^2}{m} - C = \frac{1}{3}(24^2 + \dots + 20^2) - 1027,55 = 11,78$$

beləliklə, qruplararası variasiya

$$Q_{\text{ara}} = 11,78$$

7. Cəhdlər üçün kvadratlar cəmi, yəni qrupdaxili variasiya hesablanır:

$$\sum \frac{m_j^2}{n} - C = \frac{1}{6}(45^2 + 44^2 + 47^2) - 1027,55 = 0,78$$

$$Q_{\text{daxili}} = 0,78$$

8. Qalıq variasiya hesablanılır:

$$Q_{\text{qalıq}} = Q_{\text{ümumi}} - (Q_{\text{ara}} + Q_{\text{daxili}}) = 18,45 - (11,78 + 0,78) = 5,89$$

İndi isə dispersiya analizinin nəticələrini əks etdirən cədvəli qura bilərik (Cədvəl 6).

Cədvəl 6

Variasiyalar	Kvadratların cəmi	Sərbəstlik derecesi	Dispersiyalar	Dispersiyaların nisbəti	F
İdmançılararası	$Q_{ara} = 11,78$	$n-1=5$	$\sigma^2_{ara} = \frac{Q_{ara}}{n-1} = 2,36$	$\frac{2,36}{0,59} = 4$	2,8
Cəhdlerarası	$Q_{dex} = 0,78$	$m-1=2$	$\sigma^2_{dex} = \frac{Q_{dex}}{m-1} = 0,39$	$\frac{0,39}{0,59} = 0,66$	-
Qalıq	$Q_{qal} = 5,89$	$52-10=42$	$\sigma^2_{qal} = \frac{Q_{qal}}{10} = 0,59$	-	-
Ümumi	$Q_{tot} = 18,45$	$mn-1=17$	$\sigma^2_{tot} = \frac{Q_{tot}}{17} = 1,08$	-	-

$V_1 = 5$, $V_2 = 10$, $\alpha = 0,05$ olduğundan Fişer [11] cədvəlindən tapırıq ki, $F_{nəzəri} = 2,8$.

$$F_{hes} = \frac{\sigma^2_{ara}}{\sigma^2_{qal}} = \frac{2,36}{0,59} = 4$$

Bu cədvəldən göründüyü kimi idmançılar arasındaki fərq nəzərə çarpandır. Cəhdlər arasında isə elə bir fərq yoxdur.

İndi isə testin etibarlığını xarakterizə edən **sinifda-xılı korrelyasiya əmsalını** hesablayaq: Bu məqsədlə əvvəl birgə dispersiyani təyin edək

$$\sigma^2_{birg} = \frac{Q_{dex} + Q_{qal}}{(m-1) + (m-1)(n-1)} = \frac{0,78 + 5,89}{2 + 5 \cdot 2} = 0,56$$

Sinifdaxili korrelyasiya əmsali:

$$\eta = \frac{\sigma^2_{ara} - \sigma^2_{birq}}{\sigma^2_{ara} + \left(\frac{k}{k'} - 1\right) \cdot \sigma^2_{birq}} = \frac{2,36 - 0,56}{2,36 + \left(\frac{3}{3} - 1\right) 0,56} = 0,76$$

Burada, k – ölçmələrin sayıdır;

k' – cəhdlerin sayıdır.

Yəni 3 cəhddə bu testin etibarlığı 0 qədər də yüksək deyil. Cəhdlerin sayını altıya qaldırısaq ($k' = 6$), $\eta = 0,87$ alarıq. Deməli testin etibarlığını yüksəltmək üçün cəhdlerin sayını artırmaq lazımdır [18].

Cəhdən-cəhdə nəticələr sistematik olaraq yüksəlsə (aşağı düşərsə) onda **trend** vəziyyəti yaranır. Bu halda etibarlığı qiymətləndirmək üçün daha mürəkkəb üsullardan istifadə edilir.

Əgər trend vəziyyəti yoxdur, onda 2 cəhd şəraitində sinifdaxili korrelyasiya əmsalının qiyməti adı korrelyasiya əmsalı ilə üst-üstə düşür. Bu zaman korrelyasiya əmsalı 1 cəhdin etibarlığını qiymətləndirir. Bizim misalda $r_{12} = 0,43$, $r_{23} = 0,48$

Aşağıda (cədvəl 7) etibarlıq əmsalından asılı olaraq etibarlıq səviyyəsini qiymətləndirən cədvəl verilmişdir:

Cədvəl 7

Əmsalların qiyməti	Etibarlıq
0,99 – 0,95	Əla
0,94 – 0,90	Yaxşı
0,89 – 0,80	Orta
0,79 – 0,70	Qəbul oluna bilər
0,69 – 0,60	Aşağı

3.3.3. Testlərin etibarlığının yüksəldilməsi

Azetibarlı testlərin köməyi ilə həyata keçirilən nəzarət idmançının vəziyyətini qiymətləndirərkən müəyyən səhv'lərə qətirib çıxarır. Bu da öz növbəsində məşq yüksələrini planlaşdıranda düzgün olmayan qərarların çıxarılması ilə nəticələnir. Ona görə də informativ testlərin etibarlığının yüksəldilməsinə çalışmaq lazımdır. Hər şeydən əvvəl ölçmələrin variativliyinə səbəb olan amillər aradan qaldırılmalıdır. Testlərə olan **metroloji tələbatlar** ödənilməlidir. Testlərin keçirilməsinə daha çox ekspert cəlb olunmalıdır. Böyük miqdarda ekvivalent (eynigüclü) testlərin tərtib olunması da göstəricilərin etibarlığının yüksəlməsinə səbəb ola bilər.

Təcrubi verilənlərin etibarlığı korrelyasiya əmsalının qiymətini aşağı sıvrır. Etibarlıq indeksi $r_{\text{ee}} = \sqrt{r_{\text{II}}}$ korrelyasiya əmsalının qiymətləndirilməsinin yuxarı sərhəddini təşkil edir. Empirik göstəricilər arasındaki korrelyasiya əmsalının qiymətləndirilməsindən həqiqi qiymətlər arasındaki korrelyasiya əmsalının qiymətləndirilməsinə keçinək üçün aşağıdakı ifadədən istifadə oluna bilər:

$$\hat{r}_{xy} = \frac{r_{xy}}{\sqrt{r_{xx} \cdot r_{yy}}}, \quad (3.6)$$

burada \hat{r}_{xy} – x, y kəmiyyətlərinin həqiqi qiymətləri arasındaki korrelyasiya əmsali;

r_{xy} – empirik göstəricilər arasındaki korrelyasiya;

r_{xx} , r_{yy} – x və y kəmiyyətlərinin etibarlığının qiymətləndirilməsidir.

(3.6) düsturu **azalmaya – korreksiya (Spirmen – Braun)** düsturu adlanır. Testi etibarlı hesab etməyə imkan verən qeyd olunmuş etibarlıq qiyməti mövcud deyil. Hər şey testin tətbiqi nəticəsində əldə edilmiş nəticələrin va-

cibliyindən asılıdır. Təkrar cəhdlərin sayını artırmaqla da testlərin etibarlığını yüksəltməyə nail olmaq olar. Məsələn, belə bir testə baxaq – 350 qramlıq qumbaranın tullanması. Cəhdlərin sayı artıqca testin etibarlığı aşağıdakı ardıcılıqla yüksəlmişdir:

I cəhd – 0,53; II cəhd – 0,72; III cəhd 0,78; IV cəhd – 0,8;

V cəhd – 0,82; VI cəhd – 0,84.

Göründüyü kimi ilk cəhdlərdə etibarlığın artım sürtəti yüksəkdir, 3-4 cəhdən sonra bu sürət aşağı düşür. Təkrar cəhdlər zamanı nəticələri bir neçə üsulla təyin etmək olar:

- 1) ən yaxşı cəhdə görə;
- 2) orta nəticəyə əsasən;
- 3) mediana görə;
- 4) 2-3 cəhdin orta qiymətinə əsasən.


Tədqiqatlar göstərir ki, orta hesabi qiymətdən istifadə olunması ən etibarlı üsuldur.

3.3.4. Testin sabitliyi


Eyni şəraitdə müəyyən zaman intervalından sonra test nəticələrinin təkrar olunmasına testin **sabitliyi (stabilliyi)** deyilir. Təkrar testləndirməyə isə **retest** deyilir.

Testin yüksək stabilliyi məşq prosesində əldə edilmiş taktiki-texniki ustalıqdan, mütəhərrik və psixoloji keyfiyyətlərdən xəbər verir. Göstəricilərin belə bir dinamikası şəkil 7-də göstərilmişdir. Bu şəkildə yarış dövrü ərzində Hollandiyanın 4 güclü futbolçusunda MOM-nin dinamikası təsvir edilmişdir. Bu göstəricinin dinamikası 2 il ərzində dəyişməz qalmışdır.

Testin stabilliyinin qiymətləndirilməsi sxemi belədir:



Şekil 7



Bu zaman 2 hala baxılır:

1) İdmançının vəziyyəti barədə etibarlı göstəricilər əldə etmək üçün test və retest arasındakı bütün zaman intervalında retest aparılır. Məsələn iyun ayında xizəksürənlərin funksional imkanları barədə etibarlı göstəricilər əldə etmək üçün onlarda 1 həftə intervalı ilə 2 dəfə MOM-nə ölçmə aparılır. Stabilliyin ədədi qiymətləndirilməsi üçün dispersiya analizindən istifadə olunur.

2) Bu halda isə üzərində sınaq aparılan idmançının sıra nömrəsinin (göstərdiyi nəticədən asılı olaraq) dəyişməz qalması əsas qəbul edilir. Stabillik test və retest arasındakı korrelyasiya əsasən qiymətləndirilir.

Testin stabilliyi aşağıdakılardan astlı olur:

- testin növü;
- sınaqı aparılanların tərkibi;

- test və retest arasındaki zaman intervalı.

Məsələn kiçik zaman intervalında morfoloji xarakteristikalar dəyişməz qalır. Hərəkətlərin dəqiqliyinə hesablanan testlər daha az stabilliyə malik olur. Büyüklərdə testləndirmənin nəticələri uşaqlara nisbətən daha stabilidir. Test və retest arasındaki zaman intervalı artanda testin stabilliyi aşağı düşür.

Cədvəl 8-də müxtəlif zaman intervallarında 120 tələbə üçün testin stabilliyini əks etdirən korrelyasiya əməsalları verilmişdir.

Cədvəl 8

Test	Testdən sonra dərhal retest (r_{xy})	1 aydan sonra retest (r_{xy})
1000m məsafəyə qaçış	0,94	0,76
Yerindən uzununa tullanma	0,93	0,82

3.3.5. Testin uzlaşması.

Testin uzlaşması – testləndirmə nəticələrinin testi aparan və ya qiymətləndirən mütəxəssisin şəxsi keyfiyyətlərindən asılı olması ilə xarakterizə olunur.

Uzlaşma – eyni bir idmançıya müxtəlif hakim və ekspertlərin verdiyi qiymətlərin nə dərəcədə üst-üstə düşməsi ilə təyin olunur. Bu halda 2 variant mümkündür:

1. Testləndirməni aparan şəxs yalnız onun nəticələrini qiymətləndirir. Məsələn, gimnastikada, boksda həkimlər eyni idmançıya müxtəlif xallar verir. Elektrokardiogram və ya rentqenoqram çıxarılarkən müxtəlif hə-

kimlər müxtəlif göstəricilər verir. Bu isə mütəxəssisin ci-hazlardan istifadə etmə qabiliyyətindən asılıdır.

2. Testləndirməni aparan şəxs yalnız onun nəticələrinə təsir göstərir. Məsələn, bəzi təcrübə aparanlar daha tələbkar və inadçıdır. Bu da nəticələrdə öz əksini tapır. Mütəxəssisin testin nəticələrinə təsir göstərən şəxsi keyfiyyətləri **uzlaşma əmsalına** əsasən qiymətləndirilir. Bu əmsal da dispersiya analizinin üsulları əsasında hesablanır.

Testin uzlaşması – müxtəlif şəxslərin apardığı testin nəticələrinin qiymətləndirilməsinin etibarlılığıdır.

Keyfiyyət göstəricilərinin kəmiyyət qiymətləndirilməsində uzlaşma məsələsi əhəmiyyət kəsb edir.

3.3.6. Testlərin ekvivalentliyi

Bəzən test müəyyən sayıda eyni tipli testlərdən seçilir. Məsələn,

- basketbol səbətinə atışlar müxtəlif nöqtələrdən yerinə yetirilə bilər;
- müxtəlif sprinter məsafələrinə qaçışlar təşkil oluna bilər (50, 60 və ya 100m);
- dərtimlər qımnastika halqalarnda və ya turnikdə yerinə yetirilə bilər.

Bu halda paralel formalar üsulundan istifadə olunur. Yəni idmançı eyni bir testin 2 müxtəlif növündən sınanır. Sonra nəticələrin üst-üstə düşmə dərəcəsi qiymətləndirilir. Əgər testləndirmə nəticələri üst-üstə düşürsə, onda belə testlər **ekvivalent testlər** adlanır. Test nəticələri arasındakı korrelyasiya əmsalına **ekvivalentlik əmsali** deyilir.

Testlərin ekvivalentliyinə olan münasibət konkret şəraitdən asılıdır. Bir tərəfdən, əgər iki və ya daha artıq testlər ekvivalentdirsə, onların birgə tətbiqi qiymətləndirmə-

nin etibarlığını yükseldir; Digər tərəfdən yalnız 1 ekvivalent testin icrası səmərəli ola bilər. Bu testləndirməni sadələşdirir və testlərin məlumatlığını bir qədər azaldır.

Bu məsələlərin həlli testin həcmi, mürəkkəbliyi, testləndirmənin dəqiqliyi kimi səbəblərdən asılıdır.

Hər hansı bir test kompleksinə daxil olan bütün testlər yüksək ekvivalentliyə malikdirlər, onda belə testlər – **homogen** testlər deyilir. Məsələn, yerindən uzununa tullanma, 3 təkanla uzununa tullanma, hündürlüyə tullanma – bu 3 testi birləşdirən kompleks homogendir. Bütün bu kompleks insanın mütəhərrikliyinin hər hansı bir xüsusiyyətini ölçür. Ekvivalent testləri olmayan kompleks isə – **hetrogen** adlanır. Bu kompleksə daxil olan testlər müxtəlif xüsusiyyətləri ölçür. Məsələn, turnikdə dartinma, qabağa əyilmə (çeviklik), 1500m məsafəyə qaçış (dözümlülük) və s.

Universal homogen və ya hetrogen testlər mövcud deyil. Məsələn, zəif hazırlıqlı şəxslər üçün homogen test, idmançı üçün hetrogen ola bilər.

Misal

Testləndirmənin məqsədi – yüngül atletika ilə məşğul olan idmançının hazırlıq səviyyəsinə nəzarət. İdmançının məhsuldarlığını qiymətləndirmək üçün test – 200 metrlik məsafənin (30 – 80) hər 50 metrində qaçış sürəti – x_i (m/san); 200 m – məsafəyə qaçışda göstərilən nəticə – y_i (san) – məlumatlılıq kriterisi qəbul edilir.

İlkin testin stabilliyini yoxlamaq məqsədiylə hər 3 gündən bir retest (analoji şəraitdə) həyata keçirilir – z_i (m/san).

İlkin testin uzlaşmasını yoxlamaq üçün əsas testin nəticələri ilə (x_i) daha 2 tədqiqatçının (q_i , W_i) göstəriciləri müqayisə olunur.

Testin ekvivalentliyini aşkar etmek için daha 2 test tapşırığı verilir:

1) k_i – 100m və 150m arasında qaçış sürəti;

2) l_i – 150m və 200m arasında qaçış sürəti.

Cədvəl 9-da ilkin nəticələr verilmişdir.

Cədvəl 10-da isə uyğun cütlər arasındaki korrelyasiya əmsalları göstərilmişdir.

Cədvəl 9

Nö	x_i	y_i	z_i	q_i	W_i	k_i	l_i
1	1,72	26,2	1,73	1,70	1,71	1,71	1,79
2	1,73	26,0	1,75	1,71	1,72	1,73	1,73
3	1,75	25,7	1,78	1,74	1,75	1,76	1,80
4	1,79	25,3	1,80	1,78	1,78	1,78	1,78
5	1,80	25,0	1,82	1,81	1,80	1,82	1,75

Cədvəl 10

Nö	Göstəricilər	Korrelyasiya əmsali (r)	Nəticə
1	x_i, y_i	-0,98	İnformativdir
2	x_i, z_i	0,98	Stabildir
3	x_i, q_i	0,98	Uzlaşır
4	x_i, W_i	0,98	Uzlaşır
5	q_i, W_i	0,99	Uzlaşır
6	x_i, k_i	0,97	Ekvivalentdir
7	x_i, l_i	-0,19	Ekvivalent deyil

§ 3.4. Testlərin məlumatlığı (informativliyi)

3.4.1. Əsas anlayışlar

Informativ test – elə bir testə deyilir ki, onun nəticələri əsasında nəzarət prosesində ölçülən xüsusiyyət (keyfiyyət, qabiliyyət, xarakteristika) barədə mühakimə yürütmək olar.

Testin məlumatlığı – hər hansı bir xüsusiyyətin ölçülməsinin dəqiqlik dərəcəsidir. İdmançının hazırlığını qiymətləndirərkən yarışda göstərilən nəticə ən informativ göstəricidir. Nəticə bir sıra faktorlardan asılıdır. Müxtəlif hazırlıq səviyyəsinə malik olan insanlar eyni bir nəticəni göstərə bilər. Bəzən əla texnikaya malik, nisbətən zəif fiziki hazırlıqlı idmançı orta texnikalı, amma yüksək fiziki hazırlıqlı idmançı ilə eyni nəticə göstərir. Yarış nəticələrinə həlledici təsir edən amilləri aşkar etmək üçün informativ testlərdən istifadə edilir. Testlərin informativliyinin ölçüsü nədir? Aparılan test nəyi ölçür? Ölçmə hansı dəqiqliklə aparılır?

Məsələn, MOM-i kimi göstərici əsasında stayerlərin hazırlıq səviyyəsi barədə dəqiq mühakimə yürütmək olarmı? Başqa sözlə desək stayerlərdə MOM-nin informativliyi necədir? Nəzarət prosesində bu testdən istifadə etmək olarmı?

Əgər idmançının müayinə edərkən testdən istifadə edilərsə, onda bu zaman testin **diagnostik** informativliyindən danışmaq olar. Ola bilər ki, testləndirmənin nəticələri əsasında idmançının gələcək göstəriciləri barədə nəticə çıxarmaq istəyirlər. Bu halda **prognostik** informativlikdən söhbət gedə bilər. Əgər təcrübə göstəricilər əsasında miqdar (kəmiyyət) baxımından informativlik dərəcəsi xarakterizə olunarsa, buna **empirik informativlik** deyilir.

Vəziyyətin məzmunlu təhlili əsasında keyfiyyət baxımından informativlik dərəcəsi ifadə olunarsa, belə informativliyə məntiqi informativlik deyilir.

3.4.2. Empirik informativlik (I hal-ölçülən kritieriya mövcuddur)

Empirik informativliyin təyini ideyası ondan ibarətdir ki, testin nəticələri hər hansı bir p kritieriyə ilə müqəsən olunur. Bu məqsədlə test və kritieriya arasındaki korrelyasiya əmsalı – **informativlik əmsalı (r_{ik})** hesablanır. İdman metrologiyasında daha çox kriteriya olaraq aşağıdakılardan qəbul edilir:

1. idman yarışının nəticəsi;
2. yarış fəaliyyətinin hər hansı bir kəmiyyət xarakteristikası (addimin uzunluğu, tullanmada təkan qüvvəsi, futbolda – dəqiq ötürümələrin faizi və s.);
3. informativliyi təsdiq olunmuş digər testin nəticələri;
4. idmançıların təsnifat dərəcələri;
5. testlər kompleksini yerinə yetirərkən idmançıların yığıdığı xalların miqdarı.

Testlərin informativliyini təyin edərkən aşağıdakı ümumi sxemdən istifadə olunur:

1. kritieriyaların ədədi qiymətləri ölçülür. Bundan ötrü xüsusi yarışların keçirilməsinə ehtiyac yoxdur. Məsələn əvvəlki yarışların nəticələrindən istifadə etmək olar. Amma yarışlar və testləndirmə arasındaki zaman intervalı böyük olmamalıdır.
2. testləndirmənin keçirilməsi və onun nəticələrinin qiymətləndirilməsi.
3. kritieriya və test arasındaki korrelyasiya əmsalının hesablanması. Bu əmsalın qiymətinin böyük olması testin yüksək informativliyindən xəbər verir.

Misal 1

Yarış tapşırıqlarının göstəricilərinin informativliyinin təyini metodikasını nəzərdən keçirək. 15km məsafəyə xizək-sürmə yarışlarında əyriliyi 7^0 olan yoxuşda addimların uzunluğu və qaçış sürəti qeydə alınmışdır. Alınan qiymətləri idmançının yarışda tutduğu yerlərlə müqayisə etmişlər (cədvəl 11).

Ranqlaşdırılmış sıranın vizual qiymətləndirməsi bizi belə bir nəticəyə gətirir: yoxuşda böyük sürətə və addim uzunluğuna malik olan idmançı yarışda da yüksək yer tutur. Ranqli korrelyasiya əmsallarının hesablanması bunu bir daha sübut edir. [12].

Yarışda tutulan yerlə addimların uzunluğu arasındaki korrelyasiya əmsali

$$r_{\text{u}} = r_{\text{III,IV}} = 0,88;$$

Cədvəl 11

Addim uzunluğu $x_i(m)$	Sürət (m\san) y_i	Yarışda tutuduğu yer (kritieriya)	Ranqlar	
			Addim uzunluğu (R_{x_i})	Sürət (R_{y_i})
2,19	3,84	4	2	2
2,02	3,73	7	7	6
2,20	3,93	1	1	1
2,07	3,63	5	4	7
2,05	3,79	3	5	4
2,17	3,81	2	3	3
2,02	3,73	6	6	5
1,89	3,57	8	8	8

Yarışda tutulan yerlə yoxuşdakı sürət arasındaki korrelyasiya əmsalı

$$r_{II} = r_{III,IV} = 0,86$$

Deməli hər 2 göstərici yüksək informativliyə malikdir.

Qeyd etmək lazımdır ki, addımların uzunluğu ilə sürət arasında da güclü qarşılıqlı əlaqə mövcuddur:

$$\rho = r_{IV,V} = 0,86$$

$$\rho = 1 - \frac{6 \sum d_i^2}{n(n^2 - 1)}; \quad d_i = R_{x_i} - R_{y_i}$$

Deməli yoxuşda addım uzunluğu və qaçış sürətinin hər ikisi ekvivalent testlərdir və xizəksürənlərin yarış fəaliyyətinə nəzarətdə bu testlərin hər birindən istifadə oluna bilər.

Misal 2

Təsnifat kriteriyasından istifadə edərkən testin informativliyinin təyini proseduru Misal 1-dəki üsuldan fərqlənir. Cədvəl 12-də orta və uzun məsafələrə qaçan idmançıların fiziki vəziyyət göstəriciləri verilmişdir $\bar{X} (\sigma)$. Laboratoriyada bu idmançıların bədən kütləsi və piy kütləsi istisna olmaqla bədən çekiləri təyin olunur. Sonra bu idmançılar tredbanda 4,92 m/san sabit sürəti ilə qaçırlar. Hər 2 dəqiqədən bir tredbanda əyilmə bucağı $2,5^\circ$ -artırılır.

Cədvəl 12

İdmançılar	Göstəricilər				
	Bədən kütləsi (kq)	Piysiz kütləsi (kq)	Süd turşusu (mq%)	Oksiqen məsrəfi (litr/dəq)	MOM (ml/kq·dəq)
Görkəmlı idmançılar (n=20)	62,9, \bar{x} (5,0), σ	59,3 (4,5)	30,3 (8,8)	4,12 (0,35)	76,9 (3,6)
Yaxşı idmançılar (n=8)	66,8 (3,4)	62,2 (3,5)	69 (22,9)	4,36 (0,12)	69,2 (3,7)
$t_{bəhran} = 2,06$	2,38	1,82	5,65	2,73	5

Qaçış zamanı ardı kəsilmədən oksiqen məsrəfi və qandakı süd turşusunun konsentrasiyası ölçülür. I, III, IV və V-ci testlərdən hər 2 qrup idmançının fiziki vəziyyətinə nəzarət prosesində istifadə edilə bilər. Çünkü bu hallarda $t_{hesabi} > t_{bəhran}$ ($\alpha = 0,05$)

Misal 3

Eyni bir testin (30m məsafəyə qaçışda sürət) müxtəlif kriteriyalarda informativliyinin təyini. Cədvəl 13 uzununa tullanmada $6 + 7,72\text{sm}$ nəticə göstərən 62 idmançının göstəriciləri əsasında qurulub. Testin informativliyini təyin edərkən, kriteriyanın düzgün seçilməsindən çox şey asılıdır. Məsələn tutaq ki, sprinterlərin yerindən uzununa tullanmada – testin informativliyini təyin etmək istəyirik. Bu halda müxtəlif kriteriyalardan istifadə oluna bilər:

- 100m məsafəyə qaçışda nəticə;
- addimin uzunluğu;
- addimin uzunluğunun ayağın uzunluğuna olan nisbəti.

100m məsafəyə qəçişda 11,6 san-dən 10,5 san-yə qədər nəticə göstərmış 44 sprinter üzərində təcrübə aparılmışdır.

Əgər I kriteriya əsas qəbul edilərsə onda testin informativliyi 0,558-ə qədər, III kriteriya əsas qəbul edilir-sə testin informativliyi 0,781-ə qədər yüksəlmüşdir.

Bələ bir sual ortaya çıxır. Əgər kriteriya məlumdur-sa testlərdən istifadə olunmasına ehtiyac varmı? Yoxlama yarışlarını təşkil edib, idman nəticələrini təyin etməklə kifayətlənmək olmazdım? Amma bu halda aşağıdakı 2 məqam nəzərə alınmalıdır:

1) İstənilən vaxt idman nəticəsini təyin etmək ya mümkün deyil, və ya da məqsədə uyğun deyil.

2) İdman nəticəsi bir sıra faktorlardan asılıdır (idmançıının gücü, onun dözümlülüyü, texnikası və s.). Testlərin tətbiq olunması idmançının zəif və güclü tərəflərini təyin etməyə, bu faktorlardan hər birini ayrı-ayrılıqla qiymətləndirməyə imkan verir.

Cədvəl 13

Kritieriya	Kritieriya ölçüsü (n=62)	İnformativlik əmsəcəli (r_{ik})
Qaça-qaca uzununa tullanma	Tullanma nəticəsi (sm)	0,658
Uzununa tullanmada yerindən götürülmə	Son 10m-dəki sürət (m/san)	0,918
Uzuzuna tullanmada idman nailiyyətləri	Yüngül atletika üzrə idman dərəcəsi	0,715
Üçnövçülüklük 1) 100m qaçış 2) uzuzuna tullanma 3) mancyələri dəf etməklə 100m qaçış	Xalların cəmi	0,764

3.4.3. Empirik informativlik (II hal – Faktorlu informativlik)

Cox zaman təklif olunan testlərin nəticələrini müqayisə etmək üçün vahid kritieriya mövcud olmur. Məsələn, ~~fərz edək ki, gənclərin fiziki hazırlığını qiymətləndirmək üçün ən informativ test axtarılır. Bu məqsədlə~~ aşağıdakı testlərdən hansına üstünlük vermək olar:

- turnikdə dartinma;
- bruslarda hərəkətlər;
- şanqla oturub-durma;
- üfüqi vəziyyətdən oturaq vəziyyətə kecid.

Burada testin düzgün seçilməsinin meyarı nə ola bilər? Bu testlər içərisində eləsi seçilir ki, o bütün kompleksin nəticələri ilə ən yaxşı korrelyasiya versin. Axı bütün kompleksdən sistematik istifadə etmək mümkün deyil. Seçilmiş test idmançıların mümkün nəticələri barədə ən ətraflı məlumat verəcək. Qeyd olunmalıdır ki, nəticələr yalnız 1 ədədlə ifadə olunmur. Hər hansı şkala üzrə toplanmış xalların cəminini təyin edərək, mürəkkəb kritieriya yaratmaq olar.

Amma ən effektiv yol – faktor analizi [8] ideyallarına əsaslanan üsuldur. Faktor analizi – çoxölçülü statistikanın üsullarından biridir. İstənilən testin nəticəsi bilavasitə müşahidə olunmayan (latent) faktorların birgə təsirindən asılı olur. Məsələn, yerindən uzununa tullanmada, şanqla həddi hükün qaldırılmasında, 5000, 100, 800 metr məsafələrə qəçişdə göstərilən nəticələr idmançının qüvvə-sürət, dözümlülük keyfiyyətlərindən asılıdır. Hər bir tapşırığın yerinə yetirilməsində müxtəlif faktorlar müxtəlif rol oynayır. Məsələn, 100m məsafəyə qəçişin nəticələri qüvvə-sürət keyfiyyətlərindən daha çox asılıdır. Şanqla hərəkətlərdə maksimal qüvvə mühüm rol

oynayır. Turnikdə dartinma isə qüvvə dözümlülüyündən asılıdır. Bundan əlavə bu testlərdən bəzilərinin nəticələri bir-biri ilə sıx bağlıdır. Beləki onların əsasını eyni keyfiyyət göstəriciləri təşkil edir. **Faktor analizi** – keyfiyyət ümumiliyə malik testləri bir qrupda birləşdirməyə və bu qrupda onların xüsusi çəkisini təyin etməyə imkan verir. On böyük faktorlu çəkiyə malik olan test ən informativ test hesab olunur. Ola bbilər ki, testlərin ümumi faktoru yoxdur və onlar nəticələrə müxtəlif cür təsir göstərir. Onda bu testlər arasındaki korrelyasiya də çox zəif olacaq. Fərz edək ki, böyük sayıda testə baxılır və onlar arasındaki korrelyasiya əmsalı hesablanır. Onda faktor analizi verilən testlərə neçə faktorun birgə təsir etdiyini müəyyənləşdirir və hər bir testdə bu faktorların xüsusi çəkisini təyin edir. Bundan sonra ayrı-ayrı faktorları dəqiq qiymətləndirən testlər (və ya onların kombinasiyası) seçilir.

Müxtəlif idman növləri ilə məşğul olan I-III dərəcəli idmançı – tələbələrin ümumi fiziki hazırlığını qiymətləndirən ən informativ testlər axtarılır. 1966-cı ildə N.V.Averkoviç və V.M.Zaçıorski tərəfindən 15 test üzrə 108 tələbə sınaqdan keçirilmişdir. Faktor analizi əsasında 3 mühüm faktor aşkar edilmişdir:

- 1) yuxarı ətraf əzələlərinin qüvvəsi;
- 2) aşağı ətraf əzələlərinin qüvvəsi;
- 3) qarın boşluğu əzələlərinin qüvvəsi.


Dayaqda dartinma – I faktor üzrə ən informativ test olmuşdur. Yerindən uzununa tullanma – II faktor üzrə, 1 dəqiqli ərzində üfüqi vəziyyətdən oturaq vəziyyətə keçid isə III faktor üzrə ən informativ test olmuşdur.

3.4.4. Praktikada empirik informativlik

Informativ testlərin tətbiq olunması idmançıların məşq və yarış fəaliyyəti barədə kifayət qədər dəqiq (hə-

qiqətəuyğun) məlumat əldə etməyə imkan verir. Məşq planlarını hazırlayarkən bu informasiyadan istifadə olunması onların keyfiyyətini yüksəldir.

Qeyd etmək lazımdır ki, öz məlumatlığına görə universal testlər mövcud deyil. İlk məşgələlərə başlayan idmançılar qrupunda informativ olan test idman ustaları qrupu üçün tam yararsız ola bilər. Adətən tərkibinə görə birçins olan qruplarda testlər az informativ olur. Tutaq ki, hər hansı qrupda testlərin informativliyi təyin olunub. Sonra bu qrupun ən güclü idmançıları yığma komandaya daxil edilib. Onda bu testlər yığma komanda üçün az informativ olacaq. Bunun səbəblərini aşasdıraq



Şəkil 8

I – güclü idmançıların toplandığı qrupda korrelyasiya (aşağı);

II – müxtəlif təsnifathlı idmançıların toplandığı qrupda korrelyasiya (yüksek).

Şəkildən göründüyü kimi seçmə-qrupda nəticələrin ümumi dispersiyasını azaldır və korrelyasiya əmsalının qiymətini də aşağı salır.

Məsələn, 400m məsafəyə üzən idmançılarda MOM testinin informativliyi yoxlanılır. Bu qrupda nəticələr (3 dəq 55 san – 6 dəq 30 san) intervalında dəyişir. Nəticələri (3dəq 55 san – 4 dəq 30 san) intervalında dəyişən üzgüçülər qrupunda eyni ölçmələr aparılmış və bu zaman r_{ik} 0,4 – 0,6 həddini aşmamışdır.

Bu məsafədə 3 dəq 53 san-ilə 4 dəq arasında nəticə göstərən dünyadan ən güclü idmançıları üçün informativlik əmsalı sıfır bərabər olmuşdur. Yəni bu test vasitəsilə – 3 dəq 55 san və 3 dəq 59 san ərzində üzən idmançuları bir-birindən fərqləndirmək olmur. Beləki, hər 2 qrup idmançıda MOM-nin qiyməti yüksək və təxminən eyni olacaq.

Informativlik əmsalı testin etibarlığı və kritieriyadan çox asılıdır. Azetibarlı test azinformativ olduğundan, azetibarlı testlərin informativliyini yoxlamağa ehtiyac yoxdur. Kritieriyanın kifayət qədər etibarlı olması da informativlik əmsalının azalmasına səbəb olur. Amma bu halda testdən azinformativ test kimi imtina etmək düzgün olmazdı. Axı testin mümkün korrelyasiyasının yuxarı sərhəddi ± 1 yox, onun etibarlıq indeksidir. Ona görə də informativlik əmsalı etibarlıq indeksi ilə müqaisə olunmalıdır:

Həqiqi informativlik aşağıdakı düsturla hesablannılır:

$$\hat{r}_{ik} = \frac{r_{ik}}{\sqrt{r_{kk}}}, \quad (3.7)$$

Məsələn, 4 ekspert qiymətləndirilməsi əsasında su polosu ilə məşğul olan idmançının ranqı müəyyənləşdirilmişdir. Sınıfdaxili korrelyasiya əmsalı vasitəsilə kritieriyanın etibarlığı (uzlaşması) təyin edilir. $r_{kk} = 0,64$. Informativlik əmsalı $\hat{r}_{ik} = 0,56$ olmuşdur. Həqiqi informativlik əmsalı isə:

$$\hat{r}_{ik} = \frac{0,56}{\sqrt{0,64}} = 0,70$$

Testin fərqləndirici imkanları anlayışı onun informativiyi və etibarlığını ilə sıx bağlıdır. Burada testləndirilən keyfiyyət üzrə 2 idmançı arasındaki minimal fərqlərin aşkar edilməsindən səhbət gedir. Testin fərqlənləri cəhəti aşağıdakı amillərdən asılıdır.

1. Nəticələrin fərdlərarası variasiyası:

Məsələn, belə bir testi nəzərdən keçirək. "10 saniyə ərzində 4m məsafədən lövhəyə basketbol topu vasitəsiylə edilən atışların maksimal sayı". Bu basketbolla təzə məşğul olmağa başlayanlar üçün yaxşı testdir. Amma təcrübəli basketbolçulara yaramır. Beləki, onlar hamısı demək olar ki, eyni nəticə göstərir. Üzərində sınaq aparılan idmançıların nəticələrinin variasiyasını böyütmək üçün test çətinləşdirilir.

2. Fərdlərarası və fərddaxili variasiyaların nisbəti:

Fərz edək ki, yerindən uzununa tullanan idmançının nəticələri $\pm 10\text{sm}$ hüdüdlərində dəyişir. Tullanma uzunluğunu $\pm 1\text{sm}$ dəqiqliyi ilə təyin edə bilərik. Amma həqiqi nəticələri 315 və 316sm olan idmançıları tam əminliklə bir-birindən fərqləndirə bilmirik.

Testin informativliyinin elə bir qeyd olunmuş qiyməti yoxdur ki, bunun əsasında onu yararlı hesab edək. Burada çox şey konkret vəziyyətdən asılıdır. Praktiki olaraq diaqnostika üçün informativliyi 0,3-dən az olmayan testlərdən istifadə olunur. Amma adətən proqnoz üçün daha yüksək ($>0,6$) informativlik tələb olunur.

3.4.5. Məntiqi (məzmunlu) informativlik

Test və kritieriyaların biomexaniki, fizioloji, psixoloji və digər xarakteristikalarının məntiqi müqayisəsi –

informativliyin təyininin məntiqi üsulunun mahiyyətini təşkil edir. Adətən dəqiq kəmiyyət kriteriyası olmayan idman növlərində məntiqi üsuldan istifadə olunur. Məsələn idman oyunlarında oyunun fragmentlərinin məntiqi təhlili spesifik testi layihələndirməyə, sonra onun məlumatlığını yoxlamağa imkan verir.

Tutaq ki, 400m məsafəyə qaçan yüksəkdərəcəli idmançıların hazırlıq səviyyəsini qiymətləndirən testi seçmək istəyirik. Hesablamalar göstərir ki, 45 saniyə nəticə göstərilərkən, enerjinin 72%-i **anaerob**, 28%-i isə **aerob** proseslər hesabına ödənilir. Oksigen daxil olmadan enerjidaşıyan maddələrin dağıılması nəticəsində əzələ işi zamanı enerjinin yaranması prosesində **anaerob proses** deyilir. Oksigenin daxil olması ilə müşayət olunan energetik proseslər isə **aerob proseslər** adlanır. Beləliklə qaçanın anaerob imkanlarının struktur və səviyyəsini aşkara çıxarmağa imkan verən testlər daha informativ olacaq:

- 1) 200 və 300m arasında ən böyük surətlə qaçış;
- 2) Kiçik fasilələrlə 50m məsafəyə qaçış.

Klinik-biomexaniki tədqiqatlar göstərir ki, məhz bu tapşırıqlar əsasında enerjinin anaerob mənbələrinin gücü və həcmi barədə mühakimə yürütmək olar.

Çox zaman təcrübənin və riyazi hesablamaların köməyi ilə testlərin informativliyini təyin etmək mümkün olmur. Testin informativliyinin məzmunlu təhlili və onun təcrubi-riyazi əsaslandırılması məsələləri bir-birini tamaamlamalıdır. Ola bilər ki, təcrübə nəticəsində testin yüksək informativlik əmsali təyin olunsun. Burada mütləq yalançı korrelyasiyanın təsirinin olub-olmaması yoxlanılmalıdır. Yəni öz-özülüyündə maraq doğurmayan üçüncü göstəricinin korrelyasiya olunan əlamətlərə nə dərəcədə təsir etməsi nəzərə alınmalıdır.

IV FƏSİL

QİYMƏTLƏNDİRİMƏ NƏZƏRİYYƏSİNİN ƏSASLARI

§ 4.1.Qiymətləndirmə problemi

4.1.1. Əsas anlayışlar

İdmançıların göstərdiyi nəticələr

- müxtəlif ölçü vahidləri ilə ifadə olunur (zaman, məsafə və s.) və ona görə də bilavasitə bir-biri ilə müqayisə edilə bilməz;
- idmançıların vəziyyətinin nə dərəcədə kafi olması barədə məlumat vermir.

Məsələn əgər 100m məsafədə 12 san nəticə göstərilibse, kimdən söhbət getməsindən asılı olaraq bunu "yaxşı" və ya "pis" qiymətləndirmək olar.

Bu problemi həll etmək üçün testləndirmə nəticələri – xallar, ballar, qiymətlər, dərəcələr və s. şəklində ifadə olunur.

Qiymət – hər hansı bir tapşırığın (testin) yerinə yetirilmə uğurunun ölçüsüdür. Qiymətin təyin olunması prosesi isə **qiymətləndirmə** adlanır.

Respublikadaxili vahid idman təsnifatı, ƏMH-kompleksi, müxtəlif idman növleri üzrə xallar cədvəli, bədən tərbiyəsi üzrə ali və orta məktəb qiymətləri, olimpiya oyunlarında xalların qeyri-rəsmi hesablanması və s. qiymətləndirməyə misal ola bilər. Qiymətləndirmə 2 cür olur:

- tədris qiymətləndirməsi;
- təsnifat qiymətləndirməsi.


Dərs prosesində müəllimin şagirdlərə verdiyi qiymətlər ("yaxşı", "pis", "kafi", "məqbul", "qeyri-məqbul") tədris qiymətləndirməsidir. Rəsmi yarışların nəticələri,

testləndirmənin nəticələri – təsnifat qiymətləndirməsinə aiddir. İdmandan təsnifat qiymətləndirməsi 3 mərhələdən ibarət olur:

- 1) qiymətləndirmə şkalası seçilir;
- 2) idman nəticələrini qiymətləndirmə şkalaları əsasında xallara çevirirlər;
- 3) toplanmış xallar əvvəlcədən qəbul edilmiş norma ilə müqayisə edilir və yekun qiymət çıxarılır.

Məsələn çoxnövçülükdə ayrı-ayrı növlər üzrə əldə olunmuş nəticələr xallara çevirilir, sonra isə idman təsnifati normaları ilə müqayisə edilir və onun əsasında idman dərəcələri verilir.

İdman və test nəticələrinin qiymətləndirmə sxemi



4.1.2. Qiymətləndirmə prosesində həll olunan məsələlər

1) Qiymətləndirmə nəticələrinə əsasən yarıslarda əldə olunan uğurlar müqayisə edilməlidir. Bu da öz növbəsində müxtəlif idman növlərində elmi cəhətdən əsaslandırılmış dərəcə normalarının yaradılmasına imkan verir.

2) Müxtəlif idman növlərində eyni dərəcədə çətin olan tapşırıqların qiymətləeqdirilməsini eyniləşdirmək. Məsələn, əgər voleybolda I dərəcə normasını yerinə yetirmək atletikada yerinə yetirməkdən asandırsa, bu yolverməzdır. Tapşırıqların çətinlik dərəcəsinin eyniləşdirilməsinə **ekvivalentlik** deyilir.

3) Konkret idmançının göstərdiyi nəticələrə əsasən testləri təsnifatlandırmaq.

4) Testləndirməyə məruz qalan hər bir idmançı üçün məşqə-hazırlıq strukturunu qurmaq.

5) İdman normalarının təyin edilməsi.

Testləndirmə nəticələrinin xallara çevriləməsi müxtəlif üsullarla həyata keçirilir. Praktikada çox vaxt bu məqsədlə – qeydə alınmış ölçmə nəticələrinin nizamlanmasından, yəni **ranqlaşdırmadan** istifadə olunur. Belə bir ranqlaşdırmaaya nümunə cədvəl 14-də verilmişdir.

Cədvəldən göründüyü kimi ən yaxşı nəticəyə 1 xal verilir. Hər sonrakı nəticə 1 xal yüksəkdir. Amma belə bir bölgünün ədalətsizliyi göz qabağındadır. Diqqət yetirin, 30m məsafəyə qəçişdə I və II yerlər arasındaki fərq 0,4 san-dir. II və III yerlər arasındaki fərq isə 0,1 san təşkil edir. Xala çevriləndə hər 2 halda fərq 1 xal qəbul edilir. II testdə də eyni vəziyyətdir. Dartınmalar arasındaki fərq 1 olanda da, 7 olanda da eyni xallar hesablanılır.

Qiymətləndirmə idmançının yüksək nəticələr əldə etməsini stimullaşdırmalıdır. Ona görə də test nəticələrini xallara çevirmək üçün **xüsusi şkalalardan** istifadə edilir.

Cədvəl 14

Test-lər və qiy-mətlər	İdmançılar									
	A	B	V	Q	D	E	İ	K	L	M
1. 30m məsa-fəyə qəçiş (san)	4,8	4,9	4,3	5,1	5	5,3	4,7	5,5	5,1	4,9
2. Dərtinmə-ların sayı	18	11	14	26	25	13	19	12	17	16
I testin ranqı	3	4,5	1	7,5	6	9	2	10	7,5	4,5
II testin ranqı	4	10	7	1	2	8	3	9	5	6
Cəmi ranq	7	14,5	8	8,5	8	17	5	19	12,5	10,5
Qrupda tutduğu yer	2	8	3-4	5	3-4	9	1	10	7	6


§ 4.2. Qiymətləndirmə şkalaları

İdman nəticələrini xallara çevirən qanuna qiymətləndirmə şkalası deyilir. Şkala riyazi düstur, cədvəl və qrafik şəklində verilir. Şəkil 9-da bədən tərbiyəsi və idman sahəsində istifadə olunan qiymətləndirmə şkalalarının 4 tipi göstərilmişdir.

Mütənasiblik şkalası. Bu şkalaya əsasən idman nəticələrinin eyni dərəcədə artmasına mütənasib olaraq eyni miqdarda xal verilir. Qaçışa sərf olunan vaxtin 0,1 san azalması 20 xalla qiymətləndirilir. 100m məsafəni 12,8

san qət edən idmançı bu məsafəni 12,7 san-ə qaçarsa ona 20 xal verilir. Nəticəsini 12,1 san-dən 12 san-ə qədər yüksəldən idmançı da 20 xal qazanacaq.

Tərəqqiedici şkala. Bu şkalaya əsasən nəticə yüksəldikcə eyni artıma getdikcə müxtəlif xallar verilir. Artımların mütləq qiymətləri nə qədər yüksələrsə, xallara olan əlavələr də yüksəldilir. Məsələn nəticə 12,8 san-dən 12,7 san-ə qədər yaxşılaşıbsa, idmançıya 20 xal, 12,7 san-dən 12,6 san-ə qədər yüksələrsə ona 30 xal verilir.



Şəkil 9

Tənəzzüledici şkala. Bu şkalada nəticə artdıqca eyni artıma getdikcə az xal verilir. Beləki, 100m məsafəyə qaçışda nəticənin 12,8 san-dən 12,7 san-ə qədər yüksədilməsinə 20 xal, 12,7 san-dən 12,6 san-ə qədər yüksədilməsinə 18 xal, 12,1 san-dən 12,0 san-ə qədər yüksədilməsinə isə 4 xal verilir.

Sıqmavarı şkala. Bu şkalaya əsasən orta zonada əldə edilən yüksək nəticələr daha böyük xal artımı ilə qiymətləndirilir. Ən kiçik və ən böyük nəticələrdə xallar artımı az olur. Beləki, 12,8 san-dən 12,7 san-ə qədər, 12,1 san-dən 12,0 san-ə qədər nəticələrin yüksəldiliəsi 10 xalla qiymətləndirilir. Amma nəticəni 12,5 san-dən 12,4 san-ə qədər yüksəldən idmançıya 30 xal verilir.

§ 4.3. Kriteriyaların seçilməsi və əsaslandırılması

İdman nəticələrinə verilən qiymət əgər ədalətlidirsə, təcrübədə istifadə olunursa, yalnız bu zaman onu effektiv hesab edə bilərik. Bu isə qiymətləndirmənin əsasını təşkil edən kritieriyalardan asılıdır. Kritieriyaları seçərkən aşağıdakı sualları nəzərə almaq lazımdır:

1. Şkalanın sıfır nöqtəsinə hənsi nəticələr qoyulmalıdır?
2. Aralıq və maksimal nailiyyətləri necə qiymətləndirməli?

Aşağıdakı kritieriyalardan istifadə olunması məqsədə uyğundur:

- 1) Müxtəlif idman növlərində eyni dərəcələrə uyğun nəticələrin əldə olunması üçün zaman intervallarının bərabərliyi;
- 2) Müxtəlif idman növlərində eyni təsnifat normalarının əldə edilməsi üçün sərf olunan yüksək həcmərinin bərabərliyi;
- 3) Müxtəlif idman növlərində dünya rekordlarının eyniliyi;
- 4) Müxtəlif idman növlərində dərəcə normalarını yeriñə yetirən idmançıların sayı nisbətinin bərabərliyi.

§ 4.4. Təcrübədə istifadə olunan qiymətləndirmə şkalaları

4.4.1. Standart şkala

Bu şkalanın əsasında **mütənasiblik** şkalası durur və standart orta kvadratik meyl (paylanması) onun miqyasını təşkil edir. Ən sadə standart şkala T – şkaladır:

$$T = 50 + 10 \cdot \frac{x_i - \bar{x}}{\sigma}, \quad (4.1)$$

burada T – testdə nəticənin qiyməti;

x_i – göstərilən nəticə;

\bar{x} – orta nəticə; σ – standart meyl.

Orta nəticə 50 xala bərabər qəbul edilir. (4.1) düsturundan istifadə edərək, cədvəl 14-dəki nəticələri yenidən hesablayaq (cədvəl 15).

T – şkala üzrə qiymətləndirmə ranqlaşdırılmaya nisbətən daha ədalətlidir. Yalnız 5 nəfər (B, E, K, L, M) qrupdakı yerlərini qoruyub saxlayır. Əvvəl I və II, IX və X yerlərlər arasındaki xal fərqi 2 xal idi. Yeni T – qiymətləndirməsinə əsasən bu fərqlər uyğun olaraq 2,2 və 9,7 xal təşkil etmişdir.

Cədvəl 15

Test və qiymətlər	İdmançılar									
	A	B	V	Q	D	E	I	K	L	M
Qaçışdakı nəticələrə verilən qiymət	55,3	52,0	72,0	45,7	48,7	38,7	58,7	32	45,3	52
Dartınmalar- dakı nəticə- lərə verilən qiymət	51,8	37,6	43,7	68,2	66,1	41,6	53,9	39,6	49,8	47,8
Yekun qiymət	107,1	89,6	115,7	113,5	114,8	80,3	112,6	71,6	95,1	99,8
Qrupdakı yer	5	8	1	2	3	9	4	10	7	6

I və II yerləri tutan idmançıların yeri dəyişir.

Ən sadə standart şkalalardan biri də Z – şkaladır. Bu şkala üzrə hesablanan xallar normalaşdırılmış meylə bərabərdir:

$$Z = \frac{x_i - \bar{x}}{\sigma}, \quad (4.2)$$

Bu şkalada orta qiymət sıfırdır. Orta qiymətdən kiçik (böyük) nəticələrə mənfi (müsbat) xallar verilir. Nəticələrin əksəriyyəti [-3, +3] diapazonunda yerləşir. Amma mənfi qiymətlərə görə bu şkaladan az istifadə olunur.

Dünya praktikasında digər standart şkalalardan da istifadə olunur (Cədvəl 16)

Cədvəl 16

Şkalanın adı	Əsas düstur	Harada və nə məq-sədlə istifadə olunur
C-şkala	$C = 5 + 2Z$	Böyük dəqiqlik tələb olunmayan kütləvi müayinələrdə
Məktəb qiymətləri şkalası	$H = 3 - Z$	Avropanın bir sıra ölkələrində
Bine şkalası	$B = 100 + 16Z$	İnteliktin psixoloji tətqiqi zamanı
İmtahan şkalası	$E = 500 + 100Z$	ABŞ-da ali məktəblərə tələbə qəbulu zamanı
	$NB = ((D - Y/4)/S) * 100$	Azərbaycanda

NB – fənn üzrə nisbi bal; D – doğru cavabların sayı;

Y – yanlış cavabların sayı; S – fənn üzrə sualların ümumi sayı.

4.4.2. Persentil şkala

Bu şkalanın əsasını aşağıdakı əməliyyat təşkil edir: idmançı neçə % - idmançını qabaqlayarsa ona bir o qədər % - də xal verilir. Məsələn əger ümumi startla kütləvi kross yarışı keçirilibsə və idmançı hamını qabaqlayıbsa, ona 100 xal verilir.

Böyük sayıda idmançıların nəticələrini qiymətləndirmək üçün bu şkala çox əlverişlidir. Belə qruplarda nəticələrin statistik paylanması normaldır. Yəni ən yaxşı və ən pis nəticəni çox az sayıda idmançı göstərir. İdmançıların eksəriyyəti orta nəticə göstərir.


Persentil – şkalanın intervalıdır. Əgər 100 idmançı varsa, onda 1 persentildə 1 nəfər yerləşir. 50 idmançı varsa 1 nəticə 2 persentildə yerləşir. Yəni idmançı 30 nəfəri qabaqlayarsa, ona 60 xal verilir. 1 persentil idmançıların 1% -ni əhatə edir. 50% -li persentil **median** adlanır.

Persentil şkala – sıqmavari şkalalar sinifinə daxildir. Beləki, sıqmavari şkalalar **normal paylanması funksiyalarıdır**.


Şəkil 10-da moskva ali məktəb tələbələrinin ($n=4000$) uzununa tullanma yarışında göstərdikləri nəticələr əsasında qurulmuş persentil şkala verilmişdir. Absis oxu üzrə uzununa tullanmada göstərilən nəticələr, ordinat oxu üzrə isə bu nəticələri göstərən idmançıların %-i ifadə olunmuşdur. Məsələn tələbələrin 50%-i 4m 30sm və ondan yuxarı nəticə göstərir.

Şkalanın orta hissəsində 1 persentildə bir-neçə idmançının nəticəsi yerləşir. Şkalanın uc hissələrində isə 1 idmançının nəticəsi bir-neçə persentilə uyğun gəlir.

Şəkil 11-də normal paylanması qanunu ilə bağlı olan bir-sıra şkalaların təsviri verilmişdir.



Şəkil 10



Şəkil 11

4.4.3. Seçilmiş nöqtələr şkalası

Test nəticələrinin statistik paylanması (orta qiymət, standartlar və paylanmasıñ digər parametrləri) məlum olanda yuxarıda təsvir olunan şkalaları qurmaq mümkündür. ƏMH – kompleksini, məktəbdə bədən tərbiyəsi üzrə normalar şkalasını tərtib edərkən bu göstəriciləri əldə etmək olur. Amma idman növləri üzrə cədvəllər qurarkən buna nail ola bilmirik.


Bir çox idman növlərində rəsmi xallar cədvəli mövcuddur. Bu cədvəllər yarış nəticələrini qiymətləndirməyə xidmət edir: hər növ üzrə alınmış xallar toplanılır və ümumkomanda mübarizəsi nəticələri kimi nəzərdən keçirilir. Hər hansı bir idman növündə ən yüksək nəticə (məsələn, dünya rekordu) götürülr və bu nəticə 1000 və ya 1200 xala bərabərləşdirilir. Sonra nisbetən zəif hazırlıqlı idmançılardan ibarət qrup üzərində aparılan kütləvi sınaqlar əsasında orta nəticə alınır və bu nəticəni 100 xala eyniləşdirirlər.

Bundan sonra əger mütənasiblik şkalasından istifadə olunarsa, onda yalnız riyazi hesablamalar aparılır - beləki, 2 nöqtə birqiyəməli olaraq düz xətti təyin edir. Bu qayda əsasında qurulmuş şkala – **seçilmiş nöqtələr şkalası** adlanır. Tərəqqiedici və ya tənəzzüledici şkalalardan istifadə edilərken onların düz mütənasib asılılıq xəttindən meyl dərəcəsini seçmək çox çətindir. Məsələn, əger qaćışa sərf edilən vaxt 15 saniyədən, 14,9 san-ə qədər yüksəlsərsə, buna 10 xal verilir. 10 san-dən 9,9 san-ə qədər dəyişərsə, bu 15 və ya 150 xalla qiymətləndirilə bilər. Adətən belə seçim mütəxəssislərin şəxsi rəyinə əsaslanır. Bu problemin həllinin elmi üsulları hələki işlənilib hazırlanmayıb.

Məhz buna görə də xallar cədvəlinin tətbiq olunduğu bütün idman sahələrində idmançılar və məşqçilər nəticələrini tam ədalətli hesab etmirlər.

4.4.4. Parametrik şkalalar


Tsikl xarakterli idman növlərində və ağır atletikada nəticələr məsafənin uzunluğu və idmançının çəkisi kimi parametrlərdən asılı olur. Bu asılılıqlar **parametrik** asılılıq adlanır. Dünya rekordları üçün onlar nisbətən sadə şəklə malik olurlar (şəkil 12).



Şəkil 12

I və II dərəcəli idman nailiyyətləri səviyyəsində parametrik asılılıqlar analogi – oxşar düz xətlər şəklində olmalıdır.

Prinsipcə ekvivalent nailiyyətləri ifadə edən nöqtələrin həndəsi yeri olan – parametrik asılılıqları təyin etmək olar. Bu asılılıqların əsasında qurulmuş şkala **parametrik şkala** adlanır.



Şəkil 13

4.4.5. Moskva Dövlət Bədən tərbiyəsi və idman Akademiyasının şkalası

Müxtəlif hazırlıq mərhələlərində məşqçilər eyni bir idmançının təkrar testləndirmə nəticələrinin qiymətləndirilməsi problemi ilə rastlaşır. Yuxarıda nəzərdən keçirilən şkalalar bir qrup idmançının nəticələrinin qiymətləndirilməsinə xidmət edir. Burada əsas məqsəd fərdlərarası fərqlərin (xallarla) təyin olunmasıdır. Bir çox hallarda təkrar test aparmada sabit şərait yaratmaq mümkün olmur. Bu məqsədlə MDBTİA-nın «Biomexanika» kafedrası tərəfindən belə bir şkalə təklif edilmişdir. Şkalanın əsasını aşağıdakı riyazi ifadə təşkil edir:

$$Xallar = 100 \left[1 - \frac{(\text{ən yüksək nəticə}) - (\text{göstərilən nəticə})}{(\text{ən yüksək nəticə}) - (\text{ən aşağı nəticə})} \right] \quad (4.3)$$

Məsələn, uzununa tullanmada ən yaxşı nəticə 7,5 m-dir, ən aşağı nəticə 4,5 m-dir. 6m – nəticə göstərən idmançının xallarını hesablayaq:

$$\text{Xallar} = 100 \left[1 - \frac{7,5 - 6,0}{7,5 - 4,5} \right] = 50$$

Deməli bu nəticəyə görə idmançı 50 xal qazanır. Bu şkalaya əsasən ən yüksək nəticə göstərən idmançı 100 xal, axırıncı yeri tutan idmançı isə xal qazanmır.

§ 4.5. Testlər kompleksinin qiymətləndirilməsi

Testlər kompleksi üzrə idmançıların testləndirmə nəticələrinin qiymətləndirilməsinin 2 əsas variantı mövcuddur.

I Yarışlarda idmançıların hazırlığını informativ (hərtərəfli) xarakterizə edən ümumiləşmiş qiymətin çıxarılması. Bu qiymətdən proqnoz vermək üçün istifadə edilir: regressiya tənliyi qurulur. Bu tənliyi həll edib, testləndirmədəki xalların cəminə əsasən yarışlardakı nəticəni qiymətləndirmək olar.

Anıma konkret idmançının bütün testlər üzrə xalarını toplamaq o qədər də düzgün deyil. Beləki, testlərin özü müxtəlifqiymətlidir. Məsələn 2 testi nəzərdən keçirək:

1) İşarəyə reaksiya vermə müddəti;

2) Qaçışda maksimal sürəti saxlama müddəti. Sprinter üçün ikinci test daha vacibdir. Testin əhəmiyyətini (tutumluğunu) 3 üsulla nəzərə almaq olar:

1) Ekespert qiymətləndirməsi verilir. Bu halda mütəxəssislər razılığa gəlirlər ki, testlərdən hər hansı birinə (məsələn - qaçışda maksimal sürətin saxlanması müddətinə) 2 əmsalı mənimsədilsin. Ona görə də bu testə görə


alınan xal 2 dəfə artırılır və sonra digər testlərdə yiğılan xallarla toplanılır.

2) Hər testin əmsali faktor analizi əsasında müəyyənləşdirilir. Bu da öz növbəsində böyük və ya kiçik faktor çəkisinə malik göstəriciləri ayırmaga imkan verir.

3) Testin nəticələri ilə yarışlardakı nailiyyətlər arasındakı korrelyasiya əmsali – testin tutumluğunun miqdardır ölçüsü qəbul edilir.

Bütün bu hallarda əldə edilmiş qiymətlər "ölçülüb - biçilmiş" adlanır.

II Kompleks nəzarət nəticələrinin qiymətləndirilməsinin II variantı idmançının "profilinin" qurulmasından ibarətdir. **Profil** – test nəticələrinin təsvirinin qrafiki formasıdır. (Şəkil 14).



Şəkil 14

Şəkildə təsvir olunan sıniq xəllər – 2 idmançının hazırlağının zəif və güclü tərəflərini eks etdirir.

F_{\max} – maksimal qüvvə;

Q – qüvvənin qradiyenti;

t_{on} – qaçışın dayaq faza müddəti;

t_{noj} – qaçışın ucuş faza müddəti;

l_m – addımın uzunluğu;

$t_x V_{\max}$ – maksimal sürətə çatma müddəti;

$t_y V_{\max}$ – maksimal sürəti saxlama müddəti;

$t_n V_{\max}$ – finiş parçasında sürəti azaltma müddəti.

V FƏSİL İDMAN NORMALALARI

§ 5.1. Normaların təsnifatı

İdman metrologiyasında norma dedikdə – idmançıların təsnifatının əsasını təşkil edən test nəticələrinin sərhəd (həddi) qiyməti nəzərdə tutulur.

İdman dərəcəsi normaları, vətənin müdafiəsinə hazırlam (VMH) – kompleksi normaları rəsmi normalardır. Qeyri-rəsmi normalar isə məşqçilər və idman mütəxəssisləri tərəfindən qoyular normalardır. Normaların 3 növü mövcuddur:

- a) müqayisə olunan;
- b) fərdi;
- v) vacib.

Müqayisə olunan – norma eyni qrupa daxil olan idmançıların nəticələrini müqayisə etdikdən sonra qəbul olunur. Bu normalar aşağıdakı sxem üzrə təyin olunur:

- 1) eyni qrup idmançılar seçilir (məsələn, Bakının texniki ali məktəblərinin tələbələri);
- 2) onların testlər kompleksindəki nəticələri təyin olunur;
- 3) bu nəticələrin orta qiyməti (\bar{x}) və orta kvadratik paylanması (σ) hesablanır;
- 4) $\bar{x} \pm 0,5\sigma$ – orta norma kimi qəbul edilir;
- 5) σ –nın qarşısındaki əmsalın qiymətindən asılı olaraq qalan qradasiyalar (aşağı-yüksək, çox aşağı – çox yüksək) təyin olunur.

Məsələn, testdəki nəticə ($\bar{x} + 2\sigma$)-ni aşarsa bu "çox yüksək" norma hesab olunur. Aşağıdakı cədvəldə (cədvəl

17) kişilərin iş görmə qabiliyyətinə görə təsnifatı verilmişdir:

Cədvəl 17

Qradasiya	Səviyyə	MOM (OMS) ml/kq.dəq
1	Çox zəif	28,0 və az
2	Zəif	28,1 – 34,0
3	Orta	34,1 – 42,0
4	Yaxşı	42,1 – 52,0
5	Əla	> 52,1

P.S. Oksigenin maksimal sərfi (OMS)

İnsanın aerob imkanları oksigen sərfetmə sürətilə də müəyyən olunur. OMS artdıqca maksimal aerob yükün mütləq şiddəti artır. Bundan başqa OMS yüksək olanda aerob iş icrasının müddəti uzanır. Məsələn, A və B idmançılar eyni sürətlə qaçırlar. Bu sürət onların hər iki-sinin eyni miqdarda 4 l/dəq oksigen məsrəfini tələb edir. Lakin A idmançının OMS-i dəqiqlidə 5 l-dir və bununla əlaqədar onun məsafə boyu oksigen məsrəfi OMS-nin 80%-dir. "B" idmançında isə OMS 4,4 l/dəq – dir. Deməli onun O_2 məsrəfi 90%-ə çatır. Beləliklə, A idmançı üçün fizioloji yük daha asan olduğuna görə, o həmin sürətlə qaçışı B-yə nisbəten daha çox davam etdirə bilər. Deməli, idmançının OMS-i yüksək olanda məsafə boyu yüksək sürətini saxlaya bilir və dözümlülük tələb edən hərəkətlərdə nəticəsi yüksək olur. OMS artdıqca idmançının aerob işgüzarlığı (dözümlülüyü) də artır. Məşq dərəcəsi aşağı səviyyədə olan 20-30 yaşlı kişilərdə OMS-in miqdar 3-3,5 l/dəq olur, yaxud dəqiqlidə 1 kq çəkiyə düşən pay

45-50 ml təşkil edir. Yüksək dərəcəli stayerlərdə 5-6 l/dəq, və ya 80 ml/kq.dəq olur.

OMS-in mütləq göstəriciləri (O_2 -l/dəq) – bədənin ölçüləri ilə düz mütənasibdir. Bu səbəbə görə avarçəkənlərdə, velosipedçilərdə, üzgüçülükə məşğul olanlarda yüksək olur. Bu idman növlərində dözümlülüyü fiziooji baxımdan qiymətləndirmək üçün OMS-informal mütləq göstəriciləri mühüm əhəmiyyət kəsb edir.

Yüksək dərəcəli idmançılarında OMS-nin nisbi göstəriciləri onların çəkisi ilə tərs mütənasibdir. Ona görə də uzaq məsafəyə qaçanlar bir qayda olaraq nisbətən az çəkili olurlar. OMS-in nisbi göstəriciləri stayerlərdə yüksək, avarçəkənlərdə isə az olur. Atletika qaçışında, idman yeriində idmançının maksimal aerob imkanlarını OMS-in nisbi göstəriciləri ilə qiymətləndirmək düzgün olar.

Fərdi norma – Eyni bir idmançının müxtəlif vəziyyətlərdə göstərdiyi nəticələrin müqayisəsi əsasında qəbul olunur. Bu normalar bütün idman növlərində məşq prosesinin fərdiləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Cədvəl 18-də güclü üzgüçülərin hazırlıq strukturundakı fərdi xüsusiyyətlər göstərilmişdir.

Cədvəl 18

İdmançı	Bədən uzunluğu, sm	OMS ml/dəq.kq	Dartçı qüvvəsi, kq	Üzmədə dartçı qüvvəsi, kq	Bədən kütləsi, kq	Üzmə addımı
A	189	84,2	53,5	21,5	73	187,5

Göstəriciləri müxtəlif olan 2 idmançı yarışlarda demək olar ki, eyni nəticəni göstərir. Belə bir şəraitdə normaların müqayisəsinə əsaslanmaq olmaz.

Fərdi normaların qradasiyası eyni statistik prosedurlar əsasında dəqiqləşdirilir. Burada yarış tapşırıqlarının orta nəticəsinə uyğun test göstəricilərini orta norma kimi qəbul etmək olar.

Vacib norma – hər hansı idmançının qarşısında əsas məqsədə çatmaq üçün qoyulan təleblərə uyğun qəbul olunur. İdman praktikasında vacib normalar belə qurulur:

1) idmançının hazırlığının informativ göstəriciləri müəyyənləşdirilir;

2) yarış tapşırıqlarındaki nəticələr və testlərdə onlara uyğun nailiyyətlər ölçülür;

3) $y = kx + b$ – regressiya tənliyi qurulur,

x – testdə əldə edilən vacib nəticə;

y – yarışda proqnozlaşdırılan nəticədir.

Testdə əldə edilən vacib nəticə norma qəbul edilir.

§ 5.2. Yaş həddini nəzərə alan normalar

Yaş həddini nəzərə alan normalar bədən təbiyəsi praktikasında geniş yayılmışdır. Bu normalar müqayisə olunan normalar sinifinə daxildir. Yaş ötdükcə insanların funksional imkanları dəyişir. Ümumtəhsil məktəb şagirdlərinin fiziki təbiyəsi üzrə kompleks proqrama daxil olan normalar, VMH – kompleks normaları – yaş həddini nəzərə alan normalardır. Bu tip normaların təyin olunmasının 2 üsulu mövcuddur. I ənənəvi üsulla ayrı-ayrı yaş qruplarındakı testləndirmə nəticələri standart şkalaların köməyi ilə təhlil olunur və bunun əsasında normalar dəqiqləşdirilir. II üsulla **bioloji** yaş həddi təyin olunur.

Bioloji yaş – verilmiş nəticəni göstərən insanların orta təqvim yaşına uyğun gəlir. Yalnız pasport yaşına istinad edildikdə – bioloji yaş həddinin və bədən ölçülərinin nəticələrə təsiri nəzərə alınmır. Məsələn təcrübə göstərir ki, 12 yaşı uşaqlarda boyun yzunluğundakı fərqlər çox böyükdür: 130–170sm ($\bar{x} = 149 \pm 9\text{sm}$). Adətən boyu uzun olan uşaqlarda ayaqlar da uzun olur. Ona görə də 60m məsafəyə qaçışda eyni addım tezliyində uzun boylu idmançılar daha az vaxt göstərəcək.

Bioloji (mütəhərrik) yaş həddini təyin etməyə imkan verən misalı nəzərdən keçirək (cədvəl 19). Tutaq ki, hər hansı bir oğlan yerindən 144sm tullanıb. Cədvələ əsasən 8 yaşlı oğlanın orta nəticəsi 144sm-dir, 8 yaş 5 aylıq oğlanların orta nəticəsi isə 145sm-dir. Onda interpolasiya üsulundan istifadə edərək asanlıqla müəyyən edirik ki, 144sm-lik nəticə 8 yaş 4 aylıq bioloji yaş həddinə uyğundur.

Cədvəl 19

Nəticə	Bioloji yaş
130	7 – 1
135	7 – 6
140	8 – 0
145	8 – 5
150	9 – 1
155	9 – 9
160	10 – 8
165	11 – 8

Əgər bioloji yaş həddi təqvim yaş həddini qabaqlayarsa, onda belə uşaqlar **akselrant** adlanır. Əks halda **reterdant** adlanır. Məsələn təqvim yaşları uyğun olaraq

7, 8, 9 il olan 3 oğlan 140sm məsafəyə tullanarsa, onda birinci akselrant, üçüncü isə reterdantdır. Amma üçüncü oğlanın təqvim və bioloji yaşı üst-üstə düşür.

§ 5.3. Bioloji yaş həddini və bədən quruluşunu nəzərə alan normalar

Cədvəl 20-də 2 testin nəticələri əsasında qurulmuş bioloji yaş hədləri verilmişdir.

Cədvəl 20

Yaş, il	Nəticələr, m	
	tullanma	topu atma
7	1,98	18
8	2,27	23
9	2,54	25
10	2,76	29
11	3,00	33
12	3,23	36
13	3,42	39

Bu cədvələ əsasən istənilən pasport yaşına malik, birinci testdə 2,76m, ikinci testdə 29m – nəticə göstərən oğlana 10-a bərabər bioloji yaş həddi mənimşədir. Ola bilər ki, I testə görə oğlan öz pasport yaşıni 2-3 il qabaqlasın, II testə görə isə 1 il qabaqlasın. Bu halda uşağın bioloji yaşı kompleks şəkildə əks etdirən bütün testlər üzrə orta qiymət təyin olunur.

Bəzən pasport yaşıının, boyun ölçülərinin və bədən çəkisinin test nəticələrinə birgə təsiri nəzərə alınmaqla normalar müəyyənləşdirilir. Rəgressiya analizi əsasında təənlik qurulur:

$$y = k_1x_1 + k_2x_2 + k_3x_3 + b, \quad (5.1)$$

burada y – testdə tələb olunan vacib nəticə,

x_1 – pasport yaşı, x_2 – boyun uzunluğu,


x_3 – bədənin çəkisidir.

Yaş normaları qurularkək, insanlar yaş qruplarına bölünür. Uşaq və yeniyetmələrdə yaş qradasiyaları daha çox baş verir. Elmi tədqiqatlarda qradasiyalar – 6 aydan çox götürülmür. Beynəlxalq standartların tələblərinə uyğun olaraq, pasport yaşı onluq say sistemində xysusi cədvəl əsasında tərtib olunur. Bu zaman testləndirmə tarixi ilə anadan olma tarixi arasındaki fərq hesablanır. Məsələn, tutaq ki, anadan olma tarixi – 5 avqust 1971-ci il, testləndirmə tarixi isə – 10 mart 1986-ci ildir. Onda testləndirmə günü yaş – $86, 186 - 71,592 = 14, 594$ il təşkil edəcək [11].

Cədvəl 21

tarix	yanyar	fevral	mart	aprel	may	iyun	iyul	avqust	sentyabr	oktyabr	noyabr	dekabr
1												
2												
3												
4												
5								592				
6												
7												
8												
9												
10			186									

Regressiya tənliyi həll edildikdən sonra **nomoqram** qurulur. Bu nomoqram əsasında vacib olan nəticə təyin olunur. Şəkil 15-də 15 yaşlı qız və oğlanların yerindən uzununa tullanmada orta nəticələrini təyin etmək üçün qurulmuş nomoqram göstərilir. Orta nəticəni bilmək üçün boy və çəkiyə uyğun gələn 2 nöqtəni düz xətlə birləşdiririk. Bu düz xəttin x_3 şkalası ilə kəsişməsi vacib nəticəni (normanı) göstərəcək.



Şəkil 15

§ 5.4. Normalaların yararlı olması

Normalalar müəyyən insan qrupu üçün tərtib olunur və yalnız bu qrup üçün yararlıdır. Məsələn, 10 yaşlı uşaq-ların 80 qramlıq topu tullamaq normaları Bolqarıstanın müxtəlif regionlarında müxtəlifdir:

Sofiya şəhəri üçün – 28,7m, digər şəhərlər üçün – 30,3, kənd yerlərində – 31,6m-dir. Normalaların bir region üçün yararlı, digər üçün yararsızlığı – normanın **relevantliyi** adlanır.

Normalaların **reprezentativliyi** onun baş yığıma daxil olan bütün idmançılar üçün yararlı olmasını ifadə edir. Məsələn, Bakı şəhərindəki bütün I sinif şagirdlərinin fizi-kı vəziyyətini qiymətləndirmək üçün normalaların III xarakteristikası onların **müasirliyidir**. Aydındır ki, yarış tapşırıqlarındaki və testlərdəki nəticələr daim yüksəlir. 50 il bundan əvvəl qəbul edilmiş normalar öz mahiyyətini itirir.

Beləliklə, relevantlıq, reprezentativlik və müasirlik – normalaların yararlı olmasının vacib şərtləridir.

§ 5.5. 2005 – 2008-ci illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı

Azərbaycan Respublikasında yüksək dərəcəli idmançıların hazırlanmasına xidmət etmək, yaş və cinsindən fərqli olaraq idman növləri üzrə dərəcə normaları əsasında idmançıların yüksək nailiyyətlər əldə etməsinə nail olmaq, idman növləri üzrə dərəcə normalarının, adları, ixtisas kateqoriyalarının ödənilməsini tənzimləmək, eləcə də respublika və beynəlxalq yarışların statusunu müəyyənləşdirmək məqsədiylə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən Va-

hid İdman Təsnifatının təsdiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Bu sənəd – idman növləri üzrə respublika federaliyalarının təklifləri və bilavasitə onların iştirakı ilə 2005-08-ci illər üçün hazırlanmış, idman növləri üzrə dərəcə tələblərini, Respublika Əməkdar Məşqçisi, Respublikanın Əməkdar İdman Ustası, idman növləri üzrə hakimlik dərəcələri, məşqçi-müəllim ixtisas kateqoriyaları və Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi haqqında əsasnamələri özündə əks etdirir.

Ayrı-ayrı idman növləri üzrə dərəcə normativlərini özündə əks etdirən bəzi cədvəlləri nəzərdən keçirək.

5.5.1. Ağır atletika

Dərəcə tələbləri

Kişilər və gənclər

Cədvəl 22

Çəki dərəceləri	I Ü	I ÜN	I dər	II dər	III dər
56 kq	230	190	172,5	150	127,5
62 kq	255	215	187,5	162,5	140
69 kq	275	225	202,5	177,7	155
77 kq	285	235	210	182,5	160
85 kq	325	255	225	197,5	182,5
94 kq	340	265	240	215	205
105 kq	360	280	255	227,5	220
105 kq-dan yüksək	365	285	260	245	240

Dərəcə tələbləri yalnız 2 hərəkətin cəminə görə verilir. İU – Respublika yarışlarında yarısı ən azı 3 Respublika Dərəcəli Hakim idarə etdikdə verilir. İU adı 16 yaşından, idman dərəcələri 12 yaşından verilir. İUN – Azərbaycan çempionatında, yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan birinciliklərində, Bakı şəhər çempionatında normativləri ödədikdə, qalan dərəcələr isə şəhər, rayon, könüllü idman cəmiyyətləri və klubları tərəfindən keçirilmiş yarışlarda normativ tələbləri ödəndikdə verilir.

5.5.2. Atletika

İU – Normativ tələbləri yerinə yetirdikdə və ya yeniyetmələrin Dünya çempionatında 1 – 10-cu yerləri; kross qaçışı üzrə Dünya çempionatında 1 – 10-cu yerləri; yeniyetmələrin Avropa çempionatında 1-3-cü yerləri; İAAF-in "E", "F", "Q", "N" kateqoriyaları yarışlarında 1-3-cü yerləri; kross qaçışı üzrə Avropa çempionatında 1-10-cu yerləri tutduqda verilir.

Dərəcə tələblərinin yerinə yetirilməsi şərtləri

1. İU – dərəcəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi – İAAF (Atletika Federasiyasının Beynəlxalq Assosiasiyası), Avropa Atletika Assosiyasının, İAAF-nın üzvü olan ölkələrin təqvim planına daxil edilmiş, yarışlarda və Azərbaycan çempionatı yarışlarında yarış şərtlərinə riayət etməklə göstərilmiş, bu əsasnamədə əks edilmiş nəticələri yerinə yetirən idmançılara verilir.

2. İU – aşağıdakı növlərdə avtoxronometraj vasitəsi ilə nəticə göstərildikdə verilə bilər: 100m, 200m, 400m, 4x100m, 100m s/q, 400m s/q – stadionda; 60m, 200m, 400m və 60m s/q – örtülü yerdə.

3. Elektron saniyəölçəndən istifadəsi nəzərdə tutulmayan məsafələrdə dərəcə normativləri adı saniyəölçə-

nin göstəricisinə 0,24san əlavə etməklə müəyyən olunur.

4. 60m, 100m, 200m qaçış, həmçinin 100m və 110m məsafələrə sədlərlə qaçışda adı saniyəölçəndən istifadə etməklə nəticə müəyyənləşib, belə halda idmançıya İU dərəcəsi həmin nəticə 2 dəfə yerinə yetirildikdə verilir.

5. Atletikanın küləyin sürəti nəzərə alınan növlərində rekord nəticələr, İU dərəcəsi küləyin sürətinin 2m/san (çoxnövçülükdə 4m/san) artıq olmadığı halda qeyd edilir.

6. İU, İUN – dərəcəsinin verilməsi üçün Baş hakim və yarış katibinin imzaları və federasiya tərəfindən təsdiq olunmuş yarış protokolu AZ Res Gənclər və İdman Nazirliyinə təqdim olunur.

Kişilər

Onnövçülük – 100m, uzunluq, yadro, hündürlük, 400m, 110m s/q, lövhə atmaq, şüvəllə tullanmaq, nizə atmaq, 1500m qaçış.

Doqquznövçülük – 60m, uzunluq, yadro, hündürlük, 110m s/q, lövhə atmaq, şüvəllə tullanmaq, nizə atmaq, 1500m qaçış.

Yeddinövçülük – 60m, uzunluq, yadro, hündürlük, 60m s/q, şüvəllə tullanmaq, 100m.

Altınövçülük – 60m, uzunluq, yadro, hündürlük, 60m s/q, şüvəllə tullanmaq.

Dördnövçülük – 60m, hündürlük, top, 800m.

Üçnövçülük – qaçış, tullanmaq, atmaq.

7. Nəticənin qiymətləndirilməsi İAAF-ın ballar cədvəlinə əsasən həyata keçirilir.

Kişilər (stadionda)

Cədvəl 23

Növ	Növlər	IU	İUN	I	II	III
1	100m	10,4	10,7	11,1	11,7	12,5
2	200m	21,1	21,8	22,8	24,0	25,7
3	300m	33,7	34,0	35,5	37,6	40,6
4	400m	47,5	49,7	51,6	54,1	58,0
5	800m	1.49,2	1.54,2	1.58,0	2.06,0	2.16,0
6	1000m	2.23,50	2.28,50	2.35,50	2.46,00	2.58,00
7	1500m	3.46,50	3.55,0	4.08,0	4.25,5	4.50,0
8	2000m	5.12,0	5.23,00	5.36,00	5.54,00	6.21,00
9	3000m	8.08,00	8.25,00	8.50,00	9.30,00	10.10,00
10	5000m	14.00,00	14.35,00	15.18,00	16.05,00	17.20,00
11	10000m	29.30,00	30.30,00	32.00,00	34.00,00	36.40,00
12	110s/q	14,2	14,8	15,6	16,8	18,3
13	400s/q	52,5	55,0	57,5	1.02,5	1.08,0
14	2000m/q	5.45,00	6.00,00	6.20,00	6.46,00	7.25,00
15	3000m/q	9.00,00	9.24,00	9.55,00	10.44,00	11.45,00
16	4x100m	40,9	42,0	44,0	46,2	49,7
17	4x400m	3.11,3	3.17,0	3.24,7	3.36,3	3.53,7
18	21,0975km	1.07,00	1.10,00	1.15,00	1.23,3	1.35,00
19	42,195km	2.22,00	2.28,00	2.36,00	2.49,00	MBV
20	20km id yer	1:29,00	1:34,50	1:41,00	1,50,00	MBV
21	50km id yer	4:25,00	4:47,00	5:15,00	5:50,0	MBV
22	10 növcülüklük	7000	6300	5600	4600	3600
23	Uzun tullan.	7,60	7,15	6,70	6,00	5,20
24	Üç tak. tul.	16,00	15,15	14,25	13,00	11,80
25	Hünd. tul	2,16	2,05	1,94	1,80	1,60
26	Şüvəlla tul	5,10	4,60	4,10	3,50	3,00
27	Niza(800q)	71,00	65,00	57,00	50,00	40,00
28	Niza(700q)	-	68,00	62,00	54,00	43,00
29	Səkic(7,26kq)	66,00	59,00	52,00	44,00	36,00
30	Çəkic(6kq)	-	65,00	58,00	50,00	41,00
31	Lövhə(2kq)	54,00	50,00	44,00	37,00	30,00
32	Lövhə(1,75)	-	52,00	45,00	38,00	31,50
33	Lövhə-disk(1,5)	-	-	49,00	41,00	34,00
34	Lövhə-disk (1)	-	-	54,00	46,00	38,00
35	Yadro (7,26)	17,20	15,60	14,00	12,00	10,00
36	Yadro (6)	-	16,80	15,20	13,00	11,00
37	Yadro (5)	-	-	16,00	14,00	12,00
38	Yadro (4)	-	-	17,50	15,50	13,50

s/q - sədlərlə qəçiş; m/q - mançeyələrlə qəçiş.

Kişilər (zalda)

Cədvəl 24

Nö	Növlər	IU	IUN	I	II	III
1	60m	6,6	6,8	7	7,4	7,7
2	200m	21,9	22,7	23,3	24,8	26,5
3	300m	34,0	35,7	37,02	39,2	41,8
4	400m	48,9	50,8	52,5	55,6	59,5
5	600m	-	1,22,8	1,26,8	1,34,0	1,38,0
6	800m	1.53.5	1.57.5	2.04.0	2.08.0	2.16.4
7	1000m	2,27.0	2,32.0	2,38.0	2,50,00	3,04.00
8	1500m	3,51.50	4,02.00	4,12.00	4,29.00	4,55.00
9	3000m	8,12.00	8,36.00	8,59.00	9,35.00	10,25.00
10	60s/q	8	8,4	8,8	9,5	10,0
11	4x200	1,27.8	1,30.8	1,34.3	1,39.8	1,46.8
12	5km (id.yer)	-	21.30.0	22.50.0	24.40.0	27.30.0
13	7 növ- çüllük	5250	4600	4000	-	-

5.5.3. Üzgүçүлүк
Dәрәсә тәләблөрү
Hovuz – 25m

Cədvəl 25

üsul	mesa fe (m)	kişiler					qadınlar				
		IU	IUN	I	II	III	IU	IUN	I	II	III
Serbest üsul	50	23.5	24.5	26.5	28.5	34.5	27.5	28.5	29.5	33.5	38.5
	100	52	55.5	59.5	1.08.5	1.20.5	58.5	1.03.5	1.07.5	1.15.5	1.31.5
	200	1.55.5	2.03.0	2.15.0	2.34.5	2.38.5	2.06.5	2.16.5	2.23.5	2.44.5	3.08.5
	400	4.03.5	4.20.5	4.39.5	5.18.5	6.24.5	4.24.5	4.46.5	5.06.5	5.48.5	6.53.5
	800	-	-	-	-	-	9.03.5	9.58.5	10.40.5	12.58.5	15.18.5
	1500	16.00.5	17.35.5	18.30.5	20.40.5	24.55.5	-	-	-	-	-
Batterfly	50	25.5	27.5	31.0	35	41.5	28.5	30	34	38.5	44.5
	100	56.5	1.00.5	1.04.5	1.13.5	1.28.5	1.03.5	1.08.5	1.12.5	1.23.5	1.40.5
	200	2.05.5	2.13.5	2.27.5	2.44.5	3.18.5	2.18.5	2.30.5	2.42.5	3.08.5	3.46.5
	50	27.5	28.5	33.5	37.5	43.5	30.5	32.5	36.5	41.5	46.5
	100	58.5	1.03.5	1.07.5	1.17.5	1.34.5	1.05.5	1.10.5	1.16.5	1.26.5	1.42.5
	200	2.06.5	2.16.0	2.28.5	2.49.5	3.23.5	2.20.5	2.35.5	2.46.5	3.08.5	3.42.5
Arası iste	50	28.5	31.5	35.5	40.5	45.5	33.5	35.5	38.5	43.5	49.5
	100	1.05.5	1.09.5	1.13.5	1.22.5	1.39.5	1.13.5	1.20.5	1.24.5	1.36.5	1.56.5
	200	2.21.5	2.34.5	2.46.5	3.03.5	3.35.5	2.36.5	2.56.5	3.06.5	3.28.5	4.08.5
	100	1.90.5	1.03.5	1.08.5	1.14.5	1.28.5	1.05.5	1.08.5	1.16.5	1.26.5	1.44.5
	200	2.09.5	2.18.5	2.31.5	2.49.5	3.23.5	2.22.5	2.36.5	2.46.5	3.16.5	3.48.5
	400	4.33.5	4.53.5	5.18.5	5.59.5	6.58.5	5.01.5	5.32.5	5.56.5	6.48.5	7.58.5

VI FƏSİL

KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN ƏDƏDİ QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI

§ 6.1. Kvalimetriyanın əsas anlayışları

Müəyyən ölçü vahidinə malik olmayan göstəricilər – **keyfiyyət göstəriciləri** adlanır. Bu göstəricilərin kəmiyyət (miqdar) baxımından qiymətləndirilməsi üçün **kvalimetriya** ideyalarına əsaslanan metodlardan istifadə edilir.

Kvalimetriya – atributiv (yəni rəqəmlə ifadə olunmayan) ifadə olunmuş ilkin göstəricilərin qiymətləndirilməsi üçün yararlı olan statistik üsullar toplusudur. Kvalimetriyanın əsasında aşağıdakı prinsiplər dayanır:

1) istənilən keyfiyyəti ölçmək olar; hərəkətlərin gözəlliyini, ifadəliyini qiymətləndirmək üçün idmanda miqdar üsulları tətbiq edilir; son dövrlərdə idman ustalığının bütün tərəflərini, idmançının məşq və yarış fəaliyyətinin effektivliyini, texniki-taktiki ustalığını da qiymətləndirmək məqsədiylə bu üsullardan istifadə olunur;

2) keyfiyyət - "keyfiyyət ağacını" təşkil edən bir sıra xassələrdən ibarətdir. Məsələn, fiqurlu konkisürmə yarışlarında hərəkətlərin yerinə yetirilməsinin "keyfiyyət ağacı" 3 səviyyədən ibarətdir:


- ali (kompozisiyanın bütövlükdə ifa olunma keyfiyyəti);
- orta (hərəkətin yerinə yetirilmə texnikası və artistlik);
- aşağı (ayrı-ayrı elementlərin yerinə yetirilmə keyfiyyətini ifadə edən ölçülən göstəricilər); (şəkil 16)

3) hər xassə 2 ədədlə təyin olunur: nisbi göstərici – k, tutumluluq – M.

4) hər səviyyədə xassələrin tutumluluğunun cəmi vahidə və ya 100%-ə bərabərdir. Nisbi göstərici ölçülən

xassənin aşkar edilmiş səviyyəsini ifadə edir. Tutumlu luq (xüsusi çəki) isə müxtəlif göstəricilərin müqayisəli vacibliyini xarakterizə edir. Məsələn tutaq ki, fiqurlu konkisürən ifa olunma texnikasına görə $K_c = 5,6$ xal, artistlik qabiliyyətinə görə isə $K_T = 5,4$ xal qazanıb. İfa olunma texnikası və artistlik üçün tutumlu luq bərabər qəbul edilmişdir:

$$M_c = M_T = 1$$



Şəkil 16

Onda ümumi xal

$$Q = M_c K_c + M_T K_T = 11 \text{ (xal)}$$

Olacaq.

2005-ci ildə Azərbaycanda ilk dəfə bədii gimnastika üzrə XXVII dünya çempionatı keçirildi. İdmançıları qiymətləndirən hakimlər 3 briqadaya bölünmüdüür:

- 1) hərəkətlərin ifa olunma texnikasını qiymətləndirən 4 hakimdən ibarət olan briqada (EX);
- 2) kompozisiyanın artistlik keyfiyyətlərini qiymətləndirən 4 hakimdən ibarət olan briqada (AV);
- 3) kompozisiyanın çətinlik dərəcəsini qiymətləndirən 4 hakimdən ibarət olan briqada (DİV).

Ifa prosesində yol verilən səhvlerin dərəcəsindən asılı olaraq idmançıdan cərimə xalları çıxılır (Pen). Hər bənd üzrə – ən yüksək və ən aşağı qiymətləri çıxməq şərtiylə aralıq qiymətlərin orta qiyməti – yekun nəticə ki-mi qəbul edilir.

2007-ci ildə Azərbaycanda təşkil olunmuş XXIII Avropa çempionatında da yuxarıdakı qiymətləndirmə sxemindən istifadə olunmuşdur.

Praktikada keyfiyyət bir yox, bir neçə əlamətə görə qiymətləndirilir. Bu halda ən yüksək ümumiləşmiş qiymətin hər əlamət üzrə maksimal qiymətlərə uyğun olması vacib deyildir. Məsələn son illər bədii gimnastikada hərəkətlərin yerinə yetirilmə tempi çox yüksəlib. Bu isə digər göstəricilərin aşağı düşməsinə səbəb ola bilər. Ona görə də qiymətləndirmə zamanı müxtəlif keyfiyyət əlamətləri arasındaki qarşılıqlı əlaqə mütləq nəzərə alınmalıdır. Hər hansı meyara əsasən keyfiyyət qiyməti maksimal, digər meyara görə isə başqa cür ola bilər.

Kvalimetriyanın metodiki üsulları 2 qrupa bölünür:

1) evristik (intuitiv) üsullar – ekspert qiymətləndirməsi və anketləşdirməyə əsaslanır;

2) bəzi keyfiyyət əlamətlərini ölçmək üçün istifadə olunan **texniki vasitələr** üsulu.

Bədən tərbiyəsi və idman praktikasında keyfiyyət göstəricilərini qiymətləndirmək üçün istifadə edilən bəzi düsturları nəzərdən keçirək:

1) Sürət ehtiyatı

$$SE = \frac{t_m}{n} - t_e$$

t_m – məsafəni qətətmə müddəti;

t_e – etalon məsafəsinə sərf edilən vaxt;

n – məsafənin etalon məsafəsindən neçə dəfə böyük olduğunu göstərən ədəd.

2) Dözümlülük indeksi

$$DI = t_m - nt_e$$

3) Dözümlülük əmsali

$$D\Theta = t_m / t_e$$

4) Komandanın oyunda üstünlük əmsali

$$K = \frac{a - b}{a}$$

a – hücumların sayı,

b – rəqibin hücumlarının sayı.

5) Gimnastika hərəkətinin digər əmsali:

$$KH = p \cdot K\mathcal{C}, \quad p = 100 \left(1 - \frac{\log x}{\log y} \right)$$

p – hərəkətin orjinallığı;

$K\mathcal{C}$ – çətinlik əmsali,

x – bu hərəkəti ifa edən idmançıların sayı,

y – yarışda iştirak edən idmançıların ümumi sayı.

§ 6.2. Ekspert qiymətləndirməsi üsulu

Ekspert – elmin, texnikanın, incəsənətin və s. hər hansı bir sahəsində tədqiqat obyektiyi ətraflı (hərtərəfli) bilən peşəkar, mütəxəssisdir. Ekspert latin sözü olub – təcrübəli deməkdir. Ekspert – xüsusi biliklər tələb edən məsələlərin həlli üçün dəvət olunan şəxsə deyilir.

Müəyyən sualların öyrənilməsində ixtisaslaşan ekspert rəyi ölçmə və hesablamalardan da dəyərli ola bilər. Ekspertlər çox təcrübəli mütəxəssis olduğundan onların rəyi tədqiqatın nəticəsi və ya öyrənilən obyektin təhlili qismində qəbul edilə bilər. **Ekspert qiymətləndirməsi üsulu** ekspertlərin subyektiv qiymətləri əsasında xüsusi seçilmiş şkalanın köməyi ilə tələb olunan ölçmələri yeri-nə yetirməyə imkan verir. Belə qiymətləndirmələr təsadüfi kəmiyyətlərdir və bu kəmiyyətlər çoxölçülü statistik analizin üsulları ilə emal oluna bilər. Beləliklə ekspert qiymətləndirməsi üsulu analitik və ya proqnoza hesablanmış bir üsul kimi izah edilə bilər. Ölçməni dəqiq üsullarla aparmaq mümkün olmadıqda mütəxəssis rəyinə müraciət edilir. Amma subyektiv qiymət daha çox ekspertenin fərdi xüsusiyyətlərindən asılı olur. Ona görə də fərdi rəylərə təsadüfi kəmiyyətlər kimi baxılır və onlar statistik üsullarla emal olunur. Beləliklə müasir ekspertiza – təşkilatı, məntiqi və riyazi-statistik proseduralar sistemi olub, optimal həllərin əldə edilməsi üçün mütəxəssislərdən informasiyanın alınmasına və təhlilinə xidmət edir.

Ekspert qiymətləndirməsini həyata keçirmək məqsədiylə adətən bir-neçə ekspert dəvət olunur. Nəzəri baxımdan ekspertlərin sayı nə qədər çoxdursa, ekspertizanın nəticələri də bir o qədər dəqiq alınacaq. Bu fikir statisti-

kanın ümumi Prinsipi ilə uzlaşır: ilkin statistika nə qədər dolğundursa nəticə də bir o qədər dəqiqdır.

Burada bir məqama diqqət yetirmək lazımdır. Yalnız ekspertlərin rəyi üst-üstə düşdükdə ekspertizanı **baş tutmuş** hesab etmək olar. Əks halda problemin həlli üçün digər yanaşmaları tapmaq lazımdır: ya başqa tədqiqat əsasından istifadə etmək, ya ekspert qrupunun tərkibini dəyişmək, ya da digər problemləri irəli sərmək. Deməli ekspertlərin sayı çox olduqda ümumi həlli tapmaq da bir o qədər çətinləşir.

Ekspert qiymətləndirməsi üsulunun hesablama hissəsinin əsas mahiyyəti – ekspert rəylərinin uzlaşılub-uzlaşmadığını yoxlamaqdan ibarətdir. Bu məqsədlə ekspertlərin fikirləri şərti vahidlərlə ifadə oluna bilər: ballarla, xallarla, ranqlarla və s.

Beləliklə, tədqiqatçılar tərəfindən hazırlanan ekspert qiymətləndirməsi aşağıdakı mərhələlərdən ibarətdir:

- ekspertizanın problemi təyin olunur;
- ekspertlərin rəylərinin ədədi ölçüsü verilir;
- ekspertlər qrupu seçilir;
- ekspertlər ekspertizanın məzmunu və keçirilmə forması ilə tanış olurlar;
- ekspertiza prosesi həyata keçirilir;
- ekspert qiymətləri yekunlaşdırılır.

Ekspertlərin seçilməsi – ekspertizanın mühüm mərhələsidir. Beləki, hər mütəxəssisdən həqiqəti tam əks etdirən nəticəni almaq mümkün deyil. Ekspert aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

- 1) yüksək-peşəkar hazırlanmış səviyyəsində olmalıdır;
- 2) keçmiş tənqidü analiz etmək və gələcəyi proqnozlaşdırmaq qəbiliyyətinə malik olmalıdır;

3) heç nə ilə razılaşmamalı, psixoloji cəhətdən möhkəm olmalıdır.

Ekspertin peşakarlıq səviyyəsi isə aşağıdakı 2 amillə təyin olunur:

a) onun verdiyi qiymətin ortaqrup qiymətlərinə yaxınlıq dərəcəsi ilə;

b) test tapşırıqlarının həllinin göstəricilərinə əsasən.

Ekspertin yararlı (faydalı) olmasının obyektiv qiyməti aşağıdakı düsturdan təyin olunur:

$$\Delta M = |M - M_{\text{həq}}| \quad (6.1)$$

burada M – ekspertin qiyməti;

$M_{\text{həq}}$ – həqiqi qiymətdir.

Ekspert fəaliyyətinin mütləq effektliyi – $\frac{m}{n}$,

m – ekspertin düzgün qərar qəbul etdiyi halların sayı,

n – ekspertizaların ümumi sayıdır.

Ekspert fəaliyyətinin nisbi effektliyi – $\frac{f}{k}$,

k – ekspertlər qrupunun orta mütləq effektliyidir.

Aydındır ki, mütləq və nisbi effektliyi yüksək olan ekspert daha böyük dəyərə malik olacaq.

§ 6.3. Ekspert qiymətləndirməsində riyazi-statistik üsulların tətbiqi

Misal 1.

7 ekspert 3 ballıq sistem üzrə voleybolçunun müdafiədə oyun texnikası barədə rəylərini bildirirlər: 5-əla, 4-yaxşı, 3-kafi. Bir oyun keçirilibsə, ekspert qiymətləndirməsi üsulu ilə voleybolçunun müdafiədə oyun texnikasını qiymətləndirək (cədvəl 26).

Cədvəl 26

Nö	Ekspertlər	Ballar	$x_i - \bar{x}$	$(x_i - \bar{x})^2$
1	1	5	0,7	0,49
2	2	4	-0,3	0,09
3	3	4	-0,3	0,09
4	4	5	0,7	0,49
5	5	3	-1,3	1,69
6	6	4	-0,3	0,09
7	7	5	0,7	0,49
Cəmi	-	30	-	3,43

$$\bar{x} = \frac{\sum x_i}{n} = \frac{30}{7} \approx 4,3$$

$$\sigma_x^2 = \frac{\sum (x_i - \bar{x})^2}{n} = \frac{3,43}{7} \approx 0,49, \quad \sigma_x = 0,7$$

$$V_x = \frac{\sigma_x}{\bar{x}} \cdot 100\% \approx 16,3\%$$

Üsulun göstəricilərinə əsasən voleybolçu müdafiədə yaxşı texnikaya malikdir ($\bar{x}=4,3$). Amma ekspertlərin rəyləri üst-üstə düşmür, beləki, $V>15\%$.

Əgər hər ekspert öz rəyini bir neçə dəfə bildirərsə, onda variasiya sırası mürekkebələşir. Bu halda ekspertizanın prinsipi dəyişmir. Məsələn, voleybolçunun 5 oyun ərzində göstərdiyi oyunu təhlil etsək, onda ekspertlərdən hər biri rəyini 5 dəfə bildirməlidir. Cədvəl 27-də verilənlərin tam diskret sıra şəklində təsviri verilir.

$$\bar{x} = \frac{\sum x_i n_i}{n} = \frac{121}{30} \approx 4,03$$

$$\sigma_x^2 = \frac{\sum (x_i - \bar{x})^2 n_i}{n} = \frac{7,8908}{30} = 0,263,$$

$$\sigma_x = 0,51, \quad V_x = \frac{\sigma_x}{\bar{x}} \cdot 100 \% = 12,7\%$$

5 oyununun nəticələri ekspertlərin rəylərini dəyişdi. Müdafiədə oyun texnikasının qiyməti 4,3-dən 4,03-ə qədər azalır. Amma bu halda ekspertlərin rəyləri bir-biri ilə uzlaşır, beləki $V_x = 12,7\% < 15\%$

Cədvəl 27

Nö	Qiymətlər	Qiymət vermiş ekspert rəylərinin sayı, $x_i \cdot n_i$	$x_i \cdot n_i$	$x_i - \bar{x}$	$(x_i - \bar{x})^2$	$(x_i - \bar{x})^2 n_i$
1	5	5	25	0,97	0,9409	4,7045
2	4	21	84	-0,03	0,0009	0,0036
3	3	4	12	-1,03	1,0609	3,1827
Cəmi	-	30	121	-	-	7,8908

Əgər hər bir ekspert müxtəlif problemlər üzrə öz rəyini bildirərsə, onda ekspert qiymətləri korrelyasiya əmsalının vasitəsiylə təyin olunur. Əgər $r_{xy} > 0,8$ olarsa, ekspertizanı baş tutmuş hesab etmək olar. Yəni ekspert rəyləri arasında sıx statistik əlaqə mövcuddur.

Misal 2

İki ekspert ballar vasitəsiylə 7 qılıncınladanda xüsuslu hərbi hərəkətlərin tətbiqini qiymətləndirir (cədvəl 28).

$$\bar{x} = \frac{\sum x_i}{n} = \frac{137}{7} = 19,6$$

$$\bar{y} = \frac{\sum y_i}{n} = \frac{133}{7} = 19,0$$

$$r_{xy} = \frac{\sum (x_i - \bar{x})(y_i - \bar{y})}{(\sum (x_i - \bar{x})^2 \cdot \sum (y_i - \bar{y})^2)^{1/2}} = \frac{-2}{\sqrt{15,72 \cdot 4,0}} \approx -0,25$$

Statistik nəticə: Ekspertlərin rəyləri arasında zəif mənfi qarşılıqla əlaqə müşahidə olunur.

Pedaqoji nəticə: Bu ekspertiza baş tutmadı. Ekspertlərin rəyləri üst-üstə düşmür.

Ekspertlərin rəyləri arasındaki əlaqə ranqli korrelyasiya əomsalı vasitəsiylə də müəyyənləşdirilə bilər.

Misal 3

Xüsusi test tapşırığını yerinə yetirərkən 12 idmançı 2 ekspert tərəfindən qiymətləndirilmişdir. (cədvəl 29).

$$\rho = 1 - \frac{6 \sum d_i^2}{n(n^2 - 1)} = 1 - \frac{6 \cdot 3,43}{12(12^2 - 1)} = 0,99$$

Statistik nəticə: Ekspert rəyləri arasında sıx müsbət korrelyasiya mövcuddur.

Pedaqoji nəticə: Ekspertlərin rəylərini yekdil hesab etmək olar.

Cədvəl 28

№	İdmançılar	Ekspertlər						
		x_i	y_i	$x_i - \bar{x}$	$y_i - \bar{y}$	$(x_i - \bar{x})(y_i - \bar{y})$	$(x_i - \bar{x})^2$	$(y_i - \bar{y})^2$
1	1	21	20	1,4	1	1,4	1,96	1,00
2	2	19	18	-0,6	-1	0,6	0,36	1,00
3	3	17	20	-2,6	1	-2,6	6,76	1,00
4	4	21	18	1,4	-1	-1,4	1,96	1,00
5	5	20	19	0,4	0	0	0,16	0,00
6	6	21	19	1,4	0	0	1,96	0,00
7	7	18	19	-1,6	0	0	2,56	0,00
Cəmi	-	137	133	-	-	-2	15,72	4,00

Cədvəl 29

№	İdmançılar	x_i	y_i	$x_i - y_i = d_i$	$(x_i - y_i)^2$
1	1	1	3	-2	4
2	2	2	2	0	0
3	3	3	1	2	4
4	4	4	5	-1	1
5	5	5	4	1	1
6	6	6	6	0	0
7	7	7	8	-1	1
8	8	8	7	1	1
9	9	9	9	0	0
10	10	10	10	0	0
11	11	11	11	0	0
12	12	12	12	0	0
Cəmi	-	-	-	12	3,43

§ 6.4. Ekspert röylərinin uzlaşması konkordasiya əmsalı

Ekspert röylərinin uzlaşması dərəcəsini qiymətləndirmək üçün **konkordasiya əmsalı** istifadə edilir:

$$W = \frac{12S}{m^2(n^3 - n)}, \quad (6.2)$$

Burada $S = \sum (x_i - \bar{x})^2$,

m - ekspertlərin sayı, n - qiymətləndirilən obyektlərin sayıdır,

x_i - hər tədqiq olunan obyekt üzrə şərti vahidlərlə ifadə olunmuş ekspertin rəyidir.


Konkordasiya əmsalı $0 \leq |W| \leq 1$ hüdudlarında yerləşir. Qiymət vahidə nə qədər yaxındırsa, röylərin yekdilliyi bir o qədər yüksək olur. Ekspertizanın həqiqətə uyğunluğu həm də ekspertlərin sayından asılı olur:

$$m = \frac{Z^2(p) \cdot V^2}{e^2}, \quad (6.3)$$

burada Z(p) - paylanması funksiyasının arqumentidir,

V - variasiya əmsalı, e - qiymətləndirmənin nisbi xətasıdır.

Ekspertlərin sayı azalanda, onlardan hər birinin rolu həddindən artıq şisirdilir. Ekspertlərin sayı çox olanda isə ümumi rəyə gəlmək də çətinləşir. Şəkil 17-də ekspertlərin optimal sayını təyin etməyə imkan verən qrafik göstərilmişdir:



Şəkil 17

Konkordasiya əmsalının statistik əhəmiyyət dərəcəsi χ^2 - kriteriyasının vasitəsiylə qiymətləndirilir. Statistik hipotezlərin yoxlanma mexanizmi əsasında kritieriyanın hesablanmış qiyməti cədvəl qiymətiylə müqayisə olunur.

Misal 1

Ranqlar cəminin orta qiyməti 2 üsulla hesablana bilər:

$$1) m \cdot \frac{1+n}{2} = 5 \cdot \frac{(1+7)}{2} = 20$$

$$2) \frac{21+15+9+28+7+25+35}{7} = 20$$

$$S = \sum (x_i - \bar{x})^2 = 630$$

$$W = \frac{12 \cdot 630}{25(343 - 7)} \approx 0,9$$

Cədvəl 30

Ekspertin nömrəsi (j)	İdmiançının nömrəsi (i)						
	1	2	3	4	5	6	7=n
m = 1	4	3	2	6	1	5	7
2	6	3	2	5	1	4	7
3	4	2	1	6	3	5	7
4	4	3	2	5	1	6	7
5	3	4	2	6	1	5	7
İdmiançılara verilən ranqların cəmi	21	15	9	28	7	25	35
Ranqlar cəmi ilə orta qiymət arasındakı fərq	1	-5	-11	8	-13	5	15
Fərqlərin kvadratı	1	25	121	64	169	25	225

Misal 2

3 ekspert yarışlarda (cədvəl 31) və məşqlərdə (cədvəl 32) 3 qılıncıdananın psixi gərginlik dərəcəsini qiymətləndirir.

Cədvəl 31

№	m	n			Cəmi
		1	2	3	
1	1	8	8	7	-
2	2	9	8	6	-
3	3	8	7	8	-
4	x_i	25	23	21	69
5	$x_i - \bar{x}$	2	0	-2	-
6	$(x_i - \bar{x})^2$	4	0	4	8

$$\bar{x} = \frac{69}{3} = 23 \quad W_1 = \frac{12 \cdot 8}{3^2(3^3 - 3)} = 0,44$$

Cədvəl 32

№	m	n			Cəmi
		1	2	3	
1	1	8	8	7	-
2	2	9	8	6	-
3	3	8	7	8	-
4	y_i	25	23	21	69
5	$y_i - \bar{y}$	2	0	-2	-
6	$(y_i - \bar{y})^2$	4	0	4	8

$$\bar{y} = \frac{69}{3} = 23 \quad W_2 = 0,44$$

Statistik nəticə: Ekspertlər hər 2 halda həm rəy olundularına görə konkordasiya əmsalları bir-birinə bərabər oldu.

Pedaqoji nəticə: Tədqiq olunan məsələ üzrə ekspertlər vahid fikir yürütdülər.

Ekspertlərin və tədqiq olunan obyektlərin sayı kəskin dəyişəndə konkordasiya əimsalı da öz qiymətini dəyişir.

Misal 3.

Misal 2-də ekspertlərin sayı $m = 5$, idmançıların sayı isə $n = 4$ olsun.

Statistik nəticə: Məşqlərin nəticəsini qiymətləndirən konkordasiya əmsalı (W_2), yarışların nəticəsini oks etdirən konkordasiya əmsalından (W_1) daha dəqiqdır.

Pedaqoji nəticə: Ekspertlərin rəyi məşq prosesində daha çox uzlaşır. Amma hər 2 halda əmsalların qiyməti çox kiçik olduğundan ekspertizanı effektli hesab etmək olmaz.

Cədvəl 33

№	m	n				Cəmi
		1	2	3	4	
1	1	8	8	7	8	-
2	2	9	9	7	9	-
3	3	8	7	8	7	-
4	4	8	6	9	8	-
5	5	9	7	6	9	-
6	x_i	42	37	37	41	157
7	$x_i - \bar{x}$	3	-2	-2	2	-
8	$(x_i - \bar{x})^2$	9	4	4	4	21

$$\bar{x} = \frac{157}{4} = 39,2 \quad W_1 = \frac{12 \cdot 21}{5^2(4^3 - 4)} \approx 0,168$$

Cədvəl 34

№	m	n				Cəmi
		1	2	3	4	
1	1	8	8	7	8	-
2	2	9	8	6	7	-
3	3	8	7	8	8	-
4	4	9	7	6	6	-
5	5	8	6	7	8	-
6	y_i	42	36	34	37	149
7	$y_i - \bar{y}$	5	-1	-3	0	-
8	$(y_i - \bar{y})^2$	25	1	9	0	35

$$\bar{y} = \frac{149}{4} = 37,25 \quad W_2 = \frac{12 \cdot 35}{5^2(4^3 - 4)} \approx 0,28$$

§ 6.5. Ekspertizanın həyata keçirilməsi üsulları

1) Ranqlaşdırma.

İmkanları yüksək qiymətləndirilən obyektə ən yüksək 1 ranq mənimsədir. İmkanları ən aşağı olan obyektə isə axırıncı ranq verilir. Qeyd edək ki, qəbul edilmiş qiymət şkalasında ranq yalnız obyektin digər obyektinə nisbətən yerini təyin edir. Obyektin yiğdiyi xalların miqdarına görə onun yeri müəyyən edilir. Xalların cəmi nə qədər çox olsa, tutulan yer də bir o qədər yüksək olacaq. Cədvəl 35-də 6 ekspert tərəfindən 4 idmançının ustalığının ranqlaşdırılması nəticələri verilmişdir.

Cədvəl 35

İdmançı- nın nömrəsi	Ranqlaşdırmanın nəticələri							Xalla- rin cəmi	Tutulan yer		
	Ekspertin nömrəsi										
	1	2	3	4	5	m=6					
1	3	4	4	4	3	4	22	I			
2	1	2	1	1	2	2	9	IV			
3	2	1	2	3	1	3	12	III			
n=4	4	3	3	2	4	1	17	II			

4 ekspert tərəfindən 7 idmançının hərəkətləri yerinə yetirmə texnikası qiymətləndirilir (cədvəl 36).

Cədvəl 36

№	n	m						
		1	2	3	4	5	6	7
1	1	3	3	5	4	5	4	3
2	2	4	2	4	5	4	3	4
3	3	4	4	3	4	5	4	5
4	4	4	3	5	4	5	3	4
	Cəmi	15	12	17	17	19	14	16
	Ranq düzümü	5	7	2,5	2,5	1	6	4

III və IV idmançılar öz aralarında II və III yerləri bölüşdürürlər.

2) Bilavasitə qiymətləndirmə.

Şkala üzrə obyektlərin bilavasitə qiymətləndirilməsi üsulu ona əsaslanır ki, ekspert hər bir obyekti müəyyən qiymətləndirmə intervalında yerləşdirir. Məsələn, tutaq ki, ekspertlər qrupu məşqlərin metodikasının təkmilləşdirilməsi perespektivlərini qiymətləndirməlidirlər. Ekspert-

tizanın rəhbəri onlara təkminləşdirmə faktorlarından hər birini 10 ballıq şkalı üzrə qiymətləndirməyi təklif edir (cədvəl 37).

Cədvəl 37

Məşq prosesinin təkminləşdirilməsi faktoru	Ekspert qiymətləri (xallarla)					
	1	2	3	4	5	Cəmi
Məşq yüklerinin ümumi həcminin artırılması	1	3	2	5	3	14
Xüsusi tapşırıqlarının müəyyən həcminin yüksəldilməsi	7	7	6	5	8	33
Mürəkkəb-xüsusi tapşırıqların həcminin yüksəldilməsi	9	8	7	8	9	41
Qarışiq tapşırıqların həcminin yüksəldilməsi	3	5	7	4	4	23
Seçmə istiqamətli tapşırıqların həcminin artırılması	6	5	3	7	7	28

3) Faktorların ardıcıl müqayisəsi.

Bu üsulan köməyi ilə ekspertiza obyektlərinin müqayisəsi aşağıdakı sxem üzrə həyata keçirilir:

1. əvvəl obyektlər əhəmiyyət dərəcəsinə görə ranqlaşdırılır;

2. ən mühüm obyektə vahidə bərabər qiymət mənimsədir, yerdə qalan obyektlərə isə əhəmiyyət dərəcəsinə görə vahiddən kiçik qiymətlər verilir;

3. ekspertlər qərar qəbul edirlər: I obyektin qiyməti öz əhəmiyyətinə görə yerdə qalanları aşacaq, yoxsa yox?! Əgər aşacaqsə, onda bu obyektin qiymətinin "çəkisi" daha da qaldırılır, öks halda bu qiymətin azaldılması barədə qərar qəbul edilir;

4. bütün obyektlər qiymətləndirilənədək bu prosedur davam etdirilir.

4) Cüt-cüt müqayisə üsulu.

Bu üsul bütün faktorların cüt-cüt müqayisəsinə əsaslanır. Müqayisə olunan obyektlər cütündə ən yüksək çəkiyə malik olan obyektə 1 xal, digərinə isə sıfır xal verilir. Üsuldan istifadə edərkən ekspertlər **cütlü müqayisələr matrisi** adlanan xüsusi cədvəl tərtib edirlər (cədvəl 38).

Bu cədvəldə müqayisə olunane obyektlər 2 dəfə qeyd olunur: sətir və sütündə.

Cədvəl 38

Müqayisə obyekti	Müqayisə obyekti					
	1	2	...	p	...	m
1		x_{12}		x_{1p}		x_{1m}
2	x_{21}					x_{2m}
...						
q	x_{q1}	x_{q2}		x_{qp}		x_{qm}
n	x_{n1}	x_{n2}		x_{np}		

Hər bir ekspertdə belə bir p matris olmalıdır. Müqayisə olunan obyektlərin kəsişmə nöqtəsində x_{qp} (0 və ya 1) qiyməti qoyulur. Müqayisələrin ümumi sayı aşağıdakı düsturla təyin olunur:

$$I = \frac{n(n-1)}{2}, \quad (6.4)$$

n- obyektlərin sayıdır.

Hər bir obyektin orta üstünlük tezliyi isə belə hesablanır:

$$fp_i^j = \sum_{q=1}^{n-1} f\left(\frac{p}{q}\right) j , \quad (6.5)$$

fp_i^j - j nömrəli ekspertin p faktoruna bütün yerdə qalan faktorlara nisbətən verdiyi üstünlük tezliyidir;

$f\left(\frac{p}{q}\right) j$ - p faktorunun q faktoruna nisbətən üstünlük tezliyidir.

İndi obyektin "çəkisini" təyin edə bilərik:

$$wp_i^j = fp_i^j / I , \quad (6.6)$$

wp_i^j – ekspertin təyin etdiyi qiymətdir.

Nəhayət bütün ekspertlərin verdiyi qiymətlər əsasında obyektin orta rançı müəyyənləşdirilir:

$$W_p = \frac{\sum_{j=1}^m wp_j^j}{\sum_{j=1}^m \sum_{i=1}^n wp_j^i} , \quad (6.7)$$

Cədvəl 39-da orta yaşılı kişilər üçün kütləvi bədən tərbiyəsi vasitələrinin effektivliyinin təyin edilməsi prosesində tərtib olunmuş matris verilmişdir. Bu 5 müxtəlif hərəkətin müqayisəsinə xidmət edən ekspertin fərdi matrisidir. Ekspert ardıcıl olaraq I və II, I və III, I və IV, I və V, sonra II və III və s. tapşırıqları müqayisə edir. Müqayisə olunan tapşırıqlarının nömrələrinin kəsişdiyi yerdə qiymət yazılır. Ekspertlərin hamısı öz matrislərini doldurduqdan sonra ekspertiza rəhbəri onları emal etməlidir. Bu məqsədlə bütün ekspertlərin qiymətləri toplanır (cədvəl 40). İndi fərz edək ki, ekspertlərin qiymətlərinin uyğunluğu yüksəkdir. Onda onların ümumiləşmiş rəyinə əsasən II və IV tapşırıqlar orta yaşılı kişilər üçün daha effektivdir.

Cədvəl 40

Wp_i^j (I)	Wp_i^j (II)	Wp_i^j (III)
0,05	0,04	0,03
0,1	0,02	0,02
0,025	0,035	0,034
0,075	0,085	0,087
0	0	0

$$Wp^{(1)} = \frac{\sum_{j=1}^3 WP_j^i}{\sum_{j=1}^3 \sum_{i=1}^5 WP_j^i} = \frac{0,05 + 0,04 + 0,03}{\sum \sum WP_j^i} ;$$

$$Wp^{(2)} = \frac{(0,1 + 0,02 + 0,03)}{\sum_{j=1}^3 \sum_{i=1}^5 WP_j^i} ; \dots \dots$$

$Wp^{(1)}$ - 3 ekspertin rəyinə əsasən I obyektin orta ranğı.

Cədvəl 39

Vasitələr	1	2	3	4	5	Σ	$f p_i^j$	WP_j^i
gozinti	-	0	1	0	1	2	$2/4=0,5$	$0,5/10=0,05$
sakit qacış	1	-	1	1	1	4	1	0,1
velosipeddə yürüş	0	0	-	0	1	1	0,25	0,025
ümumi-inkişaf hərəkətləri	1	0	1	-	1	3	0,75	0,075
çətinləşdirilmiş hərəkətlər	0	0	0	0	-	0	0	0

$$n = 5, \quad I = \frac{5 \cdot 4}{2} = 10$$

$$Wp^{(1)} = \frac{0,12}{0,601} \approx 0,1997;$$

$$Wp^{(2)} = \frac{0,14}{0,601} \approx 0,2329; \quad Wp^{(5)} = \frac{0}{0,601} = 0$$

$$Wp^{(3)} = \frac{0,094}{0,601} \approx 0,156; \quad Wp^{(4)} = \frac{0,247}{0,601} = 0,411;$$

5) Tam cüt-cüt müqayisə üsulu.

Ekspert sətir və sütunlarında müqayisə olunan obyektlərin qeyd olunduğu cədvəli doldurur (cədvəl 41). Müqayisə olunan obyektlərdən hansına üstünlük verilərsə, onun da nömrəsi cədvəlin xanasına yazılır. Obyektlər öz aralarında 2 dəfə müqayisə olunur. Bu öz vəzifələrinə səhlənkar yanaşan və ya müəyyən rəyi olmayan ekspertləri aşkar etməyə imkan yaradır. i-nömrəli idmançının (və ya i-nömrəli faktorun tutumu) xalı aşağıdakı düsturla hesablanır:

$$M = \frac{\sum_{j=1}^m M_{ij}}{\sum_{j=1}^m \sum_{i=1}^n M_{ij}}, \quad (6.8)$$

$$\text{burada } M_{ij} = \frac{f_{ij}}{I}$$

$$I = \frac{n \cdot (n - 1)}{2}, \quad \text{- bir ekspertenin mühakimələri sayı,}$$

m- ekspertlərin sayı, f_{ij} - j nömrəli eksperten i nömrəli obyektə verdiyi üstünlük tezliyidir.

Fərz edək ki, $m=5$ sayda ekspert $n=6$ sayda idmançı barədə mühakimə yürüdür.

Cədvəl 41

ekspertiza obyektinin nömrəsi	1	2	3	4	5	$m=6$
1	x	1	3	1	1	1
2		x	3	2	2	2
3			x	3	3	3
4				x	5	6
5					x	6
$n=6$						x

5 dəfə müqayisə nəticəsində ekspert 4 dəfə üstünlüyü 1 nömrəli idmançıya verir:

$$f_{1j} = \frac{4}{5} = 0,8;$$

$$\text{Anoloji qaydada } f_{2j} = \frac{3}{5} = 0,6; \quad f_{3j} = \frac{5}{5} = 1;$$

$$f_{4j} = \frac{0}{5} = 0; \quad f_{5j} = \frac{1}{5} = 0,2; \quad f_{6j} = \frac{2}{5} = 0,4.$$

$I = \frac{6 \cdot (6 - 1)}{2} = 15$ olduğundan, bir ekspertə görə idmançıların ranqi aşağıdakı kimi hesablanacaq:

$$M_{1j} = \frac{f_{1j}}{I} = \frac{0,8}{15}; \quad M_{2j} = \frac{0,6}{15}; \quad M_{3j} = \frac{1}{15};$$

$$M_{4j} = \frac{0}{15}; \quad M_{5j} = \frac{0,2}{15}; \quad M_{6j} = \frac{0,4}{15}$$

Məsəlonun şərtinə əsasən ekspertlərin yekdil olduğunu nəzərə alsaq, 5 ekspertenin göstəricilərinə əsasən idmançılara verilən xalları hesablaya bilərik:

$$M_1 = \frac{f_{1j}}{I} \cdot m = \frac{0,8}{15} \cdot 5 = 0,24$$

$$M_2 = \frac{f_{2j}}{I} \cdot m = \frac{0,6}{15} \cdot 5 = 0,2$$

$$M_3 = \frac{f_{3j}}{I} \cdot m = \frac{1}{15} \cdot 5 = 0,333$$

$$M_4 = \frac{f_{4j}}{I} \cdot m = 0$$

$$M_5 = \frac{f_{5j}}{I} \cdot m = \frac{0,2}{15} \cdot 5 = 0,067$$

$$M_6 = \frac{f_{6j}}{I} \cdot m = \frac{0,4}{15} \cdot 5 = 0,133$$

Bu xalların əsasında idmançıların ranqı, yəni tutduqları yer müəyyənləşdirilir.

§ 6.6. Anketləşdirmə üsulu

Anketləşdirmə – bir çox insanın öyrənilən obyekt barpədə fikrini aydınlaşdırmağa imkan verən statistik üsuldur. Tədqiqatçı çoxlu cavab topladığından bu üsul statistik üsul adlanır: cavab nə qədər çoxdursa, alınan cavab bir o qədər etibarlı olur. Anketləşdirmə ekspert qiymətləndirməsinin bir növüdür. **Anket** (fransızca-anquête-tədqiqat mənasını verir) – sualları olan sorğu vərəqidir. Anketləşdirmə – anket dolduran şəxsin – **respondentin** standartlaşdırılmış suallar sisteminə yazılı cavablarını nəzərdə tutur. Anket tərtib edilərkən buradakı sualların qısa,

dəqiq və düşünülmüş qoyuluşuna fikir verilməlidir. Məhiyyətinə görə bu suallar aşağıdakı tiplərə bölünür:

- yalnız bir cavabı olan sual;
- müəyyən vəziyyətdə ekspertin qəbul edəcəyi qəra-ra aid olan sual;
- hər hansı kəmiyyətin ədədi qiymətinin qiymətləndirilməsini tələb edən sual.

Anketdə olan sualların cavablarından asılı olaraq nə-zərdən keçirilən xassənin nisbi vacibliyi barədə, hadisənin **baş vermə ehtimalı barədə mühakimə yürütmək olar**.

Hesablama texnikasının inkişafı ilə əlaqədar anketləşdirmənin kompüterdə dialoq rejimində aparılmasına şərait yaranmışdır. Bu məqsədlə sualların məntiqi quruluşunu nəzərə alan riyazi proqramlar tərtib olunur. Daxil edilən sualların düzgünlüyü nəzarət etməyə imkan verən standart vəziyyətlər kompüterin yaddaşına yazılır. Ədədi qiymətlərin real verilənlər diapazonuna uyğunluğu yoxlanılır. Kompüter həm də səhvlerin mümkünluğunə **nazarat edir və meydana çıxdıqda onların səhəbini tapır**.

Sorgu sualları insanların rəyi barədə, hərəkətlərinin motivləri barədə və s. informasiyanın əldə edilməsinə imkan yaratır. Beləki, ölçmənin instrumental metodları ilə bunları etmək mümkün deyil. Ekspert qiymətləndirməsi üsulları ilə müqayisədə anketləşdirmə bir növ xidməti rola malikdir. Amma kütləvi rəylərin toplanması zamanı müstəqil əhəmiyyət kəsb edir.

Anketləşdirmənin bir neçə variantlarından istifadə olunur: qrup halında, fərdi əyani, qiyabi, anonim.

Anket 2 hissədən ibarət olur: **demoqrafik** və **əsas** sə. Anketin **demoqrafik** hissəsinə respondentin xarakterizə edən suallar daxildir: adı, yaşı, cinsi, sosial vəziyyəti, ünvani və s. Anketin **əsas hissəsi** tədqiqatın əsas məsələsini

həll etməyə imkan verən suallardan ibarətdir. Sualların xarakteri anketləşdirmənin növünü təyin edir.

1. Bir başa anketləşdirmə – respondentdən tədqiqat obyekti barədə dəqiq cavab tələb edən sualları əhatə edir. Məsələn, "Özünün məşq üsulu barədə nə fikirləşirsiniz?", "Bizim məşğələlər programını bəyənirsinizmi?", "Basketbolu sevirsinizmi?", "Stayerlərin məşq prosesində güclüvvə hazırlığının rolu necədir?".

2. Dolayı anketləşdirmə – respondentin seçə biləcəyi cavabları özündə birləşdirir. Məsələn: "Yeni tapşırıqların daxil edilməsi programı yaxşılaşdıracaq və ya eksinə?", "Məşq yükünün həcminin artırılmasında əmələ gələn effekt sizcə necə olacaq: müsbət və ya mənfi?", "Yeni məşğələlər kompleksini necə qiymətləndirirsınız: a) effektli, b) qeyri-effektiv, v) az əhəmiyyətli?".

3. Şərtsiz anketləşdirmədə heç bir şərt qoyulmadan birbaşa (dəqiq) cavabları tələb edən suallarından istifadə edilir: "Tələbələriniz arasında testləndirmə aparırsınız mı?", "Siz öz şəxsi programınızla işləyirsinizmi?", "Səhər gimnastikası ilə məşğul olursunuzmı?"

4. Şərti anketləşdirmə – müəyyən şərtlərə riayət edilməklə respondentin cavablarını tələb edən suallardan ibarət olur. Məsələn: "Testlərdən sonra döyünlülük səviyyəsində əhəmiyyətli dəyişiklik olsa, məşğələlərin xarakterini dəyişmək lazımdır mı?", "Əgər komanda bu oyunda qələbə qazanarsa, növbəti oyunda onun heyəti necə olacaq?"

5. Respondentin cavabını məhdudlaşdırmayan suallardan təşkil olunmuş anketləşdirmə **açıq** anketləşmə adlanır. Məsələn: "İdman haqqında nə düşünürsünüz?", "Hansi fəaliyyət sahəsində ixtisaslaşmaq istərdiniz?", "Sonuncu oyun barədə sizin fikriniz?".

6. Qapalı anketləşmə – mümkün cavabları özündə birləşdirən suallardan təşkil olunur. Məsələn: "İdmanın

hansı növünü daha çox bəyənirsiniz: futbol, üzgüçülük, boks, atletika?", "İdmanla hansı qaydada məşgül olmağa üstünlük verirsiniz: fərdi, kiçik qrupda, kollektivdə?".

7. Əyani anketləşdirmə: respondent anketi tədqiqatçının iştirakı ilə doldurur.

8. Qiyabi anketləşdirmə: respondent anketi istədiyi qaydada doldurur və poçtla göndərir.

9. Fərdi anketləşdirmə: anket bir şəxs tərəfindən doldurulur.

10. Qrupp halında anketləhdirmə: anket bir qrupp şəxs tərəfindən doldurulur.

11. Şəxsi anketləşdirmədə respondent anketin demografik hissəsinə öz pasport göstəricilərini qeyd edir.

12. Anonim anketləşdirmə pasport məlumatları olmadan aparılır.

Anketdə qoyulan suallar respondentin təhsil səviyyəsinə də uyğun gəlməlidir. Tərtib olunmuş anket əvvəl ekspert qiymətləndirməsinə məruz qalmalıdır. Bu anketləşdirmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ekspertiza və anketləşdirmə yarış fəaliyyətinin və məşq prosesinin optimallaşdırılmasında istifadə olunur.


Misal 1

Anketin əsas hissəsi – "Futbola məşgül olmaq istəyirsinizmi?". Anketin demoqrafik hissəsi – "Sizin yaşınız". Anketi 130 respondent doldurur (cədvəl 42).


Cədvəldəki məlumatlara əsasən demoqrafik hissə sütunları, əsas hissə isə sətirləri formalaşdırır. Bütövlükdə quruluşu tədqiqatçının iradəsindən asılı olan matris əmələ gəlir. Matris praktiki olaraq həmişə qrafiki təsvirlərlə müşayyət olunur. Şəkil 18-də cavablara görə, şəkil 19-da isə yaşa görə histogram qurulmuşdur.

Cədvəl 42

Əsas hissə	Demografik hissə				Responden- tin sayı
	15....16	16....18	18....20		
	Respondentlər				
Bəli	55	18	12		85
Xeyr	7	12	18		37
Çətinlik çəkirəm	1	3	4		8
Cəmi	63	33	34		130



Şəkil 18




Şəkil 19

Misal 2

Anketdə belə bir sual qoyulur: "Hansı idman növü ilə məşğul olmaq istərdiniz: idman oyunları, üzgüçülük, atletika, gimnastika, təkmübarizlik?". Cədvəl 43-də cins və yaşına görə respondentlərin cavabları eks olunub.

Şəkil 20-də yuxarı sinif şagirdləri, şəkil 21-də isə aşağı sinif şagirdləri üçün qurulmuş poliqonlar təsvir edilmişdir.


Şəkil 22-də bütün respondentlərin idman növləri üzrə verdiyi cavablar əsasında qurulmuş poliqon göstərilmişdir.




Şəkil 20

Cədvəl 43

Əsas hissə	Demografik hissə					Respon-dentlərin ümumi sayı
	10....12	12....15	10....12	12....15		
	Oğlanlar	Qızlar				
İdman oyunları	40	25	30	23		118
Üzgüçülük	43	31	25	34		133
Atletika	42	22	20	24		108
Gimnastika	2	8	24	18		52
Təkmübarizlik	3	44	31	31		109
Cəmi	130	130	130	130		520



Şəkil 21



Şəkil 22


Misal 3

Sual: "Siz üzməyi bacarırsınız mı?". Sorğuda yaş hədləri 10...12, 12...14, 14....16, 16....18, olan 10 oğlan və 10 qız iştirak etmişdir.


Müsbət cavablar cədvəl 44-də ifadə olunmuşdur. Cavabları nəticələri sektorlu diaqramlar şəklində təsvir edilmişdir (şəkil 23, şəkil 24).

Cədvəl 44

yaş	oğlanlar	qızlar
10...12	4	5
12...14	7	5
14...16	9	7
16...18	10	8
cəmi	30	25



Şəkil 23



Şəkil 24

Misal 4

2004-cü ildə dönyanın ən güclü futbolçusunu müəyyənləşdirmək məqsədiylə keçirilən sorğuda 157 ölkənin yığma komandasının baş məşqçisi və 145 yığma komandanın kapitanı iştirak etmişdir. Sorğunun nəticələrinə əsasən Braziliya yığma komandasının hücumçusu Ronaldinho 620 xal toplayaraq birinci olmuşdur. Respondentlərdən 89-u onu I, 47-si II, 34-ü isə III göstərmişdir. I yerə görə 5, II yerə görə 3, III yerə görə 1 xal verildiyindən, nəticədə $89 \times 5 + 47 \times 3 + 34 \times 1 = 620$ xal alınmışdır.

Misal 5

2004-cü ildə Avropada "Qızıl top"-un sahibini müəyyənləşdirmək üçün 52 mötəbər idman qazetinin rəyinə əsaslanmışlar. İtaliyanın "Milan" klubunun hücumçusu A.Şevçenko 175 xal qazanaraq bu mükafatın sahibi olmuşdur:

$$27 \times 5 + 5 \times 4 + 5 \times 3 + 2 \times 2 + 1 \times 1 = 175$$

VII FƏSİL

MƏRHƏLƏLİ, CARI VƏ OPERATİV NƏZARƏT

§ 7.1. Müxtəlif nəzarət növlərinin ümumi xarakteristikası

Təlim-məşq prosesinin idarə olunması 3 mərhələdən ibarətdir:

- 1) informasiyanın toplanması;
- 2) onun təhlili;
- 3) qərarların qəbul olunması (planlaşdırma).

İnformasiyanın toplanması adətən kompleks nəzarət zamanı həyata keçirilir. Kompleks nəzarətin obyektləri isə bunlardır:

- 1) yarış fəaliyyəti;
- 2) məşq yukləri;
- 3) idmançının vəziyyəti.

İdmançının vəziyyətinin 3 tipi mövcuddur.

1. Mərhələli vəziyyət. Bu vəziyyət nisbətən uzun müddət, yəni həftə və ya aylarla qala bilər. İdmançının dayanıqlı vəziyyətinin yüksək nəticə göstərmək imkanları əks etdirən kompleks xarakteristikası onun **həzırlıq səviyyəsi** adlanır. Həzırlıq səviyyəsinin optimal vəziyyətinə **idman forması** deyilir. Aydırıñ ki, bir və ya bir neçə gün ərzində yüksək idman formasını əldə etmək və ya itirmək mümkün deyil. Dayanıqlı (mərhələli) vəziyyət külli miqdarda məşqlər nəticəsində əldə olunur və deməli bu vəziyyətin əsasında (kökündə) **kumulyativ məşq effekti (KME)** durur.

2. Cari vəziyyət – bir və ya bir neçə məşğələnin təsiri nəticəsində dəyişə bilir. Çox zaman yarışlarda iştirakın və yaxud məşğələlərin birində yerinə yetirilən tap-

şırığın sonrakı təsiri bir neçə gün davam edə bilər. Bu halda idmançıda adətən həm müsbət (pozitiv – məsələn yüksək iş qabiliyyəti), həm də mənfi (məsələn əzələ ağrısı) xarakterli hissələr qeydə alınır. İstənilən məşğələnin yükü idmançının hazırlıq səviyyəsini yüksəldə və azalda bilər. Adətən bu cür dəyişikliklər məşğələlər arası istirahət zamanı aradan qalxır. Bu dəyişikliklərin əsasında **gecikmiş (qalıq)** məşq effekti durur. Cari vəziyyət idmançının yaxın gələcəkdə keçiriləcək məşqlərinin xarakterini və onların yükünün həcmini müəyyən edir. İdmançının yaxın günlərdəki maksimuma yaxın yarış məşqlərinin nəticələrini yerinə yetirməyə hazır olduğunu xarakterizə edən cari vəziyyətin xüsusi hali – **cari hazırlıq** adlanır.

3. Operativ vəziyyət. Tapşırığı yerinə yetirmə anında idmançıda mövcud olan vəziyyət **operativ** vəziyyət adlanır. Bu vəziyyət dayanıqsız olub – təkrar hərəkətlərarası fasılədən sonra sürətlə dəyişir. Birdəfəyə yerinə yetirilən fiziki hərəkətlərin təsiri altında dəyişən operativ vəziyyət **son kecid** adlanır. Məsələn, məsafəni birdəfəyə qəçməq nəticəsində yaranan yorğunluq; məşqdən sonra iş qabiliyyətinin müvəqqəti yüksəlməsi. Məşq prosesində idmançının operativ vəziyyəti dəyişir. Məşğələlərarası istirahət intervalları planlaşdırılarkən, əlavə məşqlərin məqsədə uyğunluğunu müəyyən edərkən bu vəziyyət nəzərə alınmalıdır. Məşq tapşırıqlarını yerinə yetirərkən idmançının yüksək nəticə göstərmək bacarığı – **operativ hazırlıq** adlanır.

Hər bir vəziyyətə nəzarət məqsədiylə istifadə olunan texniki-nəzarət vasitələri müxtəlifdir. Buna müvafiq olaraq idmançıların vəziyyətinə nəzarətin 3 əsas növü öyrənilir:

- 1. Mərhələli nəzarətin** əsas vəzifəsi idmançının mərhələli vəziyyətini qiymətləndirməkdir;
- 2. Cari ənəzarətin** qarşısında duran əsas məsələ idmançının vəziyyətində gündəlik (cari) baş verən dəyişiklikləri təyin etməkdən ibarətdir;
- 3. Operativ nəzarətin** məqsədi isə verilmiş anda idmançının vəziyyətinin ekspres qiymətləndirilməsidir.

Nəzarət prosesində idmançının vəziyyətinin qeydə alınmış göstəriciləri və məşq effektləri – yarışlarda əldə olunan nailiyətlərlə, məşq yüklerinin kəmiyyət və keyfiyyət xarakteristikaları ilə müqayisə olunur. Bu müqayisə nəticəsində adətən yekun olaraq məşq planlarının, proqramlarının əsasını təşkil edən qərarlar qəbul edilir.

§ 7.2. Mərhələli nəzarətin məzmunu və təşkili

Mərhələli nəzarətin əsas məsələsi idmançıların hazırlıq səviyyəsini təyin etməkdir. Bunun əsasında perpektiv hazırlıq planı tərtib olunur. **Mərhələli nəzarəti** nəticəsi idmançının vəziyyətindəki gündəlik dəyişikliklərdən az asılı olan testlərin köməyi ilə həyata keçirmək lazımdır. Bu testlər 2 üsulla seçilir: **məntiqi və empirik**.

1. Yarış tapşırıqları və test nəticələri arasındaki əlaqəni şərtləndirən faktorlar müqayisə edilərkən, məntiqi üsuldan istifadə edilir. Bu halda yarış tapşırıqlarının və testlərin pedaqoji, fizioloji, biomexaniki kriteriyalarını yaxşı bilmək lazımdır. Məsələn 400m məsafəyə qaçışda göstərilən nəticə daha çox orqanızmin anaerob məhsuldarlığı ilə təyin olunur. Ona görə də nəticəsi bu energetik mexanizmdən asılı olan atletlərin mərhələli nəzarəti üçün istifadə edilə bilər. Məsələn, 300m-dən 500 m-ə qədər olan məsafəni birdəfəyə qaçmaq, yaxud həmin məsafəni

hissələrə bölüb qısa istirahət intervalları ilə təkrarən qaćınaq.

2. Yarışdakı nailiyyətlərə test nəticələri arasındaki asılılıq təyin edilərkən **empirik** üsuldan istifadə edilir (cədvəl 45).

Cədvəl 45

Kriteriya – yarış tapşırığının nəticəsi	Test	məlumatlı lig əmsali, r_{ik}	I dərəcəli idmançıdan idman usta-sına qədər testin informativlik seviyyəsi
1000 m məsafəyə qaćış, san	$\text{ÜVT} = 170\text{döy/dəq olanda, qaćış sürəti (m/s)}$	0,849	yüksək
1000 m məsafəyə qaćış, san	Startdan 30m məsafəyə qaćış müddəti	0,335	aşağı
Halqalarda hərəkətlər, xallar	Çiyinin müttəhərrik əzələlərinin qüvvəsi, Nyutonla (N)	0,75 – 0,835	yüksək
200 m məsafəyə sərbəst üsulla üzmə, san	Maksimal sürətin 90%-i həddində 10san interval ilə (6x50) m-yə üzmə	0,84	yüksək

İdman oyun növlərində və təkmübarizlikdə bilavasitə ölçülən idman nəticələri yoxdur; ona görə də belə yarışlarda mərhələli nəzarətin test seçimi bir qrup idmançının orta göstəricisi ilə konkret idmançının göstəricilərinin müqayisəsi əsasında həyata keçirilir. Məsələn, boksunun spesifik reaksiyasının zaman qiyməti və futbolçuların startdan və yerindən 15m – məsafəni qət etmə müddəti – yüksək ixtisaslı idmançılarda ən kiçikdir. Ona görə də bu qiymətləri boksda və futbolda mərhələli nəzarətin kriteriyası kimi qəbul etmək olar.

Mərhələli nəzarətin testləri konkret idmançının müxtəlif zamanlarda qeydiyyata alınan nəticələrinin müqayisəsi əsasında seçilə bilər. Məsələn, əgər 100m məsafəyə qaçışa onun nəticəsi azalarsa və eyni zamanda maksimal sürətə çatma müddəti də qısalarsa, o zaman son nəticə mərhələli nəzarətin testi kimi qəbul edilə bilər. Bu halda idmançının vəziyyətini qiymətləndirərkən müqayisəli deyil, fərdi normalardan istifadə olunmalıdır.

Mərhələli nəzarətin testlərinin etibarlığı – fərddaxili və fəndlərarası dəyişikliklərin nisbəti ilə təyin olunur. Ola bilər ki, idmançıların çoxunda testlərdə fəndlərarası nəticələrin fərqi böyükdür. Amma bir idmançının təkrar cəhdlərinin nəticələri arasındaki fərq isə kiçikdir. Onda bu testlərin etibarlığı yüksək olacaq. Əks halda bu testləri mərhələli nəzarət üçün yararlı hesab etmək olmaz.


Mərhələli nəzarət məşq prosesinin müəyyən mərhələsinin əvvəlində və sonunda testlərdə və yarışlarda əldə edilən nailiyyətlərin qeydiyyatını əhatə edir. Mərhələnin davametmə müddəti 2-5 kiçik dövrdən (20-40 gün) bir ilə qədər dəyişir. Nəzarət nəticələrinin təhlili testlərdə və yarışlarda əldə olunan nailiyyətlərin artımı əsasında həyata keçirilir. Bu təhlil prosesində bir mərhələ ərzində id-

İman yüklerinin xüsusi həcmələri arasındaki asılılıqlar da qiymətləndirilir. Bu məqsədlə ixtisaslaşdırılmış və qeyri-ixtisaslaşdırılmış yüklerin xüsusi həcmələri, həmçinin müxtəlif istiqamətli yüklerin xüsusi həcmələri kumulyativ məşq effektinin göstəriciləri ilə müqayisə olunur. Müqayisə ya sadə qrafikin (şəkil 25), ya da çoxölçülü statistik analizin üsullarının köməyi ilə aparılır. Nəticədə iş qabiliyyətinin göstəricilərinin, idman nəticələrinin və s. artımına gətirib çıxaran müvafiq tapşırıqlar və yük zonaları aşkar olunur. Hazırlığın ilk 4 ayı ərzində aerob istiqamətli xüsusi iş həcmənin artımı fiziki işgörmə qabiliyyətinin (PWC_{170}) yüksəlməsinə səbəb olur. Maksimal anaerob həcmənin göstəricilərinə isə (O_2 – borcu) mənfi təsir göstərir.

Mərhələli nəzarəti təşkil edərkən hazırlığın bütün mərhələlərində eyni testlərdən istifadə edilməlidir. Bu idmançının vəziyyətində baş verən dəyişikliklərin qiymətləndirilməsini asanlaşdırır. Bəzən eyni testlərdən daim istifadə etmək mümkün olmur. Məsələn, hərəkətləri maksimal sürətlə yerinə yetirilən idman növlərində idmançılar zədə almamaq üçün il ərzində yüksək sürət tələb edən yoxlama tapşırıqlarının çoxunu yerinə yetirə bilmirlər. Ona görə də müxtəlif mərhələlərdə nəzarətin məzmunu dəyişdirilir. Testlər elə seçilir ki, müəyyən hazırlıq mərhələsində qarşıya qoyulan əsas məsələnin uğurlu həllinə imkan yaratsın. Məsələn, güc keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi məsələsi həll edilərkən güc-xarakterli testlər tətbiq olunur.

PAHO – anaerob mübadilənin sərhədi (kəndarı) mənasını verir. Bədən əzələlərinin iştirakı ilə böyük məxaniki iş yerinə yetirilərkən idmançının dözümlülüyü orqanizmin anaerob və aerob məhsuldarlığından asılı olur.

Bu isə anaerob və aerob mənbələr hesabına əzələ işinə kifayət qədər enerjinin ayrılması deməkdir. Anaerob və aerob məhsuldarlığın yüksək göstəriciləri dözümlülüyə müsbət təsir göstərən əsas amillərdir.



Şəkil 25

PWC₁₇₀ – sınağına əsasən fiziki iş qabiliyyətinin təyini idmançıların funksional vəziyyətini və məşqliliyini qiymətləndirən obyektiv üsuldur. Fiziki iş qabiliyyətinin səviyyəsini qiymətləndirmək üçün veloerqometrik üsullarla MOM-nı təyin etməklə müəyyən fikir yürütülmək olar. Bu üsul ingilis termini olan "Physical Working capa-

city" sözlərinin baş hərflərinə uyğun gəlir və PWC₁₇₀ – kimi işarə olunur.

PWC₁₇₀ –in ölçüsü ÜVT-nin 170 vurğu/dəq-yə kimi, yəni kardioreseptor sistemin funksiyalarının optimal səviyyəsinə çıxara bilən mexaniki işin şiddəti ilə (kqm/dəq) əlaqədardır.

Beləki, ÜVT 170 vurğu/dəq olduğu an işin şiddəti nə qədər çox olarsa, fiziki iş qabiliyyəti bir o qədər yüksək olacaqdır. PWC₁₇₀ –in ölçüsü MOM-nın, ürəyin həcmi və hemoglobinin ümumi miqdarı kimi göstəricilərlə əlaqədardır. Dözümlülüyü məşq etdirən idmançılarda fiziki iş qabiliyyətinin daha yüksək olması müşahidə olunur.

Şəkil 25-də birillik məşq mərhələsində velosipedçilərin yerinə yetirdikləri işin həcminin və bəzi fizioloji göstəricilərinin dinamikası təsvir edilmişdir.

§ 7.3. Mərhələli nəzarətin programı

Mərhələli nəzarətin programı aşağıdakı qaydada formalasılır.

I blok. Bu blok müxtəlisif idman növləri üçün ümumi olan qeyri-spesifik testlərdən təşkil olunur. Bu testlər idmançının fiziki vəziyyətini qiymətləndirməyə xidmət edir [14]. Laboratoriya şəraitində bədənin uzunluğu, çəkisi, həmçinin Piy qatının və ezelə liflərinin həcmi və s. ölçülür (cədvəl 12). Burada həm də sükunət (statik) vəziyyətində idmançının sağlamlığının baza göstəriciləri təyin olunur. Sonra idmançı yorulana qədər tredbanda qaçır və ya veloerqometrin pedallarını fırladır. Tapşırığın yerinə yetirilmə intensivliyi pilləvari qaydada yüksəldilir.

Belə testlərdə fiziki işgörmə qabiliyyətinin əsas kriteriyaları kimi aşağıdakılardır qəbul edilir:

1. İdmançı tərəfindən yerinə yetirilmə müddəti;
2. İşin həcmi (yəni orta gücün test müddətinə hasili);
3. Maksimal oksigen məsrəfi.


Şəkil 26-da verilənlər bu göstəricilərin informativliliyini təsdiq edir. Yüksek səviyyəli idmançılarda bu göstəricilərin qiymətləri dərəcəli idmançılara nisbətən çox yüksəkdir.

Bundan əlavə bilavasitə aşağıdakı ölçülür:

- 1) Ağ ciyərlərin maksimal ventelyasiyası;
- 2) Əzələlərdə və arteriyalardakı qanda süd turşusunun konsentrasiyası;
- 3) Maksimal oksigen boreci.

Bu göstəricilərin hamısı ilkin göstəricilər və testdəki işin həcmi ilə müqayisə olunur. İlkin göstəricilər və müqayisə nəticələri əsasında idmançının işgörmə qabiliyyəti və sağlamlığı barədə nəticə əldə edilir.

II blok – strukturu yarış tapşırıqlarının strukturuna uyğun gələn spesifik testlərdən təşkil olunur. Yarışlardakı nəticələrlə testdəki nailiyyətlər arasındaki korrelyasiya əmsali bu testlərin informativlik ölçüsüdür. Tsiklik idman növlərində (üzgüçülük, avarçəkmə və velosiped idmanı) informasiyalı məşq qurğuları yaradılmışdır. Bu qurğuların köməyi ilə aparılan testləndirmə idmançıların fiziki işgörmə qabiliyyətinin səviyyəsi barədə həqiqi informasiyanın əldə edilməsinə imkan verir. Beləliklə, tredbanda testləndirməyə ehtiyac qalmır.



Şəkil 26

A – tredbanda testi yerinə yetirmə vaxtı;
 B – Məsimal oksigen məsrəfi.

§ 7.4. Sürət qüvvə hərəkətlərinin enerji xarakteristikaları [13]

Enerji sərfinə görə bütün sürət-qüvvə hərəkətləri anaerob olur. Onların hüdud davamlılığı 1-2 dəqiqədən az olur. Bu hərəkətlərin energetik xarakteristikası üçün 2 əsas göstərici istifadə olunur: maksimal anaerob şiddət və maksimal anaerob həcm (qabiliyyət).

Maksimal anaerob şiddət. Hər insan üçün maksimal şiddət bir neçə saniyə saxlanıla bilər. Belə şiddətli iş tamamilə fosfogenlərin – ATP və K_2F parçalanması zamanı alınan enerji sərfinin hesabına icra oluna bilər. Ona görə də bu maddələrin ehtiyatı və onların enerjisinin

mənimsənilməsinin sürəti maksimal anaerob şiddəti təyin edir. Qısa sprint və tullanmaların nəticəsi maksimal anaerob şiddətdən asılıdır.

Maksimal anaerob şiddəti qiymətləndirmək üçün çox vaxt Marqariya testindən istifadə olunur. Yoxlanılan şəxs pilləkənlərdən 6m məsafədə dayanır və mümkün qədər çox sürətlə pilləkənə qalxır. 3-cü pillədə o, ayağı ilə saniyəölçəni işə salır, 9-cu pillədə söndürür. Beləliklə, bu pillələrin arasını keçmə sürəti ölçülür. İcra olunan işin miqdarını təyin etmək üçün 3-cü və 9-cu pilə arasında olan hündürlüğün ölçüsü (m), bu məsafəni keçmə vaxtına vurulur. Əgər 1 pillənin hündürlüyü 0,15m, onda ümumi hündürlük $6 \times 0,15 = 0,9\text{m}$ olacaq. Yoxlanılan şəxsin çəkisi 70kq və məsafəni keçmə vaxtı 0,5san olarsa, onda şiddət

$$70\text{kq} \cdot \frac{0,9 \text{ m}}{0,5 \text{ san}} = 126 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}} = 126 \cdot 9,8(\text{vat})$$

Cədvəl 46-da kişilər üçün normativ göstəricilər verilmişdir:

Cədvəl 46

Təsnifat	Yaş (15-20)	Yaş (20-30)
pis	< 113	< 106
kafi	113 – 149	106 – 139
orta	150 – 187	140 – 175
yaxşı	138 – 224	176 – 210
əla	> 224	> 210

Maksimal anaerob həcm. Bunu qiymətləndirmək üçün maksimal oksigen borcundan istifadə olunur. Oksigen borcu uzun müddətli işdən sonra təzahür edir. Aşağı dərəcəli idmançılarda oksigen borcu minimal və orta hədd arasında dəyişdiyindən onlar daha tez yorulurlar və tənginəfəslək hiss edirlər. Yüksək səviyyəli idmançılarda intensiv məşqlər nəticəsində bu göstərici minimal və maksimal hədd arasında olur. Hərəkətlərin intensivliyini artırmaqla oksigen borcunu artırmaq olar (anaerob). Xüsusi dərnənən pereparatlarından istifadə edərək (aerob) oksigen tələbini təmin etmək olar.

Oksigenin artımı işdən sonra sərf olunmuş ATF, K₂F və qlikogenin bərpasına istifadə olunur.

Bununla yanaşı, qanda kateholaminlərin yüksək səviyyəsi, bədənin temperaturunun artması, sürətlə təqəllüs edən ürəkdə oksigenin sərfinin artması, bərpa zamanı oksigenin sərf edilmə sürətinin artmasının səbəbi ola bilər. Orta hesabla maksimal oksigen borcunun miqdari idmançılarda, qeyri-idmançılara nisbətən yüksək olur. Kişi idmançılarda 10,5 litr, qadınlarda isə 5,9 litr təşkil edir.

Sürət-qüvvə idman növləri üzrə görkəmlı idmançılarda (400m və 800m məsafəyə qaçanlar) maksimal O₂ borcu 20 l. çatır. Oksigen borcunun alaktasid (sürətli) hissəsini nəzərə alsaq, sprint xarakterli hərəkətləri təyin edən anaerob həcmi müəyyən etmək olar.

O₂ borcunun alaktasid həcmini təyin etmək üçün sadə üsul ondan ibarətdir ki, bərpa dövrünün 2-ci dəqiqliğində oksigen borcunu hesablamaq üçün bu miqdardan alaktasid borcun "fosfogen hissəni" ayıırıq. Bunun üçün alaktasid oksigen borcundan oksigen ehtiyatının bərpası üçün istifadə olunan oksigeni çıxırıq.

Nəticədə fosfogenlərin (ATF və K₂F) oksigen borcu

$$(kal/kq \text{ bədən çəkisi}) = \frac{(2dəq O_2 \text{ borcu} - 550) \cdot 0,6 \cdot 5}{\text{bədən çəkisi}(kq)}$$

2 dəqiqlik maksimal işdən sonrakı bərpa dövründə ml-lə ölçülən təxminini O_2 borcu;

550 – mioglobin – 2 dəqiqliq ərzində oksigen ehtiyatının bərpasına sərf olunan oksigen borcunun təxminini həcmi;

0,6 – oksigenin alaktsid işlənməsi zamanı alınan oksigen borcu;

5 kkal – 1 litrlik O_2 -nın ekvivalenti.

Oksigen borcunun "fosfogen hissəsinin" maksimal miqdarı orta hesabla 100 kal/dəq, ya da $1,5 - 2\ l O_2$.

Qüvvə-sürət məşqinin nəticəsində bu göstərici $1,5 - 2$ dəfə arta bilər. Hüdүd müddətli işdən sonra oksigen borcunun böyük hissəsi anaerob qlikolizlə bağlıdır. Yəni qüvvə-sürət hərəkətlərinin icrası zamanı süd turşusunun əmələ gəlməsinə görə laktasid O_2 borcu qalır. O_2 borcunun bu hissəsi süd turşusunun oksidləşməsinə istifadə olunur. Nəticədə karbon qazı və su əmələ gəlir.

Maksimal həcmiñ anaerob qlikolizini təyin etmək üçün süd turşusunun əzələ işi zamanı əmələ gəlməsini hesablama yolu ilə təyin etmək olar.

Bunun üçün sadə düsturdan istifadə edirlər: anaerob qlikolizin enerjisi (kal/kq.bədən çəkisi) = qanda süd turşusu (q/l) $\cdot 0,76 \cdot 222$;

$4 - 5$ dəqiqlik işdən sonra süd turşusunun miqdarı artır və bu miqdardan sakit vaxtı olan miqdarın fərqi kimi təyin olunur;

0,76 – sabit ədəd;

222 – 1 qram süd turşusunun kalori ekvivalentidir.

Maksimal həcmin laktasid tərkib hissəsinin anaerob enerji miqdarı məşq etməmiş kişilərdə 200 kal/kq çəkiyə düşür. Bu qanda 120 mq% süd turşusunun toplanmasına səbəb olur. Qüvvə-sürət idman növləri üzrə görkəmlı idmançıların qanında süd turşusunun miqdarı 250-300 ml% olur ki, bu da maksimal laktasid (qlikolitik) həcmin 400-500 kal /kq -na müvafiqdir.

Belə yüksək laktasid qiymət bir sıra səbəblərlə izah olunur. Ən önce idmançılar yüksək şiddət qabiliyyətinə və onu uzun müddət saxlamaq bacarığına malikdirlər. Bu, çoxlu əzələ kütləsinin, xüsusilə sürətli əzələ liflərinin işə cəlb olunması ilə təmin olunur.

Yüksək dərəcəli idmançıların əzələlərində belə liflərin çoxluğuna əsas səbəb qlikolitik şiddətdir. Bundan başqa, məşq prosesi zamanı təkrar – fasıləli anaerob şiddətli hərəkətlərin istifadəsi çoxlu süd turşusunun toplanmasına, qanın reaksiyasının azalmasına və başqa çətinliklərə dözmək bacarığının mexanizmlərini inkişaf etdirərək yüksək idman qabiliyyətinin saxlanmasına imkan verir.

Qüvvə və qüvvə-sürət məşqləri əzələlərdə müəyyən biokimyevi dəyişikliklər əmələ gətirir. Məşq olunmamış əzələlərə nisbətən məşq olunmuş əzələlərdə ATP və K₂F enerji materiallarının parçalanmasını – **miokinaza və kreatin fosfakinaza** fermentləri sürətləndirir.

Əsas fizioloji göstəricilər

Ürək vurğularının sayı – ÜVS

Tənəffüsün sıxlığı – TS

Arterial qan təzyiqi – AQT (mm.c.s.)

Ağ ciyərlərin həyat tutumu – AHT (ml)

Aşağı ətrafların əzələ qüvvəsi – ƏQ (kq)

Əzələ tonusu – ƏT (kq)

PWC₁₇₀ – kq.m/dəq ~ kq.m/dəq.kq

Ağ ciyərin ventilyasiyası – AV (l/dəq)

Maksimal oksigen məsrəfi MOM – l/dəq ~ l/dəq.kq

Ürəyin işçİ ritmi – ÜİR (vurğu/dəq)

Ürək təqəllüsünün tezliyi - ÜTT

Ürəyin nisbi işçİ ritmi – ÜNİR

İstifadə olunan cihazlar

Pulsotaxometr, fonendoskop, spirometr, dinamometr, metronom, saniyəölçən, sfiqmomənometr, veloerqometr, miotonometr, ştanq diskləri, espander, step-pilləkan.

§ 7.5. Dözümlülük və oksigen daşıyıcı sistem [13]

Xarici tənəffüs oksigen daşıyıcı sisteminin birinci hissəsidir. O, mühitdə olan oksigenlə orqanizmi təmin edir. Dözümlülüyü məşq etdirən idmançıların sakit vaxtda ağ ciyərlərinin həcmi başqalarına nisbətən 10-20% çoxdur. Lakin bədən ölçülərini nəzərə alanda ağ ciyərlərin həcmi idman nəticələri ilə uyğunlaşdır. Ağ ciyərlərinin həyat tutumu az olan (AHT) idmançılar yüksək MOM-nə malik ola bilərlər və əksinə, yüksək dərəcəli idmançılarda AHT və MOM-i arasında əlaqə zəifdir. Lakin maksimal aerob iş zamanı idmançılarda məşq etməyənlərdəki kimi tənəffüs həcmi AHT-yə az malik idmançıların yüksək ağ ciyər ventilyasiyası (AV) mümkün deyildir. Dəqiqlidə 4 litr O_2 sərf etmək üçün AHT 4,5 l-dən az olmalıdır. Ən yüksək AHT avarçəkənlərdə qeyd olunur – 9 litr. Oksigenin yüksək sürətlə sərf olunması ilə əlaqədar dözümlü idmançılarda AV dəqiqlərlə və saatlarla yüksək səviyyədə saxlanılır.

Məşq etmiş cavan kişilərdə MİV (maksimal iradi ventilyasiya) – orta dəqiqlidə 120 l təşkil edir. Məşq edənlərdə isə bu göstərici yüksəkdir. Daha böyük fərq tə-

nəffüs aparatının dözümlülüyü göstəricilərində qeyd olunur. Beləki, MİV-nin 80%-i səviyyəsində olan AV-ni stayerlər 11 dəqiqə saxlaya bilir. Məşq etməmiş idmançılar isə bunu 3 dəq saxlamağa müvəffəq olur. Bu, tənəffüs əzələlərin məşq etməsi nəticəsində yaranan inkişafi ilə əlaqədardır.

İdmançılarda eyni işçi AV zamanı tənəffüsün sıxlığı (tezliyi) qeyri-idmançılara nisbətən az olur. Deməli, idmançılarda AV-nın artması tənəffüs həcminin hesabına baş verir. Bunu aşağıdakı faktorlar təmin edir:

- 1) Ağ ciyər həcminin artması;
- 2) Tənəffüs əzələlərinin qüvvəsi və dözümlülüyü;
- 3) Döş qəfəsi və ağ ciyərlərin dərtılma qabiliyyəti.

Dözümlülük məşqinin əsas göstəricisi AV-nın səmərəliliyinin artmasıdır. Bu O_2 -nın ventilyasiya ekvivalenti, yəni AV-nın həcminə düşən 1 l O_2 sərfi sübut edir. Dözümlülüyün məşqi nəticəsində oksigenin ventilyasiya ekvivalenti sakit vaxtı dəyişmir. Lakin əzələ işi zamanı eyni miqdarda O_2 mənimsnəilməsi zamanı idmançılaların ağ ciyərlərindən keçən havanın həcmi qeyri-idmançılara nisbətən az olur.

Qan sistemi.

Qanın bir çox göstəriciləri aerob dözümlülüyə təsir göstərir. Orqanızmin oksigen daşıyıcı imkanları qanın həcmindən və qanda olan hemoglobinin miqdardından asılıdır. Dözümlülüyü məşq etdirəndə dövr edən qanın həcmi yüksək dərəcədə artır. İdmançılarda bu göstərici yüksəkdir. Qanın qatılığı idmançılarda azdır. Eyni zamanda idmançılarda plazmanın həcminin çoxalması dövr edən qanda ümumi zülalın çoxalması ilə əlaqədar qara ciyərdə baş verən zülalların sürətli sintezini əks etdirir.

Hemoqlobinin qanda miqdari onun oksigen həcmini təyin edir. Bu isə O_2 daşımıma imkanlarını artırır. İdmançılarında eritrositlərin və hemoqlobinin miqdari artıq olur. Belə ki, məşq etməyən idmançılarında və sürət-qüvvə idman növləri nümayəndələrinin qanında hemoqlobinin miqdari 700-900qr-dır, dözümlü idmançılarında isə 1000-1200qr-dır. Beləliklə, eritrositlərin və hemoqlobinin miqdari dözümlülükün məşq ilə əlaqədar artır. Eritrositlərin əmələ gəlməsini artırın mexanizmlərdən biri də gərgin məşq və yarış zamanı əmələ gələn işçi hemolizdir.

Qanda süd turşusu. Dözümlülükə əlaqədar olan fiziki işdə işin müddəti ilə qanda süd turşusunun miqdari azalır. Əzələ işi zamanı süd turşusunun qanda miqdari əsas 3 faktordan asılıdır.

1. O_2 daşyan sistemin işləyən əzələləri oksigenlə təminetmə qabiliyyətindən;
2. Aerob və anaerob yolla işləyən əzələlərin enerji istehsalı imkanlarından;
3. Qana keçən süd turşusunun orqanizm tərəfindən mənimisənilmə qabiliyyətindən.

Dözümlülüyü məşq etdirən idmançıların qanında və əzələlərində süd turşusunun miqdari aşağı olur. Bu aşağıdakı faktorlarla əlaqədardır:

1. Dözümlü idmançılarında skelet əzələlərinin aerob potensialı yüksəkdir. Bu səbəbə görə onların əzələlərində süd turşusu az əmələ gəlir. Onlarda enerji hasilatı üçün daha çox aerob yoldan istifadə olunur.
2. İdmançılarında O_2 daşyan sistemin işə girişmə müddəti qısa olur. Məlumdur ki, uzunmüddətli aerob xarakterli işdə süd turşusu oksigen çatmamazlığı ilə əlaqədar işin ilk dəqiqələrində qeyd olunur.

3. Dözümlülüyü məşq etdirən idmançılarda əmələ gələn süd turşusu sürətlə xaric olunur.

4. İdmançılarda dövr edən qanın artması süd turşusunun miqdarnı azaldır.

Bələliklə, dözümlülünün məşqi aerob imkanları artırmaqla yanaşı, uzunmüddətli aerob yükü icraetmə qabiliyyətini də inkişaf etdirir. Eyni zamanda süd turşusu da qanda artıq dərəcədə yüksəlmir. Bu idmançılardın dözümlülüğünün artması mexanizmlərinin əsasıdır.

Qanın turşu-qələvi mübadiləsi. Qanda H ionlarının sıxlığı pH əsas etibarı ilə süd turşusunun miqdardından, CO_2 – parusal gərginliyindən və qanın bufer imkanlarından asılıdır. Sakit vəziyyətdə arterial qanda idmançılardın pH-i qeyri idmançılardan fərqlənir. Əzələ işi zamanı pH süd turşusunun sığlığından asılı olduğuna görə süd turşusu haqqında deyilənlər pH üçün də eynidir. Dözümlülüyü məşq etdirən idmançılarda böyük fiziki yük zamanı pH-in azalması baş verir.

Bununla yanaşı maksimal aerob yüklərə məruz qalmış idmançının pH-i qeyri idmançılara nisbətən çox azalır. Bəzi hallarda arterial qanın pH-i yüksək dərəcəli idmançılarda 7 və ya ondan bir qədər aşağı enə bilər. Qanın bufer birləşmələri onun turşu-qələvi müvazinətini tənzim edən mexanizmdir. Sakit vaxtı idmançılardın qanında standart bikarbonatların miqdarı qeyri-idmançılarda olduğu kimi $24,3 \div 24,4$ mekv/litr. Lakin idmançılarda onun azalması böyük fiziki yükler icra edəndə baş verir.

Arterial qanda karbon qazının parusal gərginliyi böyük fiziki yükler zamanı qeyri-idmançılara nisbətən az enir. Bu hadisə idmançılarda tənəffüs tənziminin təkmiləşməsi ilə əlaqədardır.

Qanın qlükozası. Sakit vaxtda idmançılarda və qeyri-idmançılarda qanda qlükozanın miqdarı eynidir. Dözümlülük tələb edən qısa müddətli hərəkətlər zamanı qanda qlükozanın miqdarı bir qədər artır, uzunmüddətli hərəkətlər zamanı isə azalır. Dözümlülüyü məşq etdirmənin nəticəsində qanda qlükozanın miqdarının azalmasının müddəti uzanır və bu vəziyyətdə iş davam olunur.

Yüksək dərəcəli idmançılarda hətta marafon qaçışından sonra qanda qlükozanın miqdarının azalması müşahidə olunmur.

§ 7.6. Cari nəzarətin məzmunu və təşkili

Məşq yüklerinin planlaşdırılması üçün vacib olan informasiyanın toplanması və təhlili cari nəzarətin əsas vəzifəsidir.

Bundan əlavə idmançıların gündəlik vəziyyətində baş verən dəyişikliklərin təyin edilməsi də cari nəzarətin əsas vəzifələrindəndir.

Dəyişikliklərin yaranmasına əsas səbəb – emosional gərginlik, əvvəlki məşqdən sonra müxtəlif güc-qüvvə keyfiyyətlərinin bərpası və s. ola bilər. Cari nəzarəti ya səhər yuxudan oyandıqdan sonra, ya da məşqə başlamazdan əvvəl yerinə yetirmək məsləhətdir. Sonradan bu nəzarətin nəticələrinə əsasən məşq planını körtəktə etmək mümkündür.

Cari nəzarətin testlərinin məlumatlığı onların gündəlik inkişaf dinamikalarının aşağıdakı kriteriyalarla müqayisə əsasında təyin olunur:

1. Testlər kompleksindəki nailiyyətlərlə;
2. Yerinə yetirilən məşq yüklerinin göstəriciləri ilə.


Birinci halda idmançının bir neçə testə görə gündəlik nəticələrini qeydiyyata alırlar. Ola bilər ki, bu nəticələrin dinamikası biristiqamətli olsun. Bu halda həmin qrupdan olan testlərdən birini seçib, cari nəzarət üçün istifadə etmək lazımdır. Şəkil 27-də 20 gün ərzində qüvvənin 2 göstəricisinin dinamikası təsvir edilmişdir. Birinci idmançıda (yuxarı qrafik) hər 2 göstəricinin biristiqamətli dəyişmə tendensiyası aydın görünür. Ona görə də cari nəzarət üçün asan ölçülən yalnız 1 göstəricini saxlamaq kifayətdir. Abris oxu üzrə günlər, ordinat oxu üzrə isə qüvvə göstərilmişdir.

I göstərici x – pəncənin bükücü əzələlərinin dəyişmə qüvvəsi;

II göstərici y – ayağın açıcı əzələlərinin dəyişmə qüvvəsi.

İkinci idmançı üçün cari nəzarət hər 2 testin nəticələrinin dinamikasına əsasən həyata keçirilməlidir.

İkinci halda test nəticələrinin dinamikası ilə yüklərin göstəriciləri müqayisə olunur. Məşq tapşırıqları yerinə yetirildikdən sonra nəticələri ən çox dəyişilən testlər daha məlumatlı hesab edilir. Məsələn, sürət-qüvvə xarakterli (tullanma, geriyə dərtılma ilə tez yerinə yetirilən hərəkətlər) yüklərdən sonra boşalmış əzələlərin bərkliyi artır. Nəticə etibarı ilə bu göstərici cari nəzarətin testi ola bilər.



Şekil 27

Əgər adı günlərdən birində keçirilən təkrar ölçmələrin dispersiyası gündəlik ölçmələrin nəticələrinin dispersiyasından kifayət qədər az olarsa, onda cari nəzarətin testlərinin etibarlığı yüksək olar.

Məsələn, əgər bir gündə təkrar ölçmələr arasındaki fərq $\pm 5\text{kq}$, qüvvənin dəyişikliyi isə gündən-günə $\pm 50\text{kq}$ təşkil edərsə, o zaman qüvvə testinin etibarlığı yüksək olacaq. Cədvəl 47-də cari nəzarət testlərinin etibarlıq əmsallarının qiymətləri verilmişdir. Hündürlüyü tullanan 6 idman ustası üzərində 50 gün müşahidə aparılmışdır.

Göründüyü kimi, yalnız I və VI testlər hər 6 idmançı üçün etibarlı olmuşdur. Bəzi testlərin (IV və V) etibarlığı bir qrup idmançı üçün o qədər də yüksək deyil ($r_{II} = 0,24 \div 0,49$). Digərlərində isə yüksəkdir – $r_{II} = 0,8 \div 0,84$.

Cədvəl 47

Testlər	1 gün ərzində ölçmələrin sayı	Etibarlıq əmsalı		
		orta	minimal	maksimal
Ayağın büküçü əzələlərinin qüvvəsi, N	2	0,89	0,86	0,93
Qüvvə qradiyenti, N/san	2	0	0	0,38
Barmaqların (əlin) qüvvəsi, N	2	0,55	0,49	0,60
Tullanma hündürlüyü, sm	2	0,69	0,49	0,84
20kq-lıq yükə tullanma hündürlüyü, sm	2	0,61	0,24	0,80
İşığa reaksiya vermə müddəti, san	11	0,95	0,88	0,98

§ 7.7. Operativ nəzarətin məzmunu və təşkili

Operativ nəzarətin əsas vəzifəsi – məşq tapşırıqlarını yerinə yetirdikdən dərhal sonra idmançının vəziyyətinin ekspress qiymətləndirməsidir. Idmançının davrvnışı və hərəkətləri yerinə yetirmə texnikasının təcili qiymətləndirilməsi də bu nəzarətin əsas funksiyalarındandır.

Operativ nəzarətin nəticələri real təcili məşq effektinin (TME) planlaşdırılan məşq effektinə uyğunluğunu yoxlamağa imkan verir.

Təhlil göstərir ki, operativ nəzarətdə və planlaşdırında şərti olaraq 3 mərhələni ayırməq olar. I mərhələdə idmançının məşqlərdə hansı hərəkətləri yerinə yetirəcəyinə əsas diqqət ayrılır. Ona görə də plan-konspektlərdə yerinə yetirilecek tapşırıqlar (hərəkətlər), onların yerinə yetirilməsi qaydası və s. öz əksini tapırıdı. Burada işin tələb olunan məşq effekti qeyd olunmurdu. Amma təcrübəli məşqçilər belə hesab edirlər ki, əgər idmançı tapşırığı tam yerinə yetirərsə, bu tələb olunan effektin alınmasına səbəb ola bilər. Tapşırıqların yerinə yetirilmə metodikası konspektlərdə təsvir olunur. Bununla yanaşı tələb olunan məşq effektlərinin normaları barədə göstərişlər də bu konspektlərdə öz əksini tapır. Bütün bunlar II mərhələ üçün xarakterikdir. Məsələn, tutaq ki, idmançı 6 dəfə 400m-i qət etməlidir. Həm də bunu elə etməlidir ki, qaçış zamanı ÜVT 180 vurğu/dəq-dən aşağı düşməsin. Növbəti təkrar zamanı bu göstərici 120 vurğu/dəq-yə qədər enməlidir.

Elmi-texniki tərəqqi nəticəsində məşq prosesi – təcili məşq effektini idarəetmə prosesinə çevirmişdir. Operativ nəzarətin metodikasının inkişafının III mərhələsi məhz bununla xarakterizə olunur. Başlangıçda tələb olu-

nan məşq effektləri verilir. Sonra isə bu effektlərə nail olmaq üçün məşq vasitələri və üsulları seçilir.

Operativ nəzarət testlərinin məlumatlığı onların yeriñə yetirilən yüklərə nə dərəcədə həssas olmaları ilə təyin olunur. Biomexaniki, fizioloji və biokimyavi göstəricilər bu tələbləri daha yaxşı ödəyir. Kriteriyaların və testlərin dəyişmələri arasındaki korrelyasiya əmsalı operativ nəzarət testlərinin informativliyini təyin edən əsas kəmiyyətdir. Cədvəl 48-dən göründüyü kimi biomexaniki göstəricilərin qiymətlərinin dəyişməsi qaçış sürətinə ciddi təsir göstərir. Şəkil 28-də isə bu asılılıqların qrafiki təsviri verilir. Burada yalnız 1 göstərici – qadınlarda ayağı dəyişmə müddəti – ən aşağı informativliyə malikdir.


Operativ nəzarət testlərinin etibarlığı hər şeydən əvvəl aşağıdakılardan asılıdır:

- 1) təkrar cəhdlərdə yükün istiqamətləndirilməsinən və həmçinin yükün dəqiq qəbulundan;
- 2) testləndirmənin müxtəlif mərhələlərində idmançıların hazırlıq səviyyəsinin sabit qalmasından.

Məsələn, əgər I gün 7,8 m/sən sürətiylə qaçan idmançıda ÜVT-i 185 vurğu/dəq-yə çatarsa, o zaman II gün təkrar sınaq zamanı əgər qaçış sürəti dəyişməzsə, onda ÜTV-i I gündəki kimi olacaq.


Cədvəl 48

V, % maksimumdan	Biomexaniki göstərici							
	Addım uzunluğu, m		Addımların tezliyi, m		Ayaqların yerinin dəyişmə müddəti, san		Dayaq müddəti, san	
	qadın	kişi	qadın	kişi	qadın	kişi	qadın	kişi
100	1,94	2,08	3,83	4,09	0,139	0,121	0,128	0,125
90	1,91	2,05	3,53	3,74	0,145	0,130	0,143	0,139
80	1,84	1,99	3,29	3,44	0,147	0,137	0,158	0,156
70	1,71	1,88	3,09	3,18	0,147	0,140	0,174	0,176
60	1,54	1,73	2,45	2,96	0,143	0,141	0,184	0,198
\bar{x}	1,79	1,95	3,34	3,48	0,144	0,134	0,158	0,159
σ	0,16	0,14	0,35	0,45	0,003	0,008	0,02	0,03



Şəkil 28

Şəkil 29-da idmançının hazırlıq seviyyəsindəki dəyişikliklərin operativ nəzarətin nəticələrinə necə təsir göstərməsi verilib. Test – şəxsi rekordun 90%-i həddində sərbəst üsulla 200m məsafəyə üzmək.



Şəkil 29


Başlanğıcda məşqlər hər gün keçirilmişdir. Bu halda qanda süd turşusunun miqdarı (laktat) müəyyən səviyyədə olmuşdur. Qrafikdə bu səviyyə sıfır nöqtəsinə uügündür. Məşqlərin sayı həftədə 3-ə endirilində onların hazırlıq səviyyəsi aşağı düşməyə başlamışdır. Bu da öz növbəsində operativ nəzarətin nəticələrində öz əksini tapmışdır. Artıq 1 həftədən sonra eyni bir fiziki yükə uyğun gələn sürüşmələr böyümüş və artmaqla davam etmişdir. Məşqlər tam kəsildikdən sonra bu tendensiya özünü daha çox göstərir.

- \times – məşqlərin tam kəsilməsi;
- \bullet – həftədə 1 məşq;
- \square – həftədə 3 məşq.

İdmançıların dayanıqlı (mərhələli) vəziyyəti nəzərə alınarsa, yalnız bu zaman operativ nəzarətin nəticələri faydalı ola bilər.

Məşq tapşırıqlarının rasional ardıcılığının seçilməsində – bu tapşırıqların "fizioloji dəyərinin" qiymətlən-

dirilməsi və tapşırıqların təcili məşq effektləri arasındaki qarşılıqlı əlaqənin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Yükləri planlaşdırın zaman məşqçi müxtəlif tapşırıqlardakı təcili məşq effektləri arasındaki müsbət qarşılıqlı əlaqəni nəzərə almalıdır. Bu məşqdən əvvəl və sonrakı işin orqanizmə əmələ gətirdiyi sürüşmələri (dəyişiklikləri) gücləndirməyə imkan verir (şəkil 30).



Şəkil 30

Şəkildə interval məşq seriyasından sonra süd turşusunun toplanma sürətini əks etdirən qrafiklər göstərilmişdir. Əvvəl anaerob-alaktat istiqamətli tapşırıqlar yerinə yetirilərsə, bu anaerob qlikożen istiqamətli tapşırıqların təcili-məşq effektinin yüksəlməsi ilə nəticələnir. Məşqə-

lələrdə yalnız aerob qlikoqen istiqamətli tapşırıqların yerinə yetirilməsi az effektli olur. Məşğolunin I hissəsində idmançılar aerob istiqamətli, II hissədə isə anaerob qlikoqen istiqamətli tapşırıqları yerinə yetirərlərsə, bu zaman təcili məşq effektləri arasında mənfi qarşılıqlı təsir müşahidə olunur [13].

Məşq tapşırıqlarının planlaşdırılan istiqamətindən asılı olaraq operativ nəzarətin məzimunu və idmançının vəziyyətinin istifadə olunan kriteriyaları dəyişir. Məsələn aerob və qarışiq istiqamətli məşğələlərdə ÜVT informativ kriteriya rolunu oynayır: $[130 \div 180]$ vurğu/dəq diapazonda bu kriteriyanın qiyməti yüklerin gücü və oksigen məsrəfi ilə düz mütənasibdir. Deməli əgər, məşqçi idmançıda əvvəl 150 vurğu/dəq, sonra 170 vurğu/dəq göstəricilərini qeydə alarsa, bu o deməkdir ki, oksigen məsrəfi yüksəlmişdir.

Anaerob istiqamətli məşğələlərdə isə ÜVT-informativ göstərici rolunu itirir. Çünkü bu kriteriya anaerob proseslərin intensivləşmə dərəcəsi barədə heç nə demir. Ona görə də əgər idmançıda əvvəl $\text{ÜVT} = 200$, sonra $\text{ÜVT} = 220$ olarsa, bu energetik mexanizmlərin böyük aktivliyindən xəbər vermir. Cədvəl 49-da operativ nəzarətin bəzi kriteriyaları verilmişdir.

Cədvəl 49

tapşırıqların planlaşdırılan istiqaməti	nəzarət obyekti	tələb olunan və real TME-nin uyğunluq kriteriyası	
		uyğunluq	uyğunsuzluq
Anaerob alaktat (tullanmalar)	Hərəkətlərin texnikası	Biomexaniki xarakteristikaların stabililiyi	Yorğunluq nəticəsində biomexaniki göstəricilərin qiymətlərinin dəyişməsi
Anaerob alaktat (sprint)	a) idman nəticəsi b) qanda süd turşusu	sürət dəyişmir cüzi artım	qaçış sürəti azalır konsentrasiya miqdarı artır
Anaerob qlikojen	a) qanda pH b) qanda süd turşusu v) O ₂ - borcu	7,36-dan 7,00-a qədər azalma maksimal həddə qədər artır	dəyişmir az dəyişir
Aerob	ÜVT	136 – 160 vurğu/dəq	< 130 > 160
Anabolik	Bədən quruluşunun göstəriciləri	Qanın intensiv sirkulyasiyası nəticəsində çiyin və ya çanaq ölçülərinin artması	əhatə dairələrinin stabililiyi
Qarışq (idman oyun növləri, təkmübarizlik)	ÜVT	100 – 200 vurğu/dəq	150 – 170 vurğu/dəq

VIII FƏSİL

İDMANDA SEÇMƏNİN METROLOJİ ƏSASLARI

§ 8.1. Uşaqların müəyyən idman növü ilə məşğələlərə seçilməsi

İdman praktikasında seçmənin 3 əsas istiqaməti mövcuddur:

1. Uşaqların müəyyən idman növü ilə məşğələlərə cəlb edilməsi;
2. Komandanın komplektləşdirilməsi üçün idmançıların seçilməsi;
3. İdmançıların yiğma komandalara seçilməsi.

Adətən idman məktəbinə qəbul elan olunur. Ola bilər ki, 100 yerə bir neçə yüz nəfər iddiyalı olsun. Bu halda bütün iddiaçılardan potensial imkanlarını qiymətləndirmək və onlardan ən yaxşısını seçmək vacibdir. Ən istedadlı uşaqların aşkarala çıxarılması problemi yaranır. Yaxşı təşkil olunmuş məşq prosesindən sonra bu uşaqlar görkəmli idmançılarla çevrilə bilərlər. Ona görə də I növbədə aşağıdakı suallara cavab verilməlidir:

- 1) yarış və test nəticələrinin proqnozunu necə həyata keçirmək olar?
- 2) 10-15 ildən sonra görkəmli idmançı necə olmalıdır? (idmançının "modelinin" qurulması)
- 3) Müxtəlif hazırlıq mərhələlərində idman qabiliyyətinin səviyyəsinə görə uşaqların təsnifatını vermək üçün nə etmək lazımlı olur?
- 4) Məşq prosesinin məzmunu seçmənin effektivliyinə necə təsir göstərir?

§ 8.2. Yüksək dünya miqyash nəticələrin proqnozlaşdırılması

İdmançıların hazırlığının və seçmənin ən mühüm elementlərindən biri – proqnozlaşdırmadır. İdmançıların hazırlığını planlaşdırmaq, həmçinin təxminin edilən nəticələrə uyğun model xarakteristikalarının (ilk növbədə fiziki və texniki hazırlıq göstəricilərini) təyini üçün yüksək dünya nailiyyətlərini (adətən, 1-2 olimpiyav dövrü üçün) proqnozlaşdırmaq vacibdir. İdmanda əldə olunan nailiyətlərin inkişaf dinamikasına təsir edən səbəblər o qədər çoxdur ki, onu əvvəlcədən söyləmək mümkün deyil. Yaxın olimpiya oyunlarında və ya yaxın illərdə bu və ya digər idman növündə məhz hansı nəticənin göstəriləcəyini müəyyənləşdirmək çox çətindir. Bu kimi proqnoz yalnız təxminini ola bilər. Amma proqnozlaşdırma sahəsində əldə edilən təcrübə göstərir ki, yaxın olimpiya dövrü üçün proqnozun dəqiqliyi qənaətbəxşdir: normal paylanma hələndə məlum olduğu kimi təxminən bütün nəticələrin 2/3 hissəsi bir standart xətadan ən çox ehtimal olunan proqnozlaşdırılmış qiymət həddində yerləşir.

Nəticələri obyektiv ölçülən idman növlərində proqnozlaşdırma üçün regressiya tənliyi üsulundan istifadə edilir. Burada məntiqi yanaşma belədir: $y(t)$ nəticələrinin bütün artım prosesi aşağıdakı cəm şəklində ifadə olunur

$$y(t) = x(t) + z(t), \quad (8.1)$$


burada $x(t)$ – qeyri təsadüfi toplanan (zaman trendi),
 $z(t)$ – zamanın təsadüfi funksiyasıdır. Daha sonra təqdim vaxtı ilə idman nailiyyəti arasındakı əlaqəni əks etdirən regressiya tənliyinin əmsalları hesablanır [17]. Alınmış tənlikdən istifadə edərək, proqnozun verildiyi ana uyğun olaraq idman nəticəsinin ehtimal olunan qiymət həddində yerləşir.

məti təyin olunur. Həmçinin bu proqnozun standart xətası hesablanır (şəkil 31). Şəkil 31-də 100m məsafəyə arxası üstə üzmədə dünya rekordlarının proqnozu göstərilmişdir.


Hazırlıq sistemində baş verən keyfiyyət dəyişiklikləri $z(t)$ təsadüfi toplananının mənbəyini təşkil edir. Rəqressiya tənliyində bu toplananı qabaqcadan nəzərə almaq mümkün deyil. Ona görə də adətən $y(t)$ -nin $x(t)$ -dən asılılığı hesablanır və sonra ekspertlər əldə olunan nəticələri korrektə edirlər.

Kəmiyyətin məlum qiymətlər sırasına əsasən onun digər qiymətlərinin təyin edilməsinə elmdə **ekstrapolyasiya** deyilir. Ekstrapolyasiya yüksək dünya nailiyyətlərinin gələcəkdə də eyni ahənglə artması fərziyyəsi ilə ey-nigüclüdür. Proqnozun verildiyi müddət nə qədər kiçikdirse, ekstrapolyasiyanın dəqiqliyi də bir o qədər yüksək olur.

Hər hansı bir idman növündə nəzərə çarpacaq dərəcədə böyük yeniliklər meydana gələrsə, onda ekstrapolyasiyanın dəqiqliyi azalır. Məsələn, 1500 metr məsafəyə qəçişdə əldə edilən dünya rekordlarına nəzər salaq (şəkil 32). Göründüyü kimi rekordların yeniləşməsi qeyri-müntəzəm olaraq sıçrayışlarla baş vermişdir. Bu halda proqnoz vermək üçün ekspert qiymətləndirməsi üsulu ilə ekstrapolyasiya üsulunun kombinasiyasından istifadə edilir.



Şəkil 31



Şəkil 32

§ 8.3. İdman qabiliyyətinin proqnozlaşdırması

Psixoloji və mütəhərrik bacarıqlarının, həmçinin anatomiq-fizioloji göstəricilərin müəyyən uzlaşması yüksək idman nəticələrinin əldə olunması üçün potensial imkanlar yaradır. İdman qabiliyyətini proqnozlaşdırın zaman məhz bu amil nəzərə alınır. İdman bacarığının proqnozu aşağıdakı 2 məsələnin öyrənilməsi nəticəsində verilir:

- 1) göstəricilərin stabilliyi;
- 2) irsi təsirlərin öyrənilməsi.

Uşaq yaşlarında göstərilən nəticələr sonrakı illərdə də saxlanıllarsa, onda belə göstəricilərə **stabil** göstəricilər deyilir. Göstəricilərin uşaq yaşlarındakı qiymətləri **yuvənil**, müşahidə dövrünün sonundakı qiymətləri isə **definitiv** adlanır.

Yovenil və definitiv qiymətlər arasındaki korrelyasiya əmsalına əsasən göstəricilərin proqnozluq dərəcəsi barədə mühakimə yürütmək olar (cədvəl 50) $n= 25$.

Cədvəl 50

Göstərici	Korrelasiya olunan yaş həddi				
	7 - 17	8 - 17	9 - 17	11 - 17	12 - 17
Maksimal qüvvə a) çanağın büküçü əzələləri-nin	0,334	0,393	0,365	0,402	0,515
b) çanağın açıcı əzələləri-nin	0,344	0,376	0,430	0,426	0,488
v) pəncənin açıcı əzələləri-nin	0,209	0,416	0,413	0,48	0,590
uzununa tullanmada nəticə	0,596	0,563	0,694	0,665	0,728
30m məsa-feyə qaçış nəticələri	0,181	0,138	0,073	0,354	0,517

Cədvəlin təhlilindən görünür ki, 7 - 9 yaşlarında 30m məsafədə ən yaxşı nəticə göstərən oğlanların bu üstünlüyü uzun müddət saxlaya biləcəyini qabaqcadan söyləmək olmaz. Amma hündürlüyə tullananlar barəsində bu mülahizəni təsdiq etmək olar. Yuvenil və definitil qiymətlər arasındaki zaman intervalı nə qədər böyükdürsə, proqnozun etibarlığı bir o qədər aşağı olacaq (cədvəl 51). Bu cədvəldə 31 üzgüçünün ən yaxşı nəticələri ilə onların yeniyetmə yaşlarında göstərdikləri nəticələr arasındaki asılılıqlı verilmişdir.

Bu üzgüçüler ən yaxşı nəticələrini orta hesabla 20,6 yaşlarında göstəriblər. Bu cədvəldən görünür ki, 14-15 yaşlarında 6-7 il qabaqcadan verilmiş proqnoz azetibar-

lidir. 1-2 il intervalı ilə edilmiş proqnozlar isə daha etibarlıdır (cədvəl 52). Bu cür intervallardakı asılılıqlar çox yüksək olduğundan ($r_{tt} = 0,8-0,9$) verilən proqnozlar da daha etibarlı və dəqiqdır. Yuvenil və definitiv əlamət göstəriciləri arasındaki statistik əlaqəni eks etdirən korrelasiya əmsalına **stabillik əmsali** deyilir. Cədvəl 52-də 16-19 yaşlı yeniyetmələrin təkrar ölçmələrarası üzmə sürtələri arasındaki asılılıqlar verilmişdir (n=24).

Şəkil 33-də bədən uzunluğunun stabillik əmsalları barədə məlumatlar verilmişdir: A-oğlanlarda, B-qızlarda, 1,2,3,4,5,6 – əyrləri ayrı-ayrı tədqiqatçıların göstəriciləridir. Erken yaşlarda yuvenil qiymətlərə əsasən bədən uzunluğunun definitiv qiymətləri barədə kifəyət qədər dəqiqliklə proqnoz vermək olar. Qeyd olunmalıdır ki, yetkinlik dövründə stabillik əmsallarının qiymətləri aşağı düşür. Bu dövrdə definitiv qiymətlərin proqnozu dəqiq olmur.


Cədvəl 51

Məsafə	Yaşı				
	14	15	16	17	18
100m	0,26	0,29	0,38	0,39	0,41
1500m	0,36	0,47	0,75	0,56	0,60


Cədvəl 52

Məsafə	Yaşı					
	16-17	16-18	16-19	17-18	17-19	18-19
50m	0,784	0,673	0,382	0,816	0,475	0,890
100m	0,776	0,631	0,599	0,891	0,706	0,913
200m	0,721	0,682	0,437	0,901	0,475	0,876
400m	0,564	0,400	0,237	0,664	0,508	0,845
800m	0,617	0,602	0,435	0,870	0,780	0,940

Şəkil 34-də isə bədən çəkisinin stabillik əmsalları barədə məlumat göstərilmişdir. Yaşlı adamın çəkisi onun uşaq yaşlarındakı çəkisindən çox az asılı olduğundan onun proqnozunu da vermək çox çətindir.



Şəkil 33



Şəkil 34


Test nəticələrindəki artım tempinə əsasən idman qabiliyyətini proqnozlaşdırmaq olar. Onların proqnostik informativliyi aşağıdakı mülahizələrdən təyin olunur. 10 yaşlı oğlanların yerindən hündürlüyə tullanmada ($x_{t+1} = 28$ sm) göstərdiyi nəticə onların 9 yaşında ($x_t = 24$ sm) göstərdiyi nəticə ilə müvafiq artımın cəminə barabərdir (şəkil 35):

$$x_{t+1} = x_t + \Delta x \quad (8.2)$$

Məlumdur ki, stabillik əmsalı x_t və x_{t+1} kəmiyyətləri arasındaki asılılığı əks etdirir. (8.2) tənliyinə əsasən stabillik əmsalı başlangıç verilənlərlə artımlar arasında qarşılıqlı əlaqənin ölçüsüdür. Əgər bu zaman statistik əlaqə çox zəifdirse, onda definitiv və yuvenil əlamətlər arasında korrelyasiya əmsalının ədədi qiyməti onların standart meyllerinin nisbətinə bərabərdir:

$$r_{t,t+1} = \frac{\sigma_t}{\sigma_{t+1}} \quad (8.3)$$

Belə vəziyyətlər bütün uşaqlarda artım eyni olduqda yaranır. Bu halda yuvenil qiymətlərin proqnozluğu çox yüksək olur. Təcrübə göstərir ki, belə vəziyyətlər nadir hallarda yaranır.



Şəkil 35

Əgər zəif hazırlıqlı uşaqlar müntəzəm olaraq fiziki hərəkətləri yerinə yetirərsə, onda məhz bu uşaqlarda ən böyük artımlar müşahidə olunur. Bu zaman yuvenil qiyamətlər az proqnozlu olurlar. Əgər yuvenil göstəricilər informativdirlər, 7 yaşında aşağı göstəricilərə malik olan uşaq 10 ildən sonra da eyni vəziyyətdə olacaq. Amma əgər onda artım tempi stabil yüksəkdirsə, o, qısa bir müddət ərzində öz yaşıdlarını ötüb keçəcəkdir. Beləliklə yuvenil göstəricilərə əsasən proqnoz düzgün olmayıacaq.

Əgər stabillik əmsali və artım tempi nəzərə alınarsa onda proqnozun etibarlığı çox yüksək olacaq. Hazırlığın ilkin mərhələsində müntəzəm olaraq bu göstəriciləri qeydə almaq lazımdır.

Testlərdə artım tempi 2 amildən asılıdır:

1) məşq prosesinin metodiki baxımdan düzgün qurulmasından;

2) irsi faktorlarının təsir dərəcəsindən.

Bir sıra anatomi-fizioloji göstəricilər irsi mahiyyət daşıyır. İdman nəticələrinə irsi təsirlərin öyrənilməsinin bir neçə üsulu mövcuddur.

I üsul: İdman ailələrinin tərcüməyi-halının tədqiq edilməsi. Qohum idmançıların göstərdikləri yüksək nəticələr çox zaman irsiyyət xüsusiyyətləri ilə şərtlənir.

II üsul: Eyni yaşda valideyn və uşaqların göstərdikləri nəticələr arasındaki korrelyasiya əmsalının hesablanması. Məsələn 100m məsafəyə qaçışda bu əmsal 0,49-a, yerindən uzununa tullanmada isə 0,8-ə bərabərdir. Deməli bu tapşırıqların yerinə yetirilməsi zamanı nəzərə çarpan keyfiyyətlər genetik amillərlə şərtlənir.

III üsul: Əkizlərin idman nailiyyətlərinin tədqiq edilməsi. Əkizlər 2 cür olurlar: monoziqot (bir mayalanmış yumurtadan inkişaf edən) və diziqot (iki mayalanmış yumurtadan inkişaf edən). Monoziqot əkizlərdə hər şey eynidir: xarici görünüş, bədən ölçüləri, psixi və fiziki xüsusiyyətlər. Onlar eyni zamanda eyni xəstəliklərdən əziyyət çəkirlər.

Diziqot əkizlər adı qardaşlar (bacılar) kimi bir-birinə zahirən oxşayırlar. Hər hansı əlamətlərin üst-üstə düşməsi və ya düşməməsindən asılı olaraq ayrı-ayrı əkizlərdə irsi təsirlərin mahiyyəti barədə mühakimə yürütmək olar. Beləki, monoziqot əkizlərin 70%-i və diciqot əkizlərin 25%-i eyni idman nailiyyətləri əldə etmişlər. Bu nəticələrin irsi faktorlarla şərtlənməsinə bir misaldır. İrsi təsirlərin kəmiyyət ölçü dərəcəsi **irsıyyət** əmsali adlanır. Bu əmsal 0 və 1 arasında qiymətlər alır:

0 – verilmiş əlamətə irsi xüsusiyyətlərin təsiri yoxdur;

1 – əlamət bütövlükdə irsi təsirin nəzarəti altındadır.

§ 8.4. İdmançıların model xarakteristikalarının təyini

Model xarakteristikaları – idmançının vəziyyətinin ideal xarakteristikalarıdır. Bu xarakteristikaları ifadə edən göstəricilərdə, testlərdə nəticələrin yüksəldilməsi – yarışlarda nailiyyətlərin əldə olunmasına gətirib çıxarır. İdmançı ideal vəziyyətdə ən yüksək nəticələr göstərmək qabiliyyətinə malik olur. İdmançının bir sıra göstəriciləri ilə yanaşı bəzi testlər də model xarakteristikaları rolunu oynaya bilər. Yalnız informativ testlər model xarakteristikası kimi qəbul edilə bilər.

Məşqlərin istiqamətini təyin etmək və idmançıların seçimi üçün model xarakteristikalarını bilmək vacibdir. Model xarakteristikaları (göstəriciləri və ya faktorları) 2 qrupa bölünür.

1) Konservativ və ya qeyri-konservativ. Konserativ xarakteristikalar genetik faktorlarla şərtlənir. İdmançının fərdi imkanları hüdudlarında bu xarakteristikaların qiymətlərini yüksəltmək olar. Bədən ölçüləri, maksimal qaçış süresi, maksimal oksigen məsrəfi bu göstəricilərə misal ola bilər. Qeyd olunmalıdır ki, bu faktorlarda fərdi həddi təyin etmək praktiki baxımdan mümkün deyil. Uzun illər ərzində maksimal oksigen məsrəflərindəki artım həddi aşağı olarsa bu idmançının zəif imkanlara malik olması ilə yanaşı, onunla həm də pis məşq olunduğundan xəbər verəcək. İdmanda seçmə məhz konservativ göstəricilərə əsaslanır. Məşqlər nəticəsində dəyişən göstəricilər qeyri-konservativ (məsələn qüvvə göstəriciləri) adlanır.

2) Konpensə olunan (olunmayan). Aşağı səviyyəsi digər xarakteristikaların yüksək səviyyəsi ilə əvəzlənə bi-

lən model xarakteristikaları **kompensə** olunan xarakteristikalar adlanır. Məsələn, alçaq boylu basketbolçu səbətin altında effektiv işləyə bilməz. Amma o, bunu uzaq məsaflərdən edilən dəqiqlişlərlə kompensə edə bilər.

Kompensə olunmayan göstəricilərin aşağı səviyyəsi heç nə ilə əvəzlənə bilməz. Məsələn, boyu 160sm, çəkisi 65-70kq olan və çox yüksək mütəhərrik keyfiyyətlərə malik 20 yaşı gənc heç vaxt görkəmli akademik-avarçekən ola bilməz.

Model xarakteristikalarının böyük hissəsi **qismən** kompensə olunan göstəricilərə aiddir. Məsələn, orta məsafələrə qaçan görkəmli idmançılarda maksimal oksigen məsrəfi ($70 - 84 \text{ ml/kq.dəq}$) arasında dəyişir. Qeyd edək ki, bu göstəricinin ən kiçik qiyməti belə bütövlükdə yüksək hesab edilə bilməz. Amma bu idman növü üçün MOM-nin səviyyəsi daha effektiv texniki və sürət keyfiyyətləri ilə kompensə edilməlidir.

Model xarakteristikalarının təyininin 3 əsas istiqaməti mövcuddur:

1. Yüksək səviyyəli idmançıların tədqiqi. Bu yol yalnız hal-hazırda mövcud olan model xarakteristikaları barədə məlumat verir. Əgər söhbət gələcək dünya rekordçusundan gedirsə, onda bu idmançının göstəriciləri ona qədər mövcud olandan fərqlənməlidir.

2. Tələb olunan göstəricilərin hesablanması. Nəticələri obyektiv ölçülən idman növlərində (atletika, üzgüçülük və s.) planlaşdırılan nəticəni göstərmək üçün tələb olunan amilləri (qüvvəni, sürəti və ya enerji məsrəfini) təyin etmək olar. Məsələn, enerji məsrəfinin qaçış sürətindən asılılığı məlumdur. 800m məsafəni 1 dəq 40 san-yə qət edən gələcək dünya rekordçusunun enerji

məsrəfini hesablaşmaq olar. Bunu biləndən sonra maksimal oksigen məsrəfının zəruri miqdarını təyin etmək olar.

3. Model xarakteristikalarının proqnozlaşdırılması. Müxtəlif səviyyəli idmançıların və ya müxtəlif illərdə dönyanın ən güclü idmançılarının göstəriciləri proqnoz materialı ola bilər.

Model xarakteristikaları spesifik xüsusiyyətə malikdir və onların tərkibi idman növündən asılıdır [19]. Məsələn, basketbolda, voleybolda və avarçəkmədə boyun uzunluğu əsas model xarakteristikasıdır. Yarışların nəticəsi bu göstəricidən çox asılıdır. Amma atletika yarışlarında (sprintdə) boy əsas göstərici hesab edilə bilməz.

Əgər bu 3 üsulla model xarakteristikalarını təyin etmək mümkün deyilsə, onda ekspert qiymətləndirməsi üsulundan istifadə olunur.

Yuxarıda qeyd olunan model xarakteristikalarından başqa mərhələli model xarakteristikaları da öyrənilir. Müxtəlif hazırlıq mərhələlərində idmançının vəziyyətinin ideal göstəriciləri – mərhələli model xarakteristikaları qəbul edilir. Məsələn, sentyabr ayında konkisürənlərin MOM-i göstəricisi elə olmalıdır ki, onlar qış aylarında rekord nəticələr əldə edə bilsinlər. Burada maksimal oksigen məsrəfi mərhələli model xarakteristikasıdır. Mərhələli model xarakteristikaları mərhələli nəzarətin göstəriciləri əsasında təyin olunur.

Model xarakteristikalarının əsas xassəsi onların informativlik öooçusudur. Yarışlarda tələb olunan nəticəni göstərmək üçün idmançının nail olduğu normalar – model xarakteristikalarının qiymətini təşkil edir.

§ 8.5 İdman qabiliyyətinə görə təsnifat və seçmənin təşkili

Səçmə üçün hər şeydən əvvəl aşağıdakıları bilmək lazımdır:

- a) idmançının model xarakteristikaları;
- b) onların proqnozlaşdırılmasının mümkünlüyü və dəqiqliyi.

Ona görə də idman metrologiyası baxımından seçmə probleminin əsas məsələsi model xarakteristikalarının təyini və proqnozlaşdırımadır. Əgər model xarakteristikaları məlum və onların definitiv qiymətlərinin proqnozu realdırsa, onda seçməni həyata keçirmək olar. İndii isə seçmənin effektivliyi məsələsini nəzərdən keçirək. Testin və kriteriyanın yuvenil qiymətləri arasında korrelyasiya mövcuddursa, onda seçmə mümkündür. Şəkil 36-da belə bir vəziyyət təsvir olunmuşdur. Ən bacarıqlı uşaqların seçiləməsi məsələsi qarşıya qoyulub. Yəni gələcəkdə kifayət qədər yüksək nəticə göstərmək qabiliyyətinə malik olan idmançıların (AB-xəttindən sağda yerləşən) seçiləməsi tələb olunur. Testdə yaxşı nəticə göstərən (BQ-xəttindən yuxarıda) uşaqlar da qeyd olunur. Bu halda bütün namizədlər 4 qrupa bölündür:

I – Sonrakı məşğələlər üçün seçilmiş istedadlı uşaqlar;

II – Bu idman növündə perespektivsiz hesab olunaraq kənarlaşdırılmış uşaqlar;

III – Səhvən siyahıdan çıxarılan bacarıqlı uşaqlar;

IV – Bacarıqlıların siyahısına səhvən daxil edilmiş istedadsız uşaqlar.


Ümumi seçilimiş namizədlər içərisində düzgün seçilmişlərin payı – **seçmənin effektivliyi** adlanır:

$$S_r = \frac{I}{I + IV} ; \quad (8.4)$$

Əgər seçim keçirilmirsə və ya bütün namizədlər qəbul edilərsə, onda **ilkin effektivlik**

$$S_0 = \frac{I + III}{I + II + III + IV} ; \quad (8.5)$$

Seçmənin effektivliyinin nəyə bərabər olduğunu təyin etmək, o cümlədən seçimin ilkin effektivlikdən neçə dəfə çox olduğunu müəyyən etmək məqsədiylə **seçim əmsalı** adlanan anlayış daxil edilir. O ümumi namizədlər içərisində seçilmişlərin payına bərabərdir:



Şəkil 36


$$p = \frac{I + IV}{I + II + III + IV}, \quad (8.6)$$

Seçimin effektivliyini xüsusi **nomoqramm** (şəkil 37) üzrə təyin etmək olar. Bunun üçün aşağıdakıları bilmək vacibdir:

- 1) testin məlumatlığı;
- 2) ilkin effektivlik;
- 3) seçim əmsalı.

Şəkil 37-də məlumatlığı 0,6-ya bərabər olan testlər üçün nomoqramm göstərilmişdir. Məsələn, fərz edək ki, bacarıqlılar bütün namizədlərin 10%-ni ($S_0 = 0,10$) təşkil edir. Yoxlamadan keçirilənlərin ümumi sayından orta hesabla onda biri ($p=0,1$) seçilib. Onda seçilmişlərin qrupundan təxminən 40%-i həqiqətən bacarıqlı idmançılar olacaqdır: $S_t = 0,40$. Bu halda seçim ilkin effektivliyi 4 dəfə aşmışdır.

İdman nailiyyətlərinin artım tempi uşaqların bacarığından və onların necə məşq etməsindən asılıdır. Əgər istedadlı uşaq öz yaşıdlarına nisbətən az məşğul olarsa, onda onun nəticələrinin də artımı zəif olacaq. Ona görə də seçimənin ilkin mərhələsində standart məşq proqramlarından istifadə olunması məqsədəyündür. Bu zaman məşğələlərin sayı, məşq tapşırıqlarının tərkibi, onların yerinə yetirilmə intensivliyi və ardıcılılığı eyni olmalıdır. Hər bir uşaq tərəfindən yerinə yetirilən məşq yüklerinin həcmi və intensivliyi nəzərə alınaraq – nəticələrin artım tempi qiymətləndirilməlidir.



Şəkil 37

§ 8.6. Komandanın komplektləşdirilməsi üçün idmançıların seçilməsi

Bir sıra idman növlərində nəticə – idmançıların nizamlılmış hərəkətlərindən asılıdır. Məsələn, 4 görkəmli idmançını bir qayığa əyləşdirib, yüksək nəticə əldə etməmək də olar.

Yalnız idman növünün spesifik xüsusiyyətlərini nəzərə almaqla komandanın komplektləşdirilməsini həyata keçirmək olar. Bu zaman həm də nəticəyə təsir edən əsas faktorlar da nəzərə alınmalıdır. Cədvəl 53-də avarçəkmə idmanı ilə məşğul olan 8 idmançının trenajorda test tapşırığını yerinə yetirərkən onlarda qeydə alınmış göstəricilər verilmişdir. Bu cədvəldən görünür ki, 8 avarçəkəndən yalnız biri 6 dəqiqə ərzində tələb olunan gücə (400 vat)

tab gətirməyib. Bu idman növündə eyni mexaniki işi yerinə yetirən idmançılarından, bu işi daha yüksək templə icra edən idmançılarla üstünlük verilir. İdman oyun növlərində idmançıların hazırlığını xarakterizə edən göstəricilərin bərabərlik kriteriyası komandanı komplektləşdirən zaman daha az əhəmiyyət kəsb edir. Beləki, nəmizədlərin testləndirilməsi başa çatdıqdan sonra onlardan texniki-taktiki ustalıq göstəriciləri daha yaxşı olanlar seçilməlidir. Bu halda bəzi idmançıların oyun stili müxtəlif ola bilər. Fiziki işgörmə qabiliyyətini ifadə edən göstəricilər isə hamida eyni olmalıdır. Yalnız onda kollektiv hücum və müdafiə taktikasını effektiv sürətdə həyata keçirmək mümkündür.

Cədvəl 53

İdmançı	Güç, vat	$\dot{V}O_2$, ml/kq.dəq	Ağ ciyər ventelyas iyi, litr	ÜVT, vurğu/dəq	Laktat, mM/l	O ₂ -nəbzi, ml
1	400	75	187	171	18,9	40,7
2	401	71,4	194	178	19,2	36,1
3	395	74,4	199	192	18,4	33,3
4	407	70,1	201	189	19,6	33,8
5	403	72,2	195	182	21,9	34,9
6	397	71,3	197	189	20,0	33,6
7	365	71,3	203	190	23,9	33,4
8	401	78,6	210	185	18,4	34,0
$\bar{x} \pm \sigma$	396±13,1	73,0±2,8	198±6,8	185±7	20±1,9	35±2,5

İdmançıların yiğma komandaya cəlb edilməsinin bir neçə üsulu mövcuddur. Birinci – əsas görüş ərəfəsində yoxlama yarışlarının keçirilməsi. Bu yarışların keçirilmə müddəti 3 aydan çox olmamalıdır. İdmançıların əksəriyyəti üçün bu müddət Ən yüksək nəticə əldə etməyə kifayət edir. Nəzarətin digər formaları isə əlavə hesab olunur. Belə bir yaxınlaşmanın müsbət tərəfi idmançıların yüksək nəticə göstərmək bacarığının daimi yoxlanılmasıdır. Çatışmayan cəhəti ondan ibarətdir ki, idmançıların bəziləri uzun müddətli sistematik yoxlamalara davam gətirə bilmir.

Müəyyən zaman intervalından sonra idmançıların müayinə nəticələri dinamikasının təhlili ikinci üsulun əsasını təşkil edir. Bu üsulda istifadə olunan testlərin informativliyi – yiğma komandaya düşən və düşməyən idmançıların göstəricilərinin müqayisə edilməsi əsasında təyin olunur. Bütün bu deyilənləri aşağıdakı misalda təhlil edək.

Qış olimpiya oyunlarında iştirak etmək üçün sürətli konki-sürənlər yiğma komandaya cəlb olunurlar. Bu məqsədlə 3 dəfə testləndirinə aparılmışdır (cədvəl 54). Bu cədvəlin nəticələrini təhlil edərkən nəzərə alınmalıdır ki, bütün idmançılar eyni şəraitdə olmuşlar. Bu testlərdən əlavə spesifik testlərdən də istifadə edilmişdir: informasiya-trenajor qurğularında qüvvənin ölçülməsi, kino-video üsulu vasitəsi ilə texnikaya nəzarət, yoxlama yarışları və s. Əsas və ehtiyat iştirakçılar bölgüsü aparılmamışdır.

Bu cədvəlin təhlili göstərir ki, bütün period ərzində yiğma komandaya daxil edilmiş idmançıların çəkisi nisbətən stabil olmuşdur. Kənarda qalan idmançılar üçün bu göstərici daim artmışdır. İlk 3 testin göstəricilərinə əsasən bu artım əsasən piy kütłəsinin hesabına baş vermişdir. I

qrupda piyin həcmi stabil olaraq azalır; II qrupda isə bu göstərici əvvəl kəskin şəkildə azalır, sonra isə koskin şəkildə yüksəlmışdır. Piy kütləsini çıxmaqla çəkinin artım dinamikası hər 2 qrupda biristiqamətlidir, qiymətləri isə müxtəlifdir. Beləliklə, idmançıların bədən tərkibini xarakterizə edən birinci 3 göstərici seçmə üçün informativ göstərici rolunu oynayır. Maksimal oksigen məsrəfinin (MOM) səviyyəsindəki fərqləri nəzərdən keçirək. I qrupda bu göstərici bir qədər yüksəkdir və daha stabildir. Məhz bu göstərici seçimdə informativ göstərici olacaqdır. Piysiz çəkinin hər kiloqramına düşən MOM-nə istinad etmək məqsədə uyğun deyil. Çünkü bu göstərici hər 2 qrupda demək olar ki, eynidir. Beləliklə, 3 qrup göstəriciyə əsaslanmaqla yığma komandaya seçməni həyata keçirmək daha effektiv hesab edilə bilər:

- 1) yoxlama görüşlərinin nəticələri;
 - 2) yarışqabağı dövrdə yüklərin dinamikasının təhlilinin nəticələri;
 - 3) kompleks testləndirmənin nəticələri.
- Seçmə üçün istifadə olunan kriteriyalar – fərdi və qrup informativliyin nəzərə alınması şərtiyələ ayrıılır.

Cədvəl 54

Test	İdmançılar	Seçmə mərhələsi		
		İyun	Oktyabr	Dekabr
Bədən çəkisi, kq	O	66,9±8,6	67,8±8,0	67,2±7,6
	H	63,7±8,1	64,2±7,5	66,9±8,7
Piy kütləsi, %	O	8,5±4,0	8,3±3,5	7±4,9
	H	10,1±2,1	8,5±3,6	11,0±1,9
Piysiz çəki, kq	O	61,3±9,3	62,3±9,0	62,7±9,6
	H	57,2±7,6	58,9±9,0	59,5±7,9
MOM, litr	O	4,26±0,63	4,09±0,49	4,10±0,71
	H	4,01±0,95	3,86±0,63	3,93±0,67
MOM, ml/dəq.kq (piysiz kütlə üçün)	O	69,5±6,3	65,7±5,8	65,4±5,6
	H	70,1±7,9	65,5±6,4	66,1±6,9

O – yığma komandaya düşən və olimpiya oyunlarında iştirak edən idmançı;

H – yığma komandaya düşməyən idmançı.

P.S. Hərəkətin enerji qiymətini təyin etmək üçün 2 göstəricidən istifadə olunur:

1. Enerjinin yaranma şiddətindən;
2. Tam enerji sərfindən.

Enerji şiddəti bir hərəkətin icrasına sərf olunan enerjinin miqdarıdır. Bunun ölçü vahidləri fiziki vahidlərdür, yəni kilokalorii, eləcə də fizioloji vahid – 1 dəq ərzində oksigenin sərf olunma sürətidir (VO_2).

Tam enerji sərfi bütün fiziki hərəkətlərin icrası zamanı sərf olunan enerjinin miqdarıdır. İcra biomexanikasına əsasən idman hərəkətləri dövrü və qeyri-dövrü hərəkətlərə bölünür.

Dövrü hərəkətlər də **oksigen** sərfi imkanlarından asılı olaraq 2 hissəyə ayrılır: **aerob-oksigenli, anaerob oksigensiz**.

İşləyən əzələlərin fosfat-laktasid enerji sisteminin həcmi və şiddəti – anaerob hərəkətləri təmin edən əsas fizioloji sistemdir. Əzələlərdə fosfogenlərin miqdarı əsas energetik maddə rolunu oynayır. Yəni sərf olunan enerji ATP və K_2F -nın parçalanması nəticəsində alınır. Anaerob hərəkətlər qısa müddətli olduğuna görə ürək-damar və tənəffüs funksiyaları maksimuma çata bilmir.

Aerob hərəkətlərin şiddəti oksigen daşıyıcı sistem vasitəsiylə orqanizmin enerji tələbatını ödəməyə imkan verir. Əsas enerji materialı: əzələ qlikogeni, əzələlərdə və qanda olan yaqlar və qanın qlükozasıdır.

ӘДӘВІЙЯТ

1. Годик М.А. "Спортивная метрология" М.:ФиС, 1988.
2. Благуш П. "К теории тестирования двигательных способностей" М.: ФиС, 1982.
3. Уткин В.Л. "Измерения в спорте" М., 1978, ГЦОЛИФК.
4. Зациорский В.М. "Основы спортивной метрологии" М., ФиС, 1979.
5. Лях В.И. "Тесты в физическом воспитании" М., 1998.
6. Бубе Х, Фэк Г, Трогаш Х. "Тесты в спортивной практике (Пер с нем)" М.: ФиС, 1968.
7. Смирнов Ю.И., Полевщикова М.М. "Спортивная метрология" М.: Академия, 2000.
8. Начинская С.В. "Спортивная метрология" М.: Академия, 2005.
9. Abiyev A.Q. "İdman metrologiyası", 1991, ADBTİA.
10. "2005-2008-ci illər üçün Azərbaycan Respublikasının Vahid İdman təsnifatı", Bakı, 2005.
11. Спортивная метрология: Учебник для институтов ФК/Под ред. В.М.Зациорского. - М.: ФиС, 1982.
12. Əbiyev T.Q. "Ali riyaziyyat fənnində statistik analizin əsasları", Bakı, ADBTİA, 2005.
13. Qayıbov R.H. "İdman fiziologiyası", Bakı, ADBTİA, 2005.

14. Əbiyev T.Q., Müslümova N.M., Vəliyeva M.M. "BT və İTV fənnində idmançıların texniki, taktiki və fiziki hazırlığı üzərində nəzarət", Bakı, ADBTİA, 2004.
15. Donskoy D.D., Zaciorskii V.M. "Biomehanika", M., Fic, 1979.
16. Məmmədova Ş.A., Rüstəmova Ş.Ə., İsmayılov İ.S. "Biomexanika", Bakı, ADBTİA, 2006.
17. Əbiyev T.Q., İsrafilova G.M. "Atletika yarışlarında sprinterlərin 2005-2008-ci illərdə göstərdikləri ən yüksək nəticələrin proqnozlaşdırılması". Elmi-praktik konfrans materiallarının tezisləri., Bakı, ADBTİA, səh 57-59, 2006.
18. Əbiyev T.Q., Vəliyeva M.M. "İdman testlərinin etibarlığını qiymətləndirməyə imkan verən proqramın kompüterdə icrası". Elmi-praktik konfrans materiallarının tezisləri., Bakı, 2008.
19. Abiev A.G., Karaev M.G., Kipiani B.D. "Модели функциональной и физической подготовленности боксеров высокого класса". Баку, 2007.

MÜNDƏRİCAT

CİRİŞ.....	3
I FƏSİL. İdman metrologiyasına giriş.....	5
§1.1. İdman metrologiyasının predmeti.....	5
§1.2. İdman məşqi idarəetmə prosesi kimi.....	7
1.2.1. İdarəetmə haqqında anlayış.....	7
1.2.2. İdman məşqində idarəetmə.....	10
1.2.3. İdman məşqində nəzarət.....	13
II FƏSİL. Bədən tərbiyəsi və idmanda ölçmə nəzəriyyəsinin əsasları.....	15
§2.1. Fiziki kəmiyyətlərin ölçülməsi.....	15
§2.2. İdman metrologiyasında ölçmələrin və göstəricilərin vahidləri.....	20
§2.3. Ölçü şkalaları.....	22
2.3.1. Adlar şkalası.....	22
2.3.2. Növbə şkalası.....	23
2.3.3. İntervallar şkalası.....	24
2.3.4. Nisbətlər şkalası.....	24
§2.4. Ölçmələrin dəqiqliyi.....	26
2.4.1. Əsas anlayışlar.....	26
2.4.2. Ölçmənin mütləq və nisbi xətaları.....	27
2.4.3. Əsas və əlavə xətalar.....	28
2.4.4. Sistematik və təsadüfi xətalar.....	29
2.4.5. Birbaşa ölçmə nəticələrinin riyazi emalı.....	32
§2.5. Ölçmə vasitələri.....	35
§2.6. İdman metrologiyasında ölçmə obyektləri.....	43

III FƏSİL. Testlər nəzəriyyəsinin əsasları.....	47
§3.1. Əsas anlayışlar və testlərə olan metroloji tələbatlar.....	47
3.1.1. Mütəhərrik testlər.....	47
3.1.2. Testləndirmənin məqsədinin təyini.....	51
§3.2. Ölçmə prosedurunun standartlaşdırılması.....	52
§3.3. Testlərin etibarlığı.....	54
3.3.1. Etibarlıq nəzəriyyəsinin əsas anlayışları.....	54
3.3.2. Təcrübi göstəricilərə görə etibarlığın qiymətləndirilməsi.....	59
3.3.3. Testlərin etibarlığının yüksəldilməsi...	65
3.3.4. Testin sabitliyi.....	66
3.3.5. Testin uzlaşması.....	68
3.3.6. Testlərin ekvivalentliyi.....	69
§3.4. Testlərin məlumatlığı (informativliyi).....	72
3.4.1. Əsas anlayışlar.....	72
3.4.2. Empirik informativlik (I hal).....	73
3.4.3. Empirik informativlik (II hal).....	78
3.4.4. Praktikada empirik informativlik.....	79
3.4.5. Məntiqi (məzmunlu) informativlik.....	82
IV FƏSİL. Qiymətləndirmə nəzəriyyəsinin əsasları.....	84
§4.1. Qiymətləndirmə problemi.....	84
4.1.1. Əsas anlayışlar.....	84
4.1.2. Qiymətləndirmə prosesində həll olunan məsələlər.....	86
§4.2. Qiymətləndirmə şkalaları.....	87
§4.3. Kriteriyaların seçiləməsi və əsaslandırılması.....	89
§4.4. Təcrübədə istifadə olunan qiymətləndirmə şkalaları.....	90

4.4.1. Standart şkala.....	90
4.4.2. Persentil şkala.....	92
4.4.3. Seçilmiş nöqtələr şkalası.....	94
4.4.4. Parametrik şkalalar.....	95
4.4.5. MDBTİA-nın şkalası.....	96
§4.5. Testlər kompleksinin qiymətləndirilməsi.....	97
V FƏSİL. İdman normaları.....	100
§5.1. Normaların təsnifatı.....	100
§5.2. Yaş həddini nəzərə alan normalar.....	103
§5.3. Bioloji yaş həddini və bədən quruluşunu nəzərə alan normalar.....	105
§5.4. Normaların yararlı olması.....	108
§5.5. 2005-2008-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı.....	108
5.5.1. Ağır atletika.....	109
5.5.2. Atletika.....	110
5.5.3. Üzgüçülük.....	114
VI FƏSİL. Keyfiyyət göstəricilərinin ədədi qiymət- ləndirilməsi üsulları.....	115
§6.1. Kvalimetriyanın əsas anlayışları.....	115
§6.2. Ekspert qiymətləndirməsi üsulu.....	119
§6.3. Ekspert qiymətləndirməsində riyazi-statistik üsulların tətbiqi.....	121
§6.4. Ekspert röylərinin uzlaşması. Konkordasiya əmsalı.....	126
§6.5. Ekspertizanın həyata keçirilməsi üsulları.....	131
§6.6. Anketləşdirmə üsulu.....	139

VII FƏSİL. Mərhələli, cari və operativ nəzarət.....	148
§7.1. Müxtəlif nəzarət növlərinin ümumi xarakteristikası.....	148
§7.2. Mərhələli nəzarətin məzminunu və təşkili.....	150
§7.3. Mərhələli nəzarətin programmı.....	155
§7.4. Sürət-qüvvə hərəkətlərinin enerji xarakteristikaları.....	157
§7.5. Döyümlülük və oksigen daşıyıcı sistem.....	162
§7.6. Cari nəzarətin məzminu və təşkili.....	166
§7.7. Operativ nəzarətin məzminu və təşkili.....	170
VIII FƏSİL. İdmandan seçimənin metroloji osasları.....	
§8.1. Uşaqların müəyyən idman növü ilə məşğələlərə seçilməsi.....	178
§8.2. Yüksək dünya miqyaslı nəticələrin proqnozlaşdırılması.....	179
§8.3. İdman qabiliyyətinin proqnozlaşdırılması.....	182
§8.4. İdmançıların model xarakteristikalarının təyini.....	190
§8.5. İdman qabiliyyətinə görə təsnifat və seçimin təşkili.....	193
§8.6. Komandanın komplektləşdirilməsi üçün idmançıların seçilməsi.....	196
Ədəbiyyat.....	202

«Nərgiz-R» Nəşriyyat-Poliqrafiya firması.

Baş direktor: *Hidayət Musabəyli*

«Nərgiz» nəşriyyatı.

Texniki redaktor: *Kəmalə Məmmədova*

Korrektor: *Yasəmən İsmayılova*

Dizayn: *Yeganə İmanova*

Mətbəə müdürü: *Akif Musayev*

Yığılmağa verilmişdir: 15.06.2008

Çapa imzalanmışdır: 30.07.2008.

Kağız formatı: 60x84 1/16.

Həcmi: 13, çap vərəqi.

Sayı: 250 nüsxə; Sifariş: 655.

*Nərgiz - NƏŞRİYYATI

Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.

Şəhadətnamə № 45.

Ünvan: 8-ci km qəsəbəsi R.Rüstəmov küç. 36

Əlaqə telefonları: 423-69-53;

050-738-37-22.